

BU NÖMRƏDƏ

Kərimov Y. - Xarici təcrübədən bəhrələnmək diqqət və zəhmət tələb edir.....	3
<u>Pedagoqikanın nəzəri məsələləri</u>	
Zəkiyev İ. Ənənəvi texnologiyanın xüsusiyyətləri.....	11
Mahmudova E. Öyrənməyi öyrətmək texnologiyasının tətbiqi.....	13
Həsənova N. İnteqrativ tə'lim barədə düşüncələr.....	15
Yaqubova T. Tə'lim prosesində fərdiləşdirmə.....	17
<u>Fənlərin tədrisi</u>	
Əliyeva A. Hesablama bacarıqlarının formallaşmasında özünənəzarət priyomlarından istifadə.....	19
Cəlilova Y. Naturadan mənzərənin çəkilməsi üzrə işin metodikası.....	21
Musayeva Ə. Şagirdlərin tə'lim fəaliyyətinin artırılmasında didaktik oyunlardan istifadənin əhəmiyyəti.....	24
Rzayeva Z. İbtidai siniflərdə didaktik oyunlar.....	28
İ.İskəndərov. Oxucuların nəzərinə.....	33
<u>Məktəbəqədər tərbiyə və təlim</u>	
Rəhimova S. Diferensial tə'lim və fərdi yanaşma təcrübəsindən.....	34
Abdullayeva S. Uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsində məktəbəbaqədər tərbiyənin rolü.....	37
Məmmədova X. Məktəbə hazırlıq qrupunda uşaqların təsviri sənət üzrə hazırlığı.....	39
Nəbızadə G. Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi.....	42
Abbasova S., Məmmədova A. Yeniliklər sorağında.....	46
<u>Psixologiya və defektologiya məsələləri</u>	
Cabbarova S. Şagirdlər psixoloji biliklərin verilməsinin əhəmiyyəti.....	49
Hüseynova M. Müəllim-şagird münasibətlərinin psixoloji aspektləri.....	51
Dadaşova S. Əqli geriliyi olan kiçikyaşlı uşaqların dərsdə işgüzərlığının artırılması yolları.....	54
Dostuzadə D. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair.....	57
Kərimova E. İnkişafda problemləri olan uşaqların valideynlərinə tövsiyələr.....	58
<u>Gigiyena məsələləri</u>	
İsmayılova Z., Novruzova N. Sağlamlaşdırıcı işlər.....	61
<u>Tərbiyə məsələləri</u>	
Yusifoğlu R. Azərbaycan poemalarında tərbiyə məsələləri.....	66
Əliyev İ. Aila tərbiyəsi baxımından atalar sözlerinin etnopedaqoji təhlili.....	69
Həsənli O. Kiçikyaşlı məktəblilərin şəxsiyyətinin formallaşdırılmasında diyarşunashlıq materiallarından istifadə	73
Baxışova Ş. Kiçikyaşlı uşaqlarda islam dəyərlərinin formalşdırılması yolları	77
Rzayeva L. Sinifdənxaric tədbirlərdə ekoloji tərbiyanın təşkili yolları.....	80
Allahverdiyeva A. Kiçikyaşlı məktəblilərin qənaətcillik tərbiyəsi.....	83
<u>Pedagoji kadr hazırlığı</u>	
Ağayev R. Müəllimin nümunəsinin tə'sir gücü	86
Qədimova Ə. Sevimli jurnalımızın fəaliyyətinə dair tədqiqat.....	89
«Əlisba» və «Həyat bilgisi» üzrə program materiallarının bölgüsü.....	91

Baş redaktor: Y.Ş.Kərimov

Redaksiya heyəti: A.Muradov, N.Əliyeva, A.Həsənov, V.Xəlilov, N.Alnağıyeva, S.Həmidov, Ə.Hüseynov, L.Məmmədova, R.Süleymanova

Yıgilmağa verilmiş: 1. 06. 2004. Çapa imzalanmış 18. 06.2004.

Kağız formatı: 70x100 1/16. Sərti çap vərəqi 6.

Sifariş №116. Tirajı 1000. Qiyməti 8 000 manat.

Redaksiyanın ünvani: 370010,Bakı, Azərbaycan prospekti, 40, Tel.: 93-84-41.

«Nasir» nəşriyyatının mətbəəsində çap edilmişdir.

Ünvan: Bakı, A.Tağızadə küçəsi 17. Tel.: 31-11-00.

XARİCİ TƏCRÜBƏDƏN BƏHRƏLƏNMƏK DİQQƏT VƏ ZƏHMƏT TƏLƏB EDİR

Prof. Yəhya Kərimov

Təhsil sistemində islahatın keçirilməsi, qloballaşma və dünya təhsil sisteminə integrasiya yolunda sa'yolarımız uyğun olaraq məktəbəqədər müəssisələrdə 1998-ci ildən Soros «Addim-addim» texnologiyasının tətbiqinə başlanılmışdır.

Təhsil Nazirliyinin 2000-ci il noyabrın 24-də keçirilmiş kollegiyasında «Addim-addim» texnologiyasının respublikanın bir sıra məktəbəqədər müəssisələrində tətbiqinin vəziyyəti müzakirə olunmuşdur. Kollegiyada «Addim-addim» texnologiyası və ənənəvi programla işləyən uşaq bağçalarının işinin müqayisəli şəkildə öyrənilməsi və təhlil məqsədə uyğun hesab edilmişdir. Bir müddətən sonra bu vəzifənin yerinə yetirilməsi təhsil nazirinin müavini İ. Hüseynovanın 8.V.2003-cü il tarixli məktubu ilə Təhsil Problemləri İnstitutuna tapşırılmışdır. Müəyyən səhəblər üzündən tapşırığın yerinə yetirilməsi xeyli gecikdirilsə də, bu ilin mart ayında müəyyən səkir söyləməyə şərait yaranmışdır.

Bu tədbirin həyata keçirilməsinə Respublika Təhsil Problemləri İnstitutunun əməkdaşları pedaqoji elmlər namizədləri Xumara Səlimxanova, Laləzar Cəfərova, Əminə Qədimova, psixoloq Limunat Bağırova, loqoped-həkim Elmira Kərimova, elmi işçilər Xuraman Səlimova, Xalidə Məmmədova, Şövkət Allahverdiyeva, Büyükxanım Zülfüqarova, laborant Kifayət Məmmədova cəlb olundular.

Tədqiqat zamanı aşağıdakı obyektlər əhatə edilmişdir:

«Addim-addim» texnologiyası ilə işləyən məktəbəqədər təbiyə müəssisələri

Xətai rayonundakı -248, 257, 236, 205, 250, 199 nömrəli körpələr evi-uşaq bağçaları;

Binəqədi rayonundakı 266 nömrəli körpələr evi-uşaq bağçası;

Yasamal rayonundakı 10, 11, 18, 117 nömrəli körpələr evi-uşaq bağçaları;

Nəsimi rayonundakı 111, 162 nömrəli və «Qərənfil» körpələr evi-uşaq bağçaları;

Sabuncu rayonundakı 105 nömrəli körpələr evi-uşaq bağçası;

Səbail rayonundakı 130 nömrəli körpələr evi-uşaq bağçası.

Ən'ənəvi məktəbəqədər təbiyə müəssisələri

Xətai rayonundakı 232, 245, 288, 8 nömrəli körpələr evi-uşaq bağçası;

Yasamal rayonundakı 38, 68, 99, 79 nömrəli körpələr evi-uşaq bağçası;

Nəsimi rayonundakı 120 nömrəli körpələr evi-uşaq bağçası;

Sabuncu rayonundakı 105, 8, 181, 206 nömrəli körpələr evi-uşaq bağçası;

Səbail rayonundakı 39 nömrəli körpələr evi-uşaq bağçası.

Bundan əlavə problemin rəhbəri prof. Y.Ş. Kərimov təkrarən Bakıdakı körpələr evi-uşaq bağçasının 5-də, Qubadakı 2, 3 nömrəli Nügədi və Amsar kəndlərində fəaliyyət göstərən bağçalarda, Qusardakı 2 nömrəli, Sumqayıtdakı 11, 40, 18 nömrəli məktəbəqədər təbiyə müəssisələrində olub.

Bəsiliklə, tədqiqata 22 «Addim-addim» texnologiyası ilə işləyən və 15 ən'ənəvi qaydada fəaliyyət göstərən məktəbəqədər təbiyə müəssisəsi cəlb edilmişdir.

Tədqiqatın aparılması prosesində təbiyəçilər, uşaqlar və müəssisənin rəhbərləri ilə müsahibələr aparılmış, aşağıdakı anketlərlə anket sorğusu keçirilmişdir.

Məktəbə hazırlıq qrupunun tərbiyəçiləri ilə sorğu keçirmək üçün anket

Bağçanın nömrəsi _____

Tərbiyəçinin soy adı və adı _____

Tərbiyəçinin təhsili _____

1. Uşaqların valideynlərinin sosial tərkibi necədir?
2. Uşaqların nitqinin vəziyyəti necədir?
3. Onların arasında oxumağı və yazmağı bacaranlar varmı? Hansı səviyyədə?
4. Uşaqların riyazi hazırlığının səviyyəsi necədir?
5. Uşaqlar özünəxidmət, əl əməyi sahəsində hansı vərdişlərə yiyələnmişlər?
6. Uşaqların musiqi və təsviri sənət sahəsində hazırlığının səviyyəsi necədir?
7. Uşaqların sağlamlığı, fiziki hazırlığı, hərəkətli oyunları və əyləncələri sahəsində hansı işlər görülür?
8. Uşaqların kollektivə alışma, ümumpedaqoji vərdişlərə (dinləmə, eşitmə, sual vermə cavab vermə, tapşırığı yerinə yetirmə, rejimi gözləmə və s.) yiyələnmə səviyyəsi necədir?
9. Uşaqların neçə faizi məktəbə getmək arzusundadır?
10. Uşaqların məktəbə hazırlanmalarını təkmilləşdirmək üçün təklifləriniz.

Uşaqlarla fərdi sorğu keçirmək üçün anket

- I. Bağçanı sevirsənmi? Nəyə görə?
 - II. Bağçada böyüklərdən kimi daha çox sevirsən? Nə üçün?
 - III. Bağçada nələr öyrənirsən?
 - IV. Bəs yaşıdlarından kimi çox istəyirsən? Nə üçün?
- 1) Hansı şe'rini bilir? Necə oxuyur?
 - 2) Hansı nağılı bilir? Necə nəql edir?
 - 3) Neçəyə qədər saya bilir?
 - 4) Ədədlərin tərkibini bilirmi?
 - 5) 10 dairəsində əməliyyat apara bilirmi?
 - 6) Hansı həndəsi fiqurları tanır. Onları çəkə bilirmi?
 - 7) Zaman, məkan, ağırlıq, uzunluq ölçüləri haqqında nə bılır?
 - 8) Sadə məsələ həll edə və qura bilirmi?

1) Nitqi necədir: ləng, sür'ətli, səs mədəniyyəti zəif, təkrarlar, kəkələmə, tintinliq, pəltəklik, yerli şivə xüsusiyyətləri, rabitəlilik, ifadəlilik, şüurluluq və s.

10) Ətraf ələmə bələdlik: bitkilər (meşə ağacları, kollar, meyvə, giləmeyvə, tərəvəz, çıçəklər); ev heyvanları, ev quşları, vəhşi heyvanlar, vəhşi quşlar, həşəratlar, Azərbaycan, paytaxt, iri şəhərləri, dəniz, çay, göl, dağ, dövlətin bayrağı, gerbi, himni, sənaye və kənd təsərrüfatı məhsulları, tikinti, sənaye, təhsil, səhiyyə və s.

11. Təsviri sənət, musiqi, əl əməyi üzrə hazırlığı, necədir? İste'dadlar varmı?

Məktəbəqədər müəssisələrin fəaliyyəti ilə tanışlıq prosesində mə'lum oldu ki, istər Sorosun addım-addım texnologiyası üzrə, istərsə də ən'ənəvi programla fəaliyyət göstərən müəssisələrdə tə'lim-tərbiyə işinin göstəriciləri 10-15 il əvvəlkinə nisbatən yaxşıdır. Uşaqların fəallığı, öyrənmək həvəsi, məktəb tə'liminə hazırlıq səviyyəsi xeyli yüksəlmüşdür. Bu müvəffəqiyyəti konkret olaraq kiminsə xidməti hesab etmək, nəyinsə ayağına yazmaq olmaz. Heç bir məktəbəqədər müəssisə son 10-15 il ərzində siyasi quruluşumuzda, iqtisadi durumumuzda, cəmiyyətin sosial həyatında, mədəni həyatımızda baş verən dəyişikliklərdən kənardan qalmayıb. Ümumiyyətlə, XXI əsrin əlamətləri, cəmiyyətdə baş verən inkişaf istər-istəməz hər yerə ayaq açır.

Respublikamızda təhsil islahatı sahəsində həyata keçirilən tədbirlər, dünya təhsil sisteminə integrasiya olunmaq yolunda görülən işlər, pedaqoji kadrların hazırlanması və ixtisaslarının artırılmasına diqqətin artırılması, məktəbəqədər tərbiyəçilər üçün pedaqoji, psixoloji, metodik aspektdə onlarla kitab və kitabçanın nəşr olunması, pedaqoji mətbuatda yüzlərlə məqalənin dərc edilməsi, qabaqcıl təcrübənin öyrənilib yayılması və digər amillər məktəbəqədər tərbiyənin səviyyəsinin yüksəlməsinə güclü tə'sir göstərmişdir. Deməli, hər şeydən əvvəl, zamanın özü inkişafa güclü təkan verir. Bununla belə bu və ya digər məktəbəqədər tərbiyə müəssisələrində fərqli cəhətlər həmin müəssisənin yerləşdiyi coğrafi şərait, sosial mühit, oraya cəlb edilmiş uşaqların valideynlərinin təhsili, mədəni səviyyəsi, övlad tərbiyə etmək sahəsində səriştəsi, tərbiyə prosesi ilə məşgül olma imkanları, məktəbəqədər tərbiyə müəssisəsi ilə əlaqəsi, mənzil şəraitı, uşaqların sağlamlığı, fərdi xüsusiyyətləri və s. ilə əlaqədardır.

Bütün bunlar nəzərə alınarsa, məktəbəqədər tərbiyə müəssisəsinin, konkret bir uşağın fəaliyyətini qiymətləndirməyin nə qədər çətin olması aydınlaşır. Əgər bunlar dərk edilərsə, heç kəs məktəbəqədər tərbiyə müəssisəsinin uğurlarını bir-iki amillə əlaqələndirmək, bir-iki şəxsin, hətta qurumun adı ilə bağlamaq fikrinə düşməz.

Cəmiyyətin inkişafının hər hansı mərhələsi, hər hansı təcrübə özü ilə müəyyən yenilik gətirir, onu tətbiq edənlərdə maraqlı doğurur. Bu baxımdan elə təcrübə yoxdur ki, onda diqqəti cəlb edən, fayda verə biləcək bir cəhət tapmayasan. Cəhət dedik, çünki təcrübə heç vaxt bütövlükdə qəbul edilə, tətbiq oluna bilməz. Tətbiq olunan təcrübə deyil, onun ideyasıdır. Bu prosesdə təcrübənin yeni çalarları yaranır və ona bənzəməyən nəticə (bəlkə də daha üstün nəticə) alınar. Elə yeni təcrübənin qüvvəsi də bundadır. Məhz belə yanaşmanın nəticəsidir ki, yer üzündə bir-birini təkrar edən iki dövlət, iki qanunlar sistemi, iki təhsil sistemi yoxdur.

1998-ci ildən başlayaraq respublikamıza qədəm açan Soros – «Addım-addım» texnologiyası üzrə görülmüş işlərə də bu məntiqlə yanaşmaq lazımdır.

«Addım-addım» texnologiyasının diqqəti cəlb edən cəhəti odur ki, uşaqlara insani münasibətin bəslənməsi, onların tərbiyə prosesinin subyekti hesab edilməsi, onlara çox sərbəstlik verilməsi ön plana çəkilir. Onlar müstəqilliyyə, fəallığa, araşdırma aparmağa, sərbəst fikir söyləməyə öz mövqeyini açıqlamağa, emosional şərait yaratmağa yönəldilirlər. İnkişafetdirici tə'limə istinad edən bu cəhət şəxsiyətin formaşmasında mühüm rol oynayır. Bəzi bağçalarda tərbiyəçi köməkçisi, bəzilərində isə valideynlərin köməyindən istifadə təqdirəlayıqdır. Beləliklə, «Addım-addım» texnologiyası mə'lum məsələlərə yeni yanaşma tələb edir. Tərbiyəçilərə müstəqillik, öz yaradıcılıqlarını göstərməyə imkan vermək istəyir.

Bəs «Addım-addım» texnologiyasının tətbiqində bizi qane etməyən nədir? Hər şeydən əvvəl, onun tətbiqi tərzi. Soros «Addım-addım» təcrübəsi ilk dövrlər «texnologiya» adı altında işə başladısa da, az sonra nədənsə, bütün sənədlərində və kitablarında texnologiya sözü «program» sözü ilə əvəz edildi. Halbuki, onda programdan əsər-əlamət yoxdur, heç bir sahə üzrə programın məzmununu verilmir. Tərbiyəçilərdə və fərdi görüşlərdə təlqin olunan bu «ideya» tərbiyəçiləri çəş-baş salır və onlar «Əvvəlki proqramlar daha yaxşı idi» deyə təəssüflənirlər.

Mövcud proqramlar uşaqları ayrı-ayrı sahələr (fənlər) üzrə məktəb tə'liminə hazırlayırlar. Addım-addım texnologiyası isə, demək olar ki, bu tələbə məhəl qoymur. Onların nümayəndələrinin «Biz uşaqların fəallığını, müstəqilliyini, inkişafını tə'min edirik, məzmun bizim işimiz deyil» demələri bunu başa düşməyə əşas verir.

Həmin texnologiyaya görə guya səhər gimnastikası keçilir. (Uşaqlar saat yarım ərzində tədricən toplanırlar. Gimnastika necə keçirilə bilər?). Əgər keçirilərsə, uşaqların sağlamlığının mühafizəsi, fiziki mədəniyyət üzrə iş elə bununla məhdudlaşır. Fiziki mədəniyyət üzrə program kənara atılır.

Ümumi mövzularla əlaqədar uşaqlar sərbəst rəsm çəkirlərsə də sistemli təsviri sənət məşğələlərinə yer verilmir. Uşaqlar pillə-pillə təsviri sənət vərdişlərinə yiyələnlərlər. Uşaqlar bayramların, tarixi günlərin keçirilməsi ilə əlaqədar mahni oxuyur, lakin məşğələlər keçirilmədiyindən programın tələb etdiyi musiqi tə'limi vəzifələrindən bixəbər olurlar. Savad tə'liminə hazırlıq üzrə iş aparılmır və s.

Bələliklə, uşaq bağçalarının qarşısında qoyulmuş başlıca vəzifə-uşağıın məktəb tə'liminə hazırlanması vəzifəsi yerinə yetirilmir. Bu, bəlkə də «Məktəbəqədər yaşı uşaqların başlıca fəaliyyəti oyundur» konsepsiyasından irəli gəlir. Soroscular unuurlar ki, oyun hər bir fənn məşğələlərinə daxil olmalı, sadə elmi-nəzəri mə'lumatlar oyun prosesində verilməlidir, lakin oyun hər şey demək deyil. Dahi pedaqoq K.D. Uşinski yazırkı ki, biz oynaya-oynaya da tə'lim edə bilərik, lakin uşaqları həyat üçün hazırlayıraq, həyatda isə hər şey oyunlarla həll edilmir. Ona görə də uşaqlara erkən yaşdan xoşlamadıqları, zəhlələri gedən lakin öyrədilməsi vacib olan şeyləri öyrətmək lazımdır. Deməli, Uşaqların tərbiyəsində oyun məqsəd deyil, vasitədir.

«Addım-addım» qruplarında tematik planlaşdırmadan istifadə olunur. «Hörümçək» adlanan bu bəsit, bə'zən qondarma plana uyğun olaraq qrupda müəyyən mərkəzlər yaradılır: elm, ədəbiyyat, riyaziyyat, incəsənət, tikinti, qum və su, süjetli rollu oyunlar, kulinariya.

Burada, yəqin ki, ineqrasiya, ətraf aləmin qarşılıqlı əlaqədə, vəhdətdə bütöv bir tam kimi qavranması nəzərdə tutulur. Belə mərkəzləşmənin məntiqi mə'lum deyil. Sual oluna bilər: «Niyə məhz bu mərkəzlər?» Bəs tibb (sağlamlıq) mərkəzi, fiziki mədəniyyət və idman mərkəzi, milli adət-ənənələr mərkəzi, kənd təsərüfatı mərkəzi, sənaye mərkəzi, küçə-hərəkəti qaydaları mərkəzi, ekologiya mərkəzi və s. mərkəzlər niyə olmasın? Stolüstü oyunlar nə üçün riyaziyyat mərkəzi ilə birlikdə verilib? Nə üçün ümumiyyətlə oyunlar deyil, məhz stolüstü oyunlar mərkəzi verilib? Nə üçün kulinariya mərkəzi verilib, əmək mərkəzi verilməyib? və s. Məgər həyatımızın bütün sahələrinə dair məsələləri həmin mərkəzlər əhatə edə bilərmi?

Biz Sumqayıt və Quba uşaq bağçalarında tətbiq olunan «Gül», «Qızlar», «Taxıl - Azərbaycanın sərvəti», «Heydər Əliyev», «31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür» mövzusunda «hörümçək» planların məzmununu nəzərdən keçirdik. Tərbiyəçilərlə müsahibə zamanı və anketlərə cavablardan aydın oldu ki. gündəlik fəaliyyət göstərən mərkəzin sayı 2-dən artıq olmamalıdır. Bağçalarda isə çox vaxt məcburən 8 mərkəzlə iş planlaşdırılır. Belə şəraitdə məşğələ təxminən 40-45 dəqiqə tələb edir. Tərbiyəçinin uşaqlarla məşqi, uşaqların müstəqil əylənmələri də nəzərə alınarsa, onlar saat yarımadək fasılısız məşğul olurlar. Belə məşğələlər bə'zən cansızıcı olur və uşaqları yorur. Uşaqların inkişafında ləngimə bə'zən bu səbəbdən baş verir.

«Hörümçək» plana daxil olan mövzular üzrə həftəlik işin gedişindəki saysız-hesabsız nöqsanlar üzərində dayanmağa isə ehtiyac yoxdur.

«Addım-addım» texnologiyası ilə fəaliyyət göstərən məktəbəqədər müəssisələrdən Xətai rayonundakı tarixən güclü pedaqoji kollektivi olan 257, 248 nömrəli, məktəbəqədər tərbiyə müəssisələrinin işi, demək olar ki, yaxşıdır. Bakıdakı Soros uşaq bağçalarının metodmərkəzi olan 257 nömrəli məktəbəqədər tərbiyə müəssisəsində uşaqlar dövlət rəmzlərini tanıyor, fəsillər haqqında müəyyən mə'lumata yiyələnmişlər, 20-dək saymayı, 10 dairəsində düzüñə və tərsinə saymayı bacarır, ədədərin tərkibini bilir, sadə məsələləri həll edir, ev heyvanları və quşları, vəhşi heyvanlar və quşlar, köçəri quşlar, meyvə və tərəvəz, ictimai hadisələr, təbiət hadisələri haqqında, yol

hərəkəti qaydaları haqqında biliklərə malikdirlər. Uşaqlar hərcavab və fəal olmaqla müstəqil çalışır, suallara yiğcam cavab verir, şe'rləri ifadəli oxuyurlar.

Xətai rayonunun digər məktəbəqədər təbiyə müəssisələrində tədqiqat aparanlar qeyd edirlər ki, «Soros» uşaq bağçalarında səhər idmanı keçilmir, uşaqlarla fərdi iş aparılmır, əmək və təsviri fəaliyət növlərinin icrası tam əhatə olunmur, uşaqlarla savad tə'limi üzrə iş aparılmır, musiqi məşğələləri hər yaş qrupunda deyil, uşaqların hamısı ilə birlikdə bayram günlərində və əyləncə saatlarında keçirilir, rəsmələri zəif cizmaqaradır, rəngləri və rəng çalarlarını fərqləndirməkdə çətinlik çəkirlər, suallara çətinliklə cavab verirlər, ədədlərin tərkibini bilmirlər, bitkilər və heyvanlar haqqında mə'lumatları çox zəifdir».

Xətai rayonundakı ən'ənəvi məktəbəqədər müəssisələrindən (332) bəhs edən elmi işçilər təsviri sənətin program tələblərinə uyğun təşkil olunduğunu, uşaqların yaxşı şe'r oxuduqlarını, rəqs etdiklərini, tarixi günlər, bayramlar, səhərdə nəqliyyatın növləri, hərəkəti, meyvələr, ağaclar, çiçəklər, heyvanlar və quşlar, təbiət və cəmiyyət haqqında mə'lumatlara yiyələnmələrini ilkin riyazi təsəvvürlerinin qənaətbəxş olduğunu qeyd edirlər.

245 nömrəli müəssisədə məktəbəhəzirliq qrupunda uşaqların 17 hərfi tanıldığını, çap şəklinin böyüyünü yazdığını, 20-dək saya, 10-dək tərsinə saya bildiyini, rəsmətmə, applikasiya, yapma bacarıqlarının qənaətbəxş olduğunu bildirirlər.

288 nömrəli körpələr evi-uşaq bağçasının rus bölməsinin məktəbəhəzirliq qrupunda səviyyənin yüksək olduğu, azərbaycanlı uşaqların rusca sərbəst danışdıqları, məsələ həll etmələri, əlibanı oxuya bilmələri qeyd edilir.

Nəsimi rayonunun məktəbəqədər müəssisələrində araştırma aparan elmi işçilər maraqlı bir cəhətə toxunaraq yazırlar: «Sorğu anketlərinə baxsaq, belə görünür ki, Soros texnologiyası ilə tə'lim və təbiyə alan uşaqlar daha çox müvəffəqiyyət əldə ediblər. Ən'ənəvi qruplarda uşaqlar zəifdir, amma onu da qeyd edək ki, eyni yaşı «Addım-addım» qrupları da bir-birindən fərqlənir: məsələn, 162 nömrəli uşaq bağçasının məktəbəhəzirliq qrupu «Qərənfil» uşaq bağçasının hazırlıq qrupu ilə müqayisədə daha dərin biliklərə malikdir, halbuki qrupların ikisi də Soros texnologiyası üzrə işləyir. «Qərənfil» uşaq bağçasının ən'ənəvi hazırlıq qrupu isə heç də həmin bağcanın Soros hazırlıq qrupundan geri qalmır. Təbiyəçilərin çoxu «Soros programı (program yoxdur) uşaqına daha çox sərbəstlik verir» deməklə, sərbəstliyi-qəbul edilmiş adi ictimai qaydalara riayət olunması ilə qarşıq salırlar».

Yasamal rayonunun məktəbəqədər müəssisələrində araşdırımlar aparmış elmi işçilərin arayışında oxuyuruq: «Tədqiqat nəticəsində aydın oldu ki, ən'ənəvi programla işləyən uşaq bağçalarında olduğu kimi, Soros qrupları da bir-birindən fərqlənir: məsələn, 11 nömrəli uşaq bağçasının məktəbəhəzirliq qrupunun uşaqları digər «Addım-addım» qrupları ilə müqayisədə daha əhatəli biliklərə malik idilər. 18 nömrəli uşaq bağcasında isə vəziyyət acınacaqlıdır».

«Pedaqoji ustalığı, səriştəliliyi, yaradıcı olması, sənətini sevməsi kimi mühüm amillərə görə fərqlənməyən təbiyəçilərin işlədikləri 99 nömrəli uşaq bağcasının ən'ənəvi programla işləyən məktəbəhəzirliq qrupunda uşaqların səviyyəsi «Addım-addım» qruplarından geri qalmır, əksinə daha yüksək səviyyə müşahidə edilir». Tədqiqatın nəticələrinə nəzər salaq:

1. Uşaqların ətraf aləm haqqında mə'lumatlarının səviyyəsi.

«Addım-addım» qrupları (238 uşaq)

yüksək - 38

orta - 143

aşağı - 57

Ən'ənəvi qruplar (240)

yüksək - 42

orta - 155

aşağı - 43

2. Məktəbəhazırlıq qruplarında savad tə'limi üzrə (hərfəri tanıma, səs təhlili, hecalara bölmə)

«Adım-adım» qrupları (91 uşaq)

yüksək - 28
orta - 21
aşağı - 42

Ən'ənəvi qruplar (89 uşaq)

yüksək - 42
orta - 28
aşağı - 19

3. Nitq inkişafı (nitqinin xüsusiyyəti, səs tonu, tələffüz)

«Addım-addım» qrupları (238 uşaq)

nitqi rəvan, aydın - 150
tələskənlik - 38
tin-tınlıq - 50

Ən'ənəvi qruplar (240)

nitqi rəvan, aydın - 182
tələskənlik - 30
tin-tınlıq - 28

4. Musiqi duyumu, mahni oxuma.

«Addım-addım» qrupları (238 uşaq)

yüksək - 37
orta - 85
aşağı - 136

Ən'ənəvi qruplar (240)

yüksək - 48
orta - 103
aşağı - 89

5. Bədən tərbiyəsi (manqalara bölünmə, müxtəlif idman yerişləri və hərəkətlərin icrası)

«Addım-addım» qrupları (238 uşaq)

yüksək - 18
orta - 25
zəif - 195

Ən'ənəvi qruplar (240 uşaq)

yüksək - 68
orta - 49
zəif - 123

6. Təsviri fəaliyyət (rəsm, gil işi, kəsib- yapışdırma)

«Addım-addım» qrupları (238 uşaq)

yüksək - 29
orta - 103
zəif - 106

Ən'ənəvi qruplar (240 uşaq)

yüksək - 47
orta - 132
zəif - 61

Xətai rayonunun məktəbəqədər müəssisələrində araştırma aparan elmi işçilər «Addım-addım» texnologiyası ilə işləyən bağçalar haqqında yazırlar: «205 nömrəli uşaq bağçasında uşaqların fəallığı, bilikləri çox zəifdir...». 199 nömrəli bağcanın orta qrupunda uşaqların hazırlığı çox zəifdir». 8 nömrəli uşaq bağcasında uşaqların bilik, bacarıq səviyyələri qənaətbəxşdir».

Bu faktlar düşünməyi, qiymətləndirmə prosesində situasiyanı nəzərə almaqla obyektiv olmayı tələb edir.

Araşdırımlar göstərir ki, «Addım-addım» texnologiyası ilə işləyən məktəbə-qədər müəssisələrində musiqi və fiziki tərbiyə məşğələləri nəzərdə tutulmayıb. Ümuminkışafetdirici hərəkətlər və digər program tələbləri üzrə iş aparılmır. Savad tə'limi üzrə iş zəif təşkil olunur. Ətraf aləmlə sistemli iş getmir. Eyni mövzunun bir neçə həftə davam etməsi yeni mə'lumatın əldə olunmasını ləngidir. İncəsənət mərkəzində (ümumiyyətlə, mərkəzlərdə) işin təşkili bütün uşaqlarla fərdi iş aparmağa imkan vermir.

Tərbiyəçi bütün qruplarda uşaqların fəaliyyətinə rəhbərlik edə bilmir. Nəzarətsiz qalan uşaqların bir qismi fəaliyyətsizliyə alışır.

«Addım-addım» texnologiyasında diqqəti cəlb edən cəhətlərdən biri valideynlərin köməyindən istifadədir. Xarici ölkələrdə gördükümüz bu tədbirlər, şübhəsiz, böyük əhəmiyyətə malikdir, lakin bizim şəraitdə bu, özünü doğrultmur. Valideyn övladının tərbiyəsi xatirinə həftədə bir gün təmənnasız işləməyə vaxt tapmır, yaxud sadəcə olaraq işləmək istəmir. Bu, valideynin şüru, vətəndaşlıq borcu

ilə bağlı olan cəhətdirsə, ikinci cəhət onun həmin fəaliyyəti yerinə yetirməyə elmi və mə'nəvi hazırlığının olub-olmamasıdır. Hər hansı valideyni uşaq kollektivi ilə işləməyə cəlb etmək olarmı?

Müşahidələr göstərdi ki, «Addim-addim» qruplarında uşaqlara verilən sərbəstlik, müstəqillik bir çox hallarda davranış qaydalarının, gözlənilməməsinə, etik normaların pozulmasına gətirib çıxarır.

Məktəbəqədər müəssisələrin bir çoxunda təbiyəçilərlə aparılan müsahibələr, anket sorğularının nəticələri göstərdi ki, təbiyəçilərin böyük bir qismi «Addim-addim» texnologiyasının mahiyyətini dərk etməmişlər. İldə bir-iki dəfə onlarla keçirilən treninglərdə metodik planda hazırlıq işi aparılmır. Təbiyəçilərə istiqamət verən və rəhbərlik edənlərin bir çoxu məktəbəqədər təbiyə üzrə mütəxəssis deyil, onların pedaqoji və psixoloji hazırlığı yoxdur (ən yaxşı halda çox aşağıdır), təbiyəçilərə təqdim edilmiş ədəbiyyat ingilis dilində nöqsanlı olan ədəbiyyatın eybəcər tərcüməsidir. Həmin ədəbiyyatı Azərbaycanda oxuyub başa düşən təbiyəçi bəlkə də tapılmaz. Belə olan halda onlar uşaqlarla necə işləyə bilərlər?

Açıq Cəmiyyət İnstitutu Respublikanın bir neçə bölgəsində trening mərkəzi yaratmışdır. Bu mərkəzlərlə tanışlıq göstərir ki, oraya xeyli vəsait sərf edilmişdir. Avadanlığın bir qismi müasir tələblərə cavab versə də digər qismi lazımsızdır. «Qəsrlər, qalalar», «Yerin coğrafiyası», «Kainat», «Okeanın həyatı» və s. adlı rus dilində çox irihəcmli ensiklopediyalar, sorğu kitabları yalnız Milli Elmlər Akademiyası və Universitetlərin kitabxanalarına verilə bilər. Bəlkə orada kimlərə isə lazım olar. Görk üçün yaradılmış belə mərkəzlər kimə lazımdır?

Sorosun təcrübəsində görk xarakterli işlər, xarici boyan, təntənəli şoular çoxdur. Pilləkənin birinci pilləsindən başlayıb qrup otaqlarınadək ayaq (bə'zən divara ardıcıl yapışdırılmış ayaqqabı altı, uşaqların əllərinin kağızdan kəsilmiş şəkilləri, qruplarda yazı taxtasının yanından başlanıb otaq boyu yapışdırılmış irihəcmli rəqəmlər (bə'zən saat əqrəbi hərəkətinin əks istiqamətində), kəsmə əlifba (bütün hərflərin yazıldığı kartlar), sadələşmiş məktəbli şriftinə uyğun gelməyən qondarma əl yazısı ilə əlifba cədvəli, klassik yazıçıların, qəhrəmanların şəkilləri, mürəkkəb və mücərrəd rəsm əsərləri, xəritələr uşaqlar adından təbiyəçilərin çəkdikləri rəsmlər və s. belə lazımsız şeylərdir. Bütün bunlar uşaqların psixologiyasına ziddir. Hər gün on dəfə həmin şəkilləri görən uşaqlarda bir müddətdən sonra gördüklərinə laqeydilik, mənfi münasibət yaranır. Uşaqların maraqları sönür və şəkillər onlar üçün görünməz olur.

«Addim-addim» texnologiyası ilə işləyən bağçalarda mesaj adlanan lövhədən istifadə də bir çox cəhətdən mə'nasızdır. Uşaqlar üç ay hər gün xorla, bə'zən əlavə olaraq tək-tək həmin anda hansı fəslin olduğunu, 28-31 gün hansı ayın olduğunu, ayın neçəsi olduğunu, bir həftədə neçə günün olduğunu, həftənin hansı günü olduğunu (həm də hecaların yerini dəyişməklə (çərşənbə, cümbə əvəzinə şənbəçər, məcü), havanın neçə olduğunu təkrar edirlər. Belə təkrar nəyə lazımdır?

Uşaqların boyalarını ölçmək üçün şkaladan istifadə etmələri və portfelio, sadalamağımız onlarla şey məhz məktəbəqədər təbiyənin mahiyyətini bilməyənlərin gözlərini parıldatmaq üçündür.

Məktəbəqədər təbiyə müəssisələri ilə tanışlıq göstərdi ki, Bakı şəhərində Soros texnologiyası üzrə fəaliyyət göstərən 20 məktəbəqədər müəssisədən yalnız 10-u lazımı avadanlıqla, demək olar ki, təchiz olunmuşdur. 10 müəssisənin isə heç birinə maddi kömək göstəriləmiş, yalnız təbiyəçilər treningə cəlb olunmuşlar. Bütün müəssisələrə verilən göstərişlər və tələblər isə eynidir. Mə'lumdur ki, eyni keyfiyyət alına bilməz.

«Addim-addim» və ən'ənəvi məktəbəqədər təbiyə müəssisələrində təlim-təbiyə işinin keyfiyyətinə yuxarıda ötəri də olsa toxunduq. İmkan olmadığından res-

publikanın müxtəlif rayon və şəhərlərində texnologiyanın tətbiq edildiyi məktəbəqədər təbiyə müəssisələrini əhatə edə bilmədi.

«Addım-addım» texnologiyası üzrə fəaliyyət göstərən məktəbəqədər təbiyə müəssisələrinin məzunlarının I sinifdə, sonrakı siniflərdə necə təhsil almaları da izləndikdən sonra daha dəqiq fikir söyləmək mümkündür.

Axtarışlara əsasən aşağıdakı nəticələrə gəlmək olar.

1. Xarici təcrübənin öyrənilməsi, qloballaşma və integrasiya indi dəbdə olduğundan, «Addım-addım» texnologiyasında şəxsiyyətin ümumi inkişafına az-çox təkan verən rüşeymlər göründüyüdən həmin texnologiya ilə işləyən bağçaların hələlik bir müddət də məhdud dairədə (yalnız təchiz olunanlar) saxlanması məqsədə uyğundur. Bu zaman mövcud program tələblərinin yerinə yetirilməsinə əməl olunmalıdır.

2. «Məktəbəqədər təbiyə və təlim proqramları «Addım-addım» texnologiyasının əsasına qoyulmalı, yeni hesab edilən texnologiyaya uşaqların proqram həcmində bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə yönəlməlidir.

3. «Addım-addım» texnologiyası ilə əlaqədar çap olunan ədəbiyyatın bir qismi əsaslı şəkildə redaktə olunmalı, yerli şəraitə uyğunlaşdırılmalıdır.

4. Təbiyəçilərlə tərinqi yalnız bu problemdən başı çıxan adamlar aparmalıdır.

5. Təbiyəçiləri, uşaqları yükləyən, heç bir elmi-nəzəri, pedaqoji-metodik əhəmiyyəti olmayan şəylər «proqram» adı ilə məktəbəqədər müəssisələrə göndərilən sənədlərdən çıxarılmalıdır.

6. «Addım-addım» texnologiyası məktəbəqədər təbiyəyə nələri gətirmək istəyirsə, təhsilin ibtidai mərhələsi ilə varisiyyin gözlənilməsini tə'min etməlidir.

7. Azərbaycanın görkəmli mütəxəssisləri tərəfindən hazırlanmış pedaqoji, psixoloji, metodik ədəbiyyat Təhsil Nazirliyinin Elmi-Metodik Şurasında müzakirə olunduqdan sonra qrif verilir və çapa təqdim edilir. «Addım-addım» texnologiyası ilə əlaqədar hər hansı dəlaşiq, dumanhı fikirlərlə dolu «əsərləri»nə isə yaşıł işıq verilir. Yaxşı olar ki, həmin əsərlərə pedaqoji-psixoloji təhsili olmayan, məktəbdən bixəbər «mütəxəssislərin» rə'y vermələrinə, məsləhətçi olmalarına, redaktorluğunə son qoyulsun.

8. Balalarımızın məktəbə yarı-yarımçıq, birtərəfli hazırlanmalarının, şikəst olmalarının qarşısı alınmalıdır.

Biz elə bir zəmanədə yaşayıraq ki, inkişaf etmək, yeniləşmək istəyirik. Azacıq xərc qoymaqla müxtəlif adda təcrübə uydurmaq və onu asanlıqla yaymaq mümkündür. Axı valideynlər övladlarını xoşbəxt görmək istəyir, onların yaxşı təhsil almaları üçün hər şəylərdən keçməyə hazır olurlar. Yeni təbiyə ocağının adını, Amerika sözünü eşidən kimi övladlarını oraya verməyə çalışırlar. Beləliklə, imkanı olan valideynlərin övladları həmin qrupa toplanır. Təbiyəçi də üzərinə yeni ad götürməyi (filankəs «Addım-addım» qrupunda işləyir) özünə şan-şöhrət hesab edir. Belələri həm uşaqları, həm valideynləri, həm də özlərini aldatdıqlarını yaxşı bilirlər.

Hər bir yeni təcrübə mövcud keyfiyyətin yaxşılaşdırılmasına xidmət etməlidir. Əgər yeni təcrübə adlandırdığımız mövcud keyfiyyəti heç cür üstələmirsə, təxminən ona bərabərdirsə, onun yeniliyindən danışmaq olmaz. Yeni adlandırılan mövcud sistemdən aşağıdırsa, ondan yaxa qurtarmaq lazımdır. Zərərin yarısından qayıtməq böyük xoşbəxtlikdir.

* * *

ƏN'ƏNƏVİ TEXNOLOGİYANIN XÜSUSİYYƏTLƏRİ

İmaməddin Zəkiyəv,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin Qusar şö'bəsinin müəllimi

Pedaqoji texnologiya tə'lim formalarının optimallaşdırılması, tə'lim prosesini və texniki biliklərin hesaba alınması, eləcə də insan amilinin onlarla qarşılıqlı müna-sibətlərin tənzimlənməsini tə'min etmək məqsədi daşıyan müasir yaradıcılıq üslubudur.

Pedagoji texnologiya-pedaqoji məqsədlərə nail olmaqdan ötrü istifadə edilən fərdi, instrumental və metodoloji vasitələrin fəaliyyət və sistemlər toplusudur. Bu, qarşıya qoyulmuş pedaqoji məqsədlərə nail olmaq, pedaqoji funksiyalarının səmə-rəliliyini tə'min etmək, müəllim-şagird birgə fəaliyyətinin formalarını müey-yənləşdirmək üçün istifadə olunan üsulların məcmunu kimi də xarakterizə olunur. Pedaqoji texnologiya həm də pedaqoji sistemdəki dinamik fəaliyyətin mahiyyəti-ni tə'min edən bir vasitə kimi çıxış edir.

Müasir məktəbin nəzəri və praktik fəaliyyət sahəsində tə'lim-tərbiyə prosesinə yardım göstərən çoxlu variantlar mövcuddur. Hər bir müəllim pedaqoji fəaliyyəti zamanı işin effektliliyi xatırınə özünün fərdi yeniliyini tətbiq etməyə çalışır. Burada müxtəliflik şübhəsizdir. Bu müxtəlif üsulları xüsusiyyətlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

- 1) ən'ənəvi tə'limin xüsusiyyətləri;
- 2) məzmunun məqsədyönlü xüsusiyyətləri;
- 3) ən'ənəvi texnoloji üsulun xüsusiyyətləri.

Ən'ənəvi tə'lim dedikdə, didaktikanın prinsipləri əsasında formalasmış sinif-dərs sisteminin təşkili nəzərdə tutulur.

1. Sinif-dərs texnologiyasının xüsusiyyətlərini aşağıdakı kimi xarakterizə etmək olar;

- Sinif vahid plan və proqrama müvafiq dərs cədvəli üzrə işləyir, şagirdlər məktəbə müəyyən edilmiş vaxtda gəlirlər. Məşğələnin əsasını dərs təşkil edir.

- Dərsdə, bir qayda olaraq, şagirdlərin diqqəti eyni fənnə, eyni materiala və mövzuya cəlb edilir.

- Şagirdlərin işinə müəllim rəhbərlik edir. Müəllim öz fənni üzrə tədrisin nəticələrini, hər bir şagirdin bilik səviyyəsini fərdi qaydada qiymətləndirir, dərs ilinin sonunda isə şagirdlərin sinifdən-sinfə keçirilmələri haqqında qərar qəbul edir.

- Dərs ili, dərs günü, dərs cədvəli, tədris zamanı tə'tillər, tənəffüsler və dərsliklər sinif-dərs sisteminin atributlarıdır. Ən'ənəvi sistem, seçim azadlığı və variantlılıq deklarasiyasına baxmayaraq, hələ də adı hal olaraq qalır. Təhsilin məzmununun planlaşdırılması mərkəzləşdirilib. Bazis tədris planları bütün ölkə üçün eyni olan standartlara əsaslanır. Tədris fənlərini çərçivə içərisində müəyyən edir və uşağa bu çərçivədə hərəkət etmək imkanı verilir.

2. Məzmunun məqsədyönlü xüsusiyyətləri aşağıdakı kimi formalasdırılır:

- biliklər sisteminin formalasdırılması, elmlərin əsaslarına yiyələnməsi;
- hər bir şagirdin hərtərəfli və ahəngdar inkişafı;
- vətənpərvər, mətin ideyalı mübarizlər kimi tərbiyə olunması;
- dərrakə və fəallıq (müəllim tərəfindən qoyulmuş məqsədi öyrənmək və tap-şırıqların yerinə yetirilməsində fəallıq göstərmək);

- nəzəriyyənin əyanılıklı əlaqələndirilməsi;
- fərdi və yaş xüsusiyyətlərinin nəzərə alınması.

3. Ənənəvi texnologiyanın xüsusiyyətləri.

Ənənəvi texnologiya, ilk növbədə, avtoritar tələblər pedaqogikasından ibarətdir. Təlim şagirdin daxili aləmi, onun çoxcəhətli sorğuları və tələbləri ilə çox zəif surətdə bağlıdır, fərdi xüsusiyyətlərin aşkarlaşması üçün heç bir şərait yoxdur.

Təhsil prosesinin avtoritarizmi aşağıdakılarda özünü bürüze verir:

- 1) təhsil proseduralarının məcburiyyəti, fəaliyyətin reglamentləşdirilməsi;
- 2) nəzarətin mərkəzləşdirilməsi;
- 3) müəllim fəaliyyətinin orta səviyyəli şagirdə görə orientasiya edilməsi.

Bu sahədə şagird və müəllim mövqeyi də maraqlıdır: şagird tədris vəsittələ tə'sirə tabe edilmiş obyektdir; şagird borcludur; şagird hələlik mükəmməl şəxsiyyət deyil, sadəcə öyrənəndir.

Müəllim komandirdir, yeganə təşəbbüskar simadır, hakimdir.

Biliklərin qavranma metodları aşağıdakı müddəalara əsaslanır:

- 1) hazır biliklər haqqında mə'lumat;
- 2) nümunəyə əsasən tə'lim;
- 3) induktiv mənqib, yəni fərdiyətdən ümumiliyə doğru getmək;
- 4) mexaniki hafızə;
- 5) verbal anlatma (izah etmə);
- 6) reproduktiv təqlid etmək (təkrarlamaq).

Tə'lim prosesi ənənəvi tə'lim fəaliyyəti kimi müstəqilliyin yoxluğu şagirdin təhsil əməyinin zəif əsaslandırılması ilə xarakterizə olunur. Tə'limin məqsədini müəllim müəyyən etdiyindən uşağın təhsil fəaliyyətinin tərkibində müstəqil məqsədyönlülük olmur, çünki fəaliyyət kənardan planlaşdırılır. Burada şagirdin arzusu nəzərə alınır.

Şagirdin əməyini müəllim qiymətləndirir. Belə şəraitdə tə'lim məqsədinin reallaşdırılması dövrü özünün bütün mənfi nəticələri ilə birlikdə məcburi əməyə çevrilir (Şagirdin təhsildən soyuması, tənbəllik, yalançılıq meydana gəlir.)

Şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi sahəsində ənənəvi pedaqogikada beşballı qiymətləndirmə me'yari əsas qötürülür.

Qiymətə verilən tələblər: fərdi xüsusiyyət, diferensional yanaşma; nəzarət və qiymətləndirmənin sistematikliyi; hərtərəflilik; formaların mürəkkəbliyi; tələblərin eyniliyi; obyektivlik; aşkarlıq. Ənənəvi tə'limin təcrübəsində bu qiymət sisteminin öz mənfi tərəfləri də vardır. Çox vaxt qiymət müəllimin şagird üzərində hakimiyyətinin, şagirdə sosial və psixoloji təzyiqin vasitəsinə çevrilir. Qiymət idrak prosesinin nəticəsi kimi bə'zən şəxsiyyətlə eyniləşdirilir, şagirdləri "yaxşı" və "pis"lərə ayırrı.

"2" qiymətinin problemi ayrıca mövcuddur. Bu qiymət geniş emosiyalar doğurur, şagirdin öz-özü ilə, müəllimlə, fənlə, məktəblə konfliktinə səbəb olur.

Ənənəvi tə'lim forması sinif-dərs formasıdır. Ali məktəblərdə mühazirə, seminar, məqbul sistemi də ənənəvi texnologiyaya aid edilir. Dərs materialı müharizə üsulu ilə şagirdlərə çatdırılır, sonra isə əyani, praktik və laborator məşğələlərdə tətbiq edilir.

Tə'limin ənənəvi texnologiyasında iki metoddan istifadə edilir.

1. Tə'limin əyani-izahlı metodu (müəllim tədris materialını əyani surətdə nümayiş etdirir və izah edir). Bu, mühazirə, nağıl, söhbət, təcrübələrin və əməli işlərin nümayışı, ekskursiyalar şəklində həyata keçirilir.

2. Tə'limin reproduktiv metodu (müəllim şagirdlərə verəcək tapşırığı biliklərin, fəaliyyət formalarının təkrarı və problemlərin həllinə əsasən tərtib edir).

Əyani-izahlı və reproduktiv metodların məğzi hazır və mə'lum biliklərin şagirdlərə çatdırılmasıdır.

Bələliklə, ən-ənəvi tə'limdə təhsil prosesinə verilən tələblərlə real həyatın tələbləri arasında çox vaxt ciddi ziddiyətlər meydana çıxır.

Vəzifə bu tələblərin tarazlaşdırılması üçün mövcud imkanlardan maksimum faydalanaqdan ibarətdir.

ÖYRƏNMƏYİ ÖYRƏTMƏK TEKNOLOGİYASININ TƏTBİQİ

Elmira Mahmudova,
Bakıdakı 48 nömrəli məktəbin müəllimi

Tə'limin başlıca vəzifələrindən biri şagirdlərə öyrənməyi öyrətmək, onların biliklərə şüurlu yiyələnmələrini tə'min etməkdir. Şagirdlərə müəllimi diqqətlə dinləməyi, müstəqil işləməyi, oxuduqlarını başa düşməyi, tutuşdurmağı, qiymətləndirməyi aşılamaq normal müəllim-şagird münasibətlərinin yaranması üçün mühüm vasitədir. Bu, tə'limdə xüsusi vəzifə kimi qarşıya qoyulmadıqda şagirdlərin böyük bir qismi öyrənmənin səmərəli yollarından istifadə etməyi bacarmır, bir çox halda mexaniki öyrənmə, əzbərçilik yoluna düşürlər.

Mən şagirdlərimə öyrənməyi öyrətmək üçün, hər şeydən əvvəl, onlarda öyrənməyə tələbatı formalasdırmağa çalışıram. Mə'lum olduğu kimi, insanı hər hansı fəaliyyətə sövq edən ilkin şərt onun tələbatıdır. Tələbat isə öz-özünə yaranır; o, hər şeydən əvvəl, biliyə maraq və öyrənmək həvəsi əsasında formalasdır. Odur ki, ilk növbədə uşaqlarda hər bir fənnə maraq oyatmağa çalışıram. Şagirdlərdə biliklərə maraq, yaradıcılıq həvəsi yaradıram. Tə'limin ilk gündündən şagirdlərin şəxsi fəallığını yüksəldirəm. Biliklərin mənimsənilməsi, möhkəmləndirilməsi və tətbiqi prosesində şagirdlərin müstəqilliyini tə'min edirəm ki, istədiyi vaxt sözünü deyə, müqayisə edə, əqli nəticəyə gələ bilsin. Tə'lim prosesində ayrı-ayrı fənləri əlaqələndirirəm ki, şagirdlər ümumiləşmiş məntiqi nəticəyə gələ bilsinlər, onların rabitəli nitqi formalasın.

Təcrübəmə əsasən belə bir nəticəyə gəlmişəm ki, ibtidai siniflərdə şagirdlərə müstəqil işləmək bacarığının aşilanması böyük nəzəri və praktik əhəmiyyət kəsb edir. Müstəqil iş bilikləri yaradıcı tətbiq etməklə şagirdlərin fikri inkişafına kömək edir. Bu isə, bir tərəfdən, uşağın yaxşı oxumasına imkan verir, digər tərəfdən isə, onu gələcəkdə yaradıcı işləməyə hazırlayırmış. Müstəqil iş şagirdlərdə öz biliklərinə inamı artırır, onlarda sərbəst iş vərdişləri formalasdırır. Dərsdə müstəqil iş üzərində müntəzəm olaraq çalışmaqla şagirdlər müxtəlif fənlər üzrə sərbəst işləmək bacarığı və vərdişləri əldə edirlər. Odur ki, dərs dediyim IV sinifdə şagirdlərin tə'lim əməyinə xüsusi əhəmiyyət verirəm. Kitab üzərində iş apararkən dörd başlıca vəzifənin yerinə yetirilməsini zəruri hesab edirəm:

- 1) oxunan materialı başa düşmək;
- 2) onun üzərində düşünmək;
- 3) müəyyən qeydlər aparmaq;
- 4) ümumiləşdirmə əsasında qısa rə'y söyləmək.

Öyrənməyi öyrətmək üçün mən əvvəlcə şagirdlərdə elmi biliklərə əsaslanan bacarıqlar yaradıram. Coxlu məşqlərdən sonra həmin bacarıqlar vərdişlərə çevirilir. İlk növbədə uşağa düşünməyi öyrətməyə çalışıram. Bilikləri əzbərləməklə yox, düşünməklə əldə etmək olur. Buna nail olmaq üçün fənlərarası əlaqə şəraitində integrasiyalasdırılmış dərslərdən istifadə etmək daha məqsədə uyğundur. Ana dili, oxu, riyaziyyat, təbiətşünaslıq fənlərinin integrasiyası ilə yaranan dərs maraqlı məzmunu ilə şagirdlərin fəallığını tə'min edir. Belə bir sistemlə aparılan öyrənmə şagirdləri yormur.

Uşaqlara düzgün oxumağı öyrətmədən onlarda sür'ətli oxu vərdişi yaratmaq olmaz. Kalliqrafik cəhətdən düzgün və sür'ətlə yazmaq bacarığı yaratmadan isə savadlı yazı vərdişi aşılamaq çətindir. Bacarıq və vərdişlər çalışmalarında düşünmə nəticəsində formalasır. Odur ki, çalışmalarında şagirdlərə müstəqil işləməyi, düşünməyi, diqqətli olmayı, şərh edilən biliklərə əsaslanaraq nəticə çıxarmağı öyrədirəm.

Kitab üzrə iş prosesində şagirdlərə düzgün oxu vərdişi aşılamağı, düşünməyi, oxunan mətnin məzmununu dərk etməyi və nəticə çıxarmağı qarşıya qoyuram. Əgər şagirdlər mətnin məzmununu dərindən mənimseyiblərsə və mətni kitab dili ilə nəql etmək tələb olunursa, şagirdlərin nitqinə emosionallıq, bədiilik gətirən belə ifadələr işlənmirsə, suallar vasitəsilə şagirdlərin diqqətini bədii təsvir vasitələrinə, obrazlı dilə yönəldirəm. Bə'zən elə hallar olur ki, şagirdlər məzmunu danışarkən kitab dilindən uzaqlaşırlar: məsləhən, «Ananın səsi» hekayəsinin məzmununu eynilə nəql etmək əvəzinə, öz sözləri ilə, bə'zi məsələləri ixtisar və ya əlavə etməklə danışırlar: «Böyük hökmdar qocalmışdı. Düşmənlər Azərbaycan ellərini öz əllərinə keçirməyə başladılar. Düşmənlər Bərdəni elə keçirdilər». Nağılı saxlayaraq şagirdə sual verirəm: «Hansı hökmdar qocalmışdı?» (Ağvan hökmdarı). «Düşmən Azərbaycana nə vaxt hücum çəkdi?» (hökmdarın xəstələndiyini eşidəndə). «Onlar haralardan keçib Bərdəni tutdular?» (Araz çayını keçib Kürün sahili ilə gələrək).

Tə'lim prosesində elə mətnlər verilir ki, mən şagirdləri həmin hekayə və nağılları öz sözləri ilə nəql etməyə məcbur edirəm, çünki bu onları quru əzbərcilikdən çəkindirir, məzmunu necə başa düşürlərsə, elə ifadə etməyə şərait yaradır. İşin belə təşkili şagirdlərdə düşünmək, sözdən istifadə etmək, müstəqil cümlə qurmaq vərdişini inkişaf etdirir, məzmunun şüurlu mənimşənilməsini tə'min edir. Şagird məzmunu öz sözü ilə ifadə edə bilmədikdə, «kitab dili» ilə danışdıqda düşündürүү suallar verirəm. Bu zaman o, kitabdakı cümlələrdən istifadə edə bilmir, məzmunu uyğun forma seçməli olur və məzmunu öz sözləri ilə sərbəst danışır.

Azərbaycan dili dərslərində də şagirdlərə kitab üzrində işləməyi, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi, sözləri seçim qruplaşdırmağı öyrətməyə çalışıram: məsləhən, şagirdləri «Məsdər» mövzusunu mənimseyə hazırlamaq məqsədilə dərslikdən «Fe'l haqqında ümumi mə'lumat» hissəsini təkrar etdirdikdən sonra yazı taxtasında verilmiş cümlələrdəki fe'lləri müqayisə etməyi müstəqil iş kimi tapşırıram.

Əhməd yaxşı oxudu.

Oxumaq məktəblinin borcudur.

Ramiz tarçalır.

Mən də çalmaq istəyirəm.

Fe'lləri kök və şəkilçiyyə ayırmayı, hər fe'l'in sualını və hansı zamanı bildiriyini tapmayı müstəqil iş kimi şagirdlərə tapşırıram. Beləliklə, şagirdlərin diqqə-

tini fe'l və məsdərlərdəki oxşar və fərqli cəhatlərə yönəldib, onları yeni mövzunu daha yaxşı mənimsəməyə hazırlayıram.

Azərbaycan dilindən q samitinin g samitina keçməsi qaydasını şagirdlərə öyrətmək işinə sonu q samiti ilə bitən sözlərin tapılmasıından başlayıram. Şagirdlərə tapdıqları sözləri (*bahq, bavraq, torpaq, papaq*) hallandırıb yazı taxtasında yazmağı tapşırıram.

Bütün sözlər hallandırılıb yazılıandan sonra şagirdlərin diqqətini sözlərdəki q samitinin dəyişilməsinə yönəldirəm:

- İsmiñ hansı hallarında q samiti g samitina keçir? (iyiilik, yönük və tə'sirlik hallarında). Bir neçə şagirdə təkrar etdirirəm, sonra çalışma icra etməyi tapşırıram. Şagirdlər çalışmanın öhdəsində sərbəst gələ bilirlər. Beləliklə, biliyin şüurlu və möhkəm mənimsənilməsinə nail oluram.

Riyaziyyat fənni şagirdlərin müstəqil işləri baxımından çox əlverişlidir. Şagirdlər müstəqil işləməyi əsas e'tibarilə dərsdə övrənməlidirlər. Yeni biliyin mənimsənilməsi zamanı şagirdlərin müstəqil fikrini oyatmaqla problem vəziyyət yaratmağın böyük əhəmiyyəti vardır. Bu halda uşaqlar qoyulmuş suallar üzərində düşünür, təsəkkürlərini işə salır, müəyyən müləhizələr irəli sürürlər. Riyaziyyatdan «Hasılın yerdəyişmə xassəsi» mövzusunun tədrisi zamanı şagirdləri aşağıdakı misalların həllinə cəlb edirəm:

$$\begin{array}{ll} 2 \times 4 = & 6 \times 3 = \\ 4 \times 2 = & 3 \times 6 = \end{array}$$

Sonra misallar əsasında müsahibə təşkil edilir. Şagirdlər sualların köməyi ilə vuruqların yerinin dəyişdiyini, hasılın isə dəyişmədiyini söyləyirlər. Beləliklə, qayda və qanuna uyğunluq şagirdlərə hazır şəkildə verilmir, onların özlərinin fəal iştirakı ilə «tapılır».

Pedaqoji təcrübəmə əsasən yəqin etmişəm ki, şagirdlərə övrənmək bacarığı aşılındıqda onların təhsili səmərəli, müəllimin əməyi isə müvəffəqiyyətli və uğurlu olur.

İNTEGRATİV TƏ'LİM BARƏDƏ DÜŞUNCƏLƏR

Nigar Həsənova,
Yasamal rayonu, 18 nömrəli məktəbin müəllimi

Son zamanlar mətbuat sahifələrində və pedaqoji ədəbiyyatda interaktiv tə'lim metodlarından çox bahs olunur, yeri gəldi-gəlmədi bu sahəyə geniş yer verilir. Əlbəttə, hazırda dərsləri müasir tələblərə uyğun qurmaq, dərsdə şagirdlərin müstəqilliyinə və əqli fəaliyyətinə geniş yer vermək, müəyyən məsələ barədə onların cəsarətlə fikir söyleməlrinə, mühakimə yürütməlrinə üstünlük vermək tələb olunur.

Bu sahədə dərc olunmuş materiallar, əsasən, ümumi xarakter daşıyır və burada bə'zən ziddiyətli fikirlər də irəli sürürlər.

Bir dəfə məktəbimizin dərs hissə müdürü müəllimlərə e'lan etdi ki: «Filən məktəbdə açıq dərs olacaq, dərs interaktiv metodla keçiriləcək, kim istəyir, iştirak edə bilər». Belə bir imkanı çoxdan gözləyirdim. Dərsdə müxtəlif məktəblərin müəllimləri iştirak edirdi. Dərsin yüksək səviyyədə, müasir tə'lim metodlarına uyğun aparılacağını düşünürdüm. Əslində həmin dərs heç də adı dərslərdən fərqlənmirdi. Müəllim mövzusu ilə əlaqədar kompüter yaddaşındaki əlavə materiallardan istifadə etdiyə də, interaktik tə'lim hiss olunmadı.

Mənə belə gəlir ki, interaktiv tə'lim tədricən diferensiallaşma, fərdiləşmə deməkdir. Hər şey şagirdin imkan və bacarıqlarının aşkar çıxarılmasına yönəldilməlidir. Elə bir şərait yaradılmalıdır ki, şagird hər hansı bir nəticəni özü çıxara bilsin, eyni zamanda bunu aldığı bilik və bacarıqların hesabına etsin. Bu zaman şagird artıq tə'limin obyekti yox, subyektinə çevrilir. Yəni tə'lim prosesinin fəal iştirakçısı olur. İşin bu cür təşkili müəllimin fəaliyyətini də dəyişir, o artıq bilik verməkdən çox aparıcı rolunu oynayır. Təcrübə göstərir ki, müəllimin dərsdə şagirdlərin müstəqil düşünmək, əqli nəticə çıxarmalarına üstünlük verməsi tə'limin keyfiyyətini yüksəldir.

İnteraktiv tə'lim metodundan istifadə edərək, əsasən, aşağıdakı cəhətlərə üstünlük verirəm: şagirdlərin müstəqil düşünmələri və əqli nəticə çıxarmaları; müəllimin nəzarəti və rəhbərliyi altında şagirdlərin yaradıcılıq fəaliyyətinin tə'min olunması; şagirdlərdə tədqiqatçılıq meylinin yaradılması və inkişaf etdirilməsi; müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə əməkdaşlığı; şagirdlərin müəyyən mövzu ətrafında qruplar üzrə birgə fəaliyyəti; dərs zamanı əyləncəli və riyazi oyunlardan, süjetli və musiqili səhnəciklərdən istifadə; dərsdə sosial və psixoloji şəraitin yaradılması.

Qeyd etmək lazımdır ki, interaktiv tə'lim metodunun fəaliyyət mexanizmi daha geniş və əhatəlidir. Belə ki, hər hansı mövzunun tədrisində interaktiv metoddan istifadə etmək mümkündür. Həmin metodun köməyi ilə şagirdlərin fəaliyyəti üçün (müstəqil düşünmək, əqli nəticə çıxarmaq, mövzu ətrafında müəyyən fikir söyləmək, öz fikir və hissələrini düzgün ifadə etmək) geniş imkan yaranır.

İnteraktiv tə'lim metodundan istifadə etməklə II sinifdə apardığım bir dərsin icmali:

Mövzu: «Heca».

Dərsin məqsədi:

1. Öyrədici:

- heca haqqında şagirdlərdə düzgün təsəvvür yaratmaq;
- nitqdə hecanın əhəmiyyətini müəyyənləşdirməkdə onlara istiqamət vermək;
- hecanın düzəlməsində sait səslərin rolunu başa salmaq;
- orfoqrafiya tə'limində hecaya verilən tələblər və onun tətbiqini şagirdlərə öyrətmək.

2. İnkişafstedirici:

- sözlərin əmələ gəlməsi haqqında şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə nail olmaq;
- şagirdlərdə heca düzəltmək, təhlil etmək, onu müəyyən faktlarla müqayisə etmək bacarığını inkişaf etdirmək;
- hecanın düzəlməsində saitin rolu və əhəmiyyətini izah etmək, sübuta yetirmək, müəyyən nəticə çıxarmaq;
- nitqdə hecanın əhəmiyyəti və onun tətbiqi;
- şagirdlərdə axtarıcılıq və tədqiqatçılıq meylinin inkişaf etdirilməsi.

Əlavə yardımçı vasitələr (dərsin təchizatı): sul-cavab kartları, mövzu ilə əlaqədar test-suallar, kompüter yaddaşı, cədvəl və sxemlər, iş vərəqi.

Hazırlıq mərhələsi. Dərs üçün hazırlıq işləri aparıram. Yeni mövzunu şagirdlərə e'lən etməzdən əvvəl, bu barədə onların əvvəl öyrəndiklərini, xüsusilə «Səs-lər və hərflər», «Saitlər və samitlər» haqqında biliklərini təkrarlayıram. Şagirdlər azı 5 nəfərdən ibarət qruplara bölünür və hər qrupa bir nəfər rəhbər tə'yin edilir.

Dərsin gedisi. Yeni mövzu haqqında qısa mə'lumat verilir.

- Danışq zamanı sözlər asanlıqla müəyyən hissələrə ayrıılır. Sözün belə hissələri heca adlanır. Heca saitin iştirakı ilə düzəlir. Hər bir hecada yalnız bir sait olur. Sözdə neçə sait olursa, o qədər də heca olur: məsələn: *a-na*, *nə-nə*, *nə-və*, *kə-pə-nək*, *mək-təb-li-lər* və s.

Danışq zamanı hər hecadan sonra müəyyən fasilənin alındığını, bu zaman ağız boşluğununda dilin və dodaqların aldığı vəziyyəti şəkil və plakatlardan, hazır lent yazılarından istifadə etməklə şagirdlərə başa salıram.

Sonra qruplara sual kartları paylanır və hər kartın sağ küncündə qrupların nömrəsi qeyd olunur. Sualların yerinə yetirilməsi barədə sinfə qısa izahat verilir.

Qrup 1. Uzanan və uzanmayan səsləri seçib yazın.

qanad, *tələ*, *get*, *beşik*, *kötük*, *zəmi*, *top*, *kitab*

Qrup 2. Əvvəlcə saitləri, sonra samitləri seçib yazın.

qayıq, *qoruq*, *meşə*, *dil*, *kötük*, *camaat*

Qrup 3. Aşağıda verilmiş sözləri hecalara ayırin.

ana, *əncir*, *sədr*, *nağıl*, *şamama*, *nar*, *araba*, *fəhlə*, *toxum*, *sünbül*, *alma*

Qrup 4. Boş damaların yerinə sağ tərəfdə verilmiş hecalardan birini əlavə edib sözlər düzəldin.

par		mud	.	bı	.	ta
nər		ran	.	tar	.	rək
xal		çaq	.	ça	.	cey
çö		la	.	ar	.	giz

Qrup 5. Hecaların hər birinin əvvəlinə bir heca artırmaqla quş adları düzəldin: çə, ğa, tal, rac, ruz, lək, yuq, na, bül, dək

Tapsırıqların icrası iş vərəqində aparılır. Qruplarda işin gedisinə və tapsırıqların icrasına, əsasən, qrupun rəhbəri nəzarət edir. Şübhəsiz, burada müəllimin ümumi nəzarəti də mütləq lazımdır. Tapsırıqların yerinə yetirilməsi üçün müəyyən 3-5 dəqiqliq vaxt verilir. Bu müddət ərzində tapsırıqların yerinə yetirilməsi şagirdlərin nəzərinə çatdırılır.

Sonra hər qrupun rəhbəri işin icrası barədə mə'lumat verir və cavablar nümayiş etdirilir. Bu zaman düzgün və səhv cavablar kompüterdə qeyd olunur. Axırda hər qrupun işi təhlil edilərək qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, bu cür işin təşkilində fəal şagirdlərlə yanaşı, nisbətən zəif şagirdlər də fəallıq göstərməyə çalışır və qrupun yüksək xal qazanmasına sə'y göstərirler.

TƏ'LİM PROSESİNDƏ FƏRDİLƏŞDİRME

Tahirə Yaqubova,
266 nömrəli məktəbin direktor müavini

Fərdi yanaşma pedaqogikanın mühüm prinsiplərindən olub? aşağıdakılardı tə'min edir:

- Ayrı-ayrı şagirdlərin təhsilində çətinlikləri aradan qaldırır;

- Təhsil alanlarının bilik və bacarıqlarının inkişafına imkan yaradır.

Tədris prosesində fərdi yanaşmanın uğurlu realizasiyası üçün ilkin zəruri şərt müəllimin pedaqoji taktıdır. Uşağa sakit tonla müraciət, həvəsləndirici sözlər, düzgün cavab üçün tə'rif kobud iraddan və ya qışqırıqdan daha çox səmərə verir. Xüsusiylə zəif

HESABLAMA BACARIQLARININ FORMALASMASINDA ÖZÜNƏNƏZARƏT PRİYOMLARINDAN İSTİFADƏ

Aliya Əliyeva,

Nəsimi rayonundakı 292 nömrəli orta məktəbin ali kateqoriyalı metodist müəllimi



Müstəqil iş bacarıqları içərisində özünənəzarət bacarıqları xüsusi yer tutur. O, şagirdlərin müstəqil fəaliyyətini tə'min etməklə, tə'lim prosesinə şüurlu xarakter verir. Çox vaxt şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə keyfiyyəti onların öz fəaliyyətlərinə necə nəzarət etmələrindən aslı olur.

Müşahidələr göstərir ki, belə bacarıqların aşılanmasına I sinifdən başlamaq məqsədəyindür. Mən ilk növbədə şagirdlərə tə'lim prosesində özünənəzarətin əhəmiyyətini izah etməyə çalışıram. Bu məqsədlə onlar üçün daha əlverişli olan belə bir tapşırıqdan istifadə edirəm:

- Uşaqlar, biz sizinlə artıq 2-ni üstə gəlmə və çıxma cədvəlini tərtib etmişik. Siz onu yada salır, misalları səhvsiz yerinə yetirməyi bacarırsınız. Gəlin bir tapşırığı müstəqil yerinə yetirək. Hər birinizə 2-ni üstə gəlmək və çıxmaga dair misallar yazılmış vərəqlər verirəm. Siz yalnız cavabları yazacaqsınız.

$$\begin{array}{ccc} 5 + 2 & 9 - 2 & 6 + 2 \\ 8 - 2 & 3 + 2 & 7 - 2 \end{array}$$

Partalararası gəzərək, səhv cavabları nəzərimdə qeyd alıram. Sonra uşaqlara deyirəm: «İndi mən sizə vaxt verirəm, yazdığınızı yoxlayaraq, öz işinizə nəzarət edin. Əvvəlcə gəlin yada salaq. 2-ni üstə gəlməni necə yerinə yetirmək lazımdır? Səhvə yol vermiş şagirdlərin birindən soruşuram və belə cavab alıram:

- Əvvəlcə birini, sonra da birini gəlirik-əlavə edirik.
- Bəs 2-ni necə çıxırıq?
- Əvvəlcə birini, sonra da birini çıxırıq.
- Yoxlayın, görün siz düzgünmü həll etmisiniz? (yoxlayırlar).
- 5 + 2 misalını səhv həll edən şagirdlərdən birinə söz verirəm. O belə izah edir:
- Əvvəlcə 5-in üstünə 1 gəldim, elədi 6, sonra da 1-ni gəldim oldu 7.
- Bəs səndə neçə alınmışdır? (6) Onda cavabın üzərindən səliqə ilə xətt çək və düzgün cavabı onun üstündə yaz.

Uşaqlar bütün misalları bir də yoxlayır, bəziləri səhvərini tapıb düzəldirlər. Nəzərdə tutduğum şagirdlərdən səhvərini düzəldə bilməyənlər olsa, onlarla dərsdən sonra fərdi məşğul oluram. Əyanılıkdən, didaktik materiallardan istifadə etməklə onları müstəqil fəaliyyətə alışdırıram.

- 8 çöp götür. Ondan 2-ni çıxmaq üçün nə etməlisən? (Əvvəlcə 1 çöp götürüb kənara qoyur, sonra da ikinci çöpü götürüb, o biri çöpün yanına qoyur).

- Neçə çöp qaldı? (6).
 - Bəs vərəqdə sən neçə yazmışdır? (5).
 - Səhvini düzəlt. (Şagird düzəldir).
 - İndi bu misalların cavabını həmin qayda ilə tapıb mənə söyle: 6 – 2; 5 – 2; 9 – 2;
- Əgər şagird düzgün cavab verə bilsə, yazı taxtasında yazdığını misalları: (10 – 2 = 9; 5+2 = 8; 4+2 = 6; 7–2+4;) yoxlamağı, səhv cavabları düzəltməyi ona tapşırıram. Axırda vərəqdə səhv yazdığını ona yenidən həll etdirirəm.

- Uşaqlar, çöplər vasitəsilə misalları düzgün həll edib-etmədiyinizi yoxlaya bilirsiniz. Yoxlama zamanı hesab çötkəsindən də istifadə edə bilərsiniz.

10 dairəsində toplama və çıxmanın öyrədilməsi zamanı özünənəzarətin başqa bir priyomundan istifadə edirəm: məsələn, 1-in, 2-nin, 3-ün üstə gəlinməsi və çıxılması öyrədildikdən sonra təxminən 5 dəqiqəlik belə müstəqil iş verirəm:

$$\begin{array}{ll} 4 + 1 & 8 - 1 \\ 6 + 3 & 5 + 2 \\ 7 - 2 & 9 - 3 \end{array}$$

Uşaqlar tapşırığı həll edib qurtarandan sonra təklif edirəm ki, misalların cavabını yazı taxtasında yazılınlara baxıb yoxlasınlar. (Misallar əvvəldən yazı taxtasında yeri dəyişik olmaqla yazılıb, üstü örtülü olur. Yoxlama zamanı pərdəni onun üstündən çəkirəm).

$$\begin{array}{ll} 9 - 3 = 6 & 7 - 2 = 5 \\ 4 + 1 = 5 & 8 - 1 = 7 \\ 6 + 3 = 9 & 5 + 2 = 7 \end{array}$$

Şagirdlərə tapşırıram ki, düzgün cavabların yanında nöqtə qoysunlar. Cavabı səhv olan misalları düzəltməklə həlli yolunu yenidən fikirləşib, aydınlaşdırmağa çalışınlar. Belə şagirdlərin sayı az olur. Onların izahını bütün sinif diqqətlə dinləyir. Əgər hər hansı şagird bunu izah edə bilməsə, digər şagirdlər ona «köməyə gəlir». Növbəti dərsdə həmin şagirdlərlə bir daha fərdi sorğu keçirirəm.

Özünənəzarət məqsədilə xətkəsdən də istifadə etmək olar. Bu, olduqca əhəmiyyətlidir, çünki şagirdlər hər dəfə 0-dan başlamağı, hər bir bölgünün arasının 1 sm olduğunu xatırlayırlar. Müəllimin izahatından sonra başa düşürlər ki, 3 dedikdə bunu yalnız 0-la 3 bölgüsü arasında deyil, həm də 2 ilə 5, 4 ilə 7 və s. arasında da götürmək olar. Bu zaman şagirdlərin diqqətini toplayanda soldan sağa, çıxanda sağdan sola hərəkət etməyə yönəldirəm. Cavabın hansı əməl zamanı artacağı, hansı əməl zamanı azalacağını və bunun səbəbini bir daha xəbər alıram. Şagirdlər $4 + 2 = 6$ misalını yoxlayarkən xətkəş üzərində qələmini 0-dan 4-ə qədər, daha sonra isə 2 bölgü – 4 ilə 6 arası onu havada gətirib dayanır, cavabın düzgünlüyünü yoxlayırlar. Çıxma əməli üzrə də belə iş aparmaq olar.

Dairəvi misallardan istifadə etmək özü də özünənəzarət bacarıqlarının aşilanmasına müəyyən dərəcədə kömək edir. Şagirdləri bu priyoma alışdırmaq üçün belə müstəqil iş ($6 + 4; 8 - 1; 9 - 4; 10 - 2; 7 + 2; 5 - 3$) verib deyirəm:

- Uşaqlar, bu misalları həll edərkən daha diqqətli olmalısınız. Mən onları yazı taxtasında qarışq halda yazmışam. Siz birinci misaldan başlayaraq, həll etməlisiniz. Onun düzgün cavabı başqa bir misalın başlanğıcı olmalıdır. Sonra həmin misali yazıb həll edəcəksiniz. Hər dəfə iş belə davam edəcək. Yox, əgər cavabda tapdiğiniz ədədlə başlayan misal orada yoxdursa, deməli, əvvəlki misal düzgün həll edilməmişdir. Axırda sıra ilə düzgün yazılmış misalları sizə təqdim edəcəyəm. Onlara baxıb, işi necə yerinə yetirdiyinizi bir daha müşahidə edəcəksiniz.

Bela iş birinciler üçün avvalca bir qədər çatin olsa da, onlar tədrisən huna alışırlar. Getdiyə işi bir qədər çatınlaşdırıram. Nişbatan daha mürakkəb iş verirəm. Bu priyom da şagirdlərin marağına səhəb olur. Müstəqil iş üçün nəzərdə tutulan misalların düzgün cavabları və əlavə 2 sohv cavab varaqının avvalında göstərilir:

12, 13, 11, 14, 16, 19, 15, 17

Onun altında həll ediləcək misallar verilir:

9 + 5	8 + 7
7 + 4	7 + 5
8 + 8	9 + 4

Şagirdlər misalları həll edib qurtardıqdan sonra yuxarıdakı rəqəmlərin içərisində sohv göstərilmişləri tapıb, üstündən xətti çəkirler.

Özünənəzarətin başqa priyomlarını tətbiq etməklə, hesablama bacarıqlarını inkişaf etdirir. Şagirdlərin sira haqqında anlayışlarını möhkəmləndirir, həm də müvafiq hərfəni birləşdirməkə söz düzəltmələrinə nail oluram.

1. Şagirdlərə tapşırıram ki, misalları həll etdikdən sonra cavabda alınmış rəqəmlərin birinci hərfərini götürüb, aşağıda yan-yana yazınlar. Əgər qohumluq bildirən söz alınsa, deməli misallar düzgün həll edilmişdir.

5 - 4	5 - 4 (bir, 1-ci hərf b)
4 + 2	4 + 2 = 6 (altı, 1-ci hərf a)
9 - 4	9 - 4 = 5 (beş, 1-ci hərf b)
3 + 3	3 + 3 = 6 (altı, 1-ci hərf a)

Şagirdlər mö'lərizədə göstərilənləri yazdır, yalnız fikirləşirler. Sonra isə birinci hərfəni götürüb, yan-yana yazır və *baba* sözünü alırlar. Əgər kimdəso söz oxunmursa və ya alınan söz qohumluq bildirmirsə, deməli, misal düzgün həll edilməyib.

2. Cavabda alınan rəqəmin son hərfərini götürməkə şərtə müvafiq (məsələn, yırtıcı heyvanlardan birinin adı-şir) sözün alınması şagirdlərdə misalların düzgün həllinə əminlik yaradır.

15 - 10	15 - 10 (beş, son hərf ş)
12 - 10	12 - 10 = 2 (iki, son hərf i)
11 - 10	11 - 10 = 1 (bir, son hərf r)

Misalları düzgün həll etmiş şagirdlər *şir* sözünü alırlar. Əlbəttə, I sinifdə özünənəzarət priyomlarını bunlarla məhdudlaşdırmaq olmaz. Onların rəngarəngliyi müəllimdən yaradıcılıq tələb edir.

Müşahidələr göstərir ki, xüsusi istiqamətlənmiş və düzgün təşkil edilmiş təlim şəraitində kiçikyaşlı məktəblilərdə özünənəzarət bacarıqlarını tədrisən formalasdırmaq olar.

NATURADAN MƏNZƏRƏNİN ÇEKİLMƏSİ ÜZRƏ İŞİN METODİKASI

Yegane Cəlilova,
Sumqayıt özəl orta ixtisas kollecinin müəllimi

Mənzərə-təsviri sənətin janrlarından bındır. Uşaqların təsviri fəaliyyətində naturadan mənzərə rəsmlərinin çəkilməsinin əhəmiyyəti böyükdür. Onlar mənzərə şəklini böyük məmənəniyyətə çəkir və bu işlə məşğul olmayıçox sevirlər. Bunu onların təbiətə məhəbbəti kimi izah etmək olar.

Rəngkarlıqda və ya qrafik təsvirdə əşyaların tutumluluğu və fəza dərinliyi yastı təsvir vasitələri ilə verilir. Odur ki, uşaqların ümumtəhsil məktəbində rəsm təlimində rast gəlinən ən başlıca çətinliklərdən biri təsviri müstəvinin «psixoloji maneəsini» aşmaq, rəsm prosesində dərinlik hissinin, üçölçülü fəzanın aşilanması zərurəti ilə bağlıdır. Nadir müstəsnalardan başqa (biz onları adətən «qabiliyyətli uşaqlar» adlandırırıq) şagirdlər kağız vərəqinin materiallığından azad ola bilmir, karandaş vasitəsilə kağızin xəyalı dərinliyinə «gedə» bilmirlər. Adətən, uşaq çəkdiyi əşyaları vərəq müstəvisində «düzür», çünkü oyun zamanı o, oyuncaları da döşəmənin və ya stolun müstəvəsində düzmiş olur. Görünməyən məneəni aşmaq o qədər də asan deyil. Yalnız səriştəli əldə karandaş «mö'cüzəli açar» kimi bir neçə strixlə tilsimlənmiş müstəvidə qadağanı götürür. Sanki ağ vərəqdə bir pəncərə açır ki, orada həm səma, dumanlı geniş sahələr, həm də illuziya dərəcəsinə qədər əşyaların həcmli formaları görünür.

Naturadan mənzərə rəsmini çəkərkən əvvəlcədən uşaqlara mə'lumat verilməlidir ki, onlar təsvir edəcəkləri yerdə müşahidə aparacaq və cisimlər arasında olan fərqləri, təbiətdə baş verən dəyişiklikləri müqayisə edəcəklər.

Gözəlliyyin seyrindən sevinc hissinin yaranması üçün uşaqlara ətraf həyatı görməyi öyrətmək, müşahidə olunan əşya və hadisələr barədə onların anlamına uyğun biliklər vermək lazımdır. Məktəbin həyatın ekskursiya zamanı müəllim oradakı gözəllikləri uşaqlara emosional şəkildə göstərmək üçün müşahidə olunani, özü də hiss etdiyini sözlə ifadə etməli və onların diqqətini istiqamətləndirməlidir. Yaxşı tanış olan sadə əşyaların seyr olunması prosesində onlarda sevinc, nikbinlik hissi oyatmalıdır.

Ekskursiyalar zamanı müəllimin uşaqlara aydın ola biləcək şeyləri qabartması, emosional tonu – bütün bunlar onlarda öz şəhərinə, kəndinə dərin məhəbbət hissələri yaradır. Poetik söz isə ikinci siqnal sistemi kimi uşağa müşahidələrdən aldığı təəssüratları ümumiləşdirməkdə kömək göstərir. Obrazların çoxsaylı təkrarı nəticəsində o, əşyaların və hadisələrin elə əlamətlərini təsəvvür etməyə başlayır ki, onları əvvəller qavramayıb. Yəni şeylərin «anlayış» mahiyyətini əks etdirən poetik nitq tanış obrazı yeni variantlarda tanımağa imkan verir. Təbiət haqqında şə'rər uşağı bu və ya digər situasiyanı düzgün təsəvvür etməyə, təsviri kağız vərəqində yerləşdirməyə alışdırır. Ona görə də müəllimin şagirdlərlə təbiəti seyr edərkən müvafiq şə'rər oxumasının böyük əhəmiyyəti var.

Uşaqlar ətrafdakı gözəlliyyi anlamağa başlayır, onlarda təkcə estetik deyil, həm də mə'nəvi, vətəndaş duyğuları tərbiyə olunur. Məhz hissələr təsvir olunan münasibəti bildirmək ehtiyacı yaradır. Rəsmin mövzusu şagirdi nə qədər tutursa, o, bir o qədər rəsmi ifadəli verməyə çalışır. Uşağın ifadəli rəsminin yaranmasının zəruri şərti onun təsviri savada, yəni real rəsm sahəsinin sadə vərdişlərinə, bacarıqlarına yiylənənməsidir.

Mənzərənin lazımı səviyyədə təsvir olunması üçün müəllim uşaqların müşahidə aparmalarına şərait yaratmalı və onları ruhlandırmalıdır. Müəllim ilk növbədə gördükərini albom vərəqində düzgün kompanovka etməyi şagirdlərə öyrətməlidir. Bunun üçün nişanlayıcıdan istifadə olunur. O, möhkəm kağızdan və ya kartondan təqribən 11 x 8 sm ölçüdə hazırlanır. Düzbucaqlı deşik-göz rəsminin yerinə yetiriləcəyi kağızin ölçülərinə uyğun olmalıdır. Deşiyin ölçüsü təqribən 8 x 5 sm olur. Uşaqlar üçün nişanlayıcı ilə iş bir növ «foto ilə şəklini çəkmə» oyununu xatırladır. Bu, tədrisin başlangıcı sayılır.

Müəllim uşaqlara başa salmalıdır ki, müxtəlif ağaclarla, kollara, havaya, otlara baxmaq, onları vərəqdə gözəl yerləşdirmək üçün isə «fotoaparət»dan istifadə etmək mümkündür. Çəkmək istədiyin yerə deşikdən bir gözünü yumaraq baxmalı, fotoaparati ən maraqlı hissəni tapana kimi yuxarı, aşağı, sağa, sola baxmalı.

hərəkət etdirməlisən. Onu gözündən uzaqlaşdırmaq və ya ona yaxınlaşdırmaqla deşikdən bir halda çox, digər halda isə az cisim görmək olar.

Bu yol uşaqlara ən maraqlı görünən təbiət güşəsini və baxış nöqtəsini seçməkdə kömək edir. Belə seçmə onları bir çox səhv lərdən qoruyur. Onlar nişanlayıcı vasitəsi ilə hər bir təbiət cismini vərəqdə necə yerləşdirəcəklərini müəyyənləşdirirlər. Bu isə onları düzgün kompozisiya həllini tapana kimi işlərini döñə-döñə pozmaqdan qoruyur. Bə'zən kompozisiya elə qurulur ki, ön planda uşaq iri əşyaları təsvir edir, sonra fəza gelir, vərəqin yuxarısında isə kiçik əşyalar yerləşdirilir. Nişanlayıcının köməyi ilə uşaqlar görürler ki, belə kompozisiya həllində böyük cisimlər o biri əşyaların qarşısını tutur və digər cisimlər yaxşı görünmür. Rəsmin ifadəliyi seçilən kağız vərəqinin üfüqi və ya şaquli vəziyyətindən də çox asılıdır.

Şagirdlər vərəqdə cisimlərin yerini müəyyənləşdirəndən sonra onların ən çox buraxdıqları səhv perspektivdə və cisimlərin nisbi ölçülərinin verilməsində olduğundan müəllim bu sahədə uşaqlara istiqamət verməli, xətti və hava pərspektivi haqqında bilikləri uşaqların yadına salmalıdır, çünki mənzərədə perspektiv qanunlar həllədici əhəmiyyətə malikdir. Əşyaların ölçüsü insan gözü ilə olduğu kimi deyil, bir qədər dəyişilmiş şəkildə qavranılır. Bu da baxış nöqtəsilə müəyyən cisim arasındaki məsafədən asılıdır. Biz yaxındakı əşyaları iri həcmidə, rəngləri aydın, uzaqdakıları isə xırda həcmidə, solğun görürük. Bununla yanaşı, hamımız müşahidə etmişik ki, uzaqdakı cisimlər yüngül mavi tüstü ilə örtülmüş kimi görünür, çünki baxış nöqtəsi ilə həmin əşya arasında qatı hava təbəqəsi cismin əsl rənginə tə'sir göstərir. Buna görə də eyni yaşıl rəngli ağaclar onların yaxında, yaxud uzaqda yerləşməsindən asılı olaraq, müxtəlif rəng təzadlarında təsvir edilir. Müəllim diqqət etməlidir ki, uşaqlar göz önünde olan ağacların ölçülərinə və rənginə fikir versinlər. Onlara cisimləri ölçməyi təklif etməli, bunun üçün bir gözü yumub, o biri ilə lazımi cisimə baxmaq, karandaş olan əli isə düz qabağa uzadaraq ön və arxa planlarda yerləşən eyni cisimləri ölçmək lazımlı olduğunu başa salmalıdır. Bu zaman şagirdlər görülür ki, doğrudan da, əşyalar arasında fərq var. Eyni cisimlər də rənglərinə görə bir-birindən seçilir. İş zamanı müəllim hamının diqqətini çox vacib olan nisbilik qanununa da yönəltməlidir. Onlara başa salmalıdır ki, perspektivdə verməmişdən əvvəl təbiət cisimlərinin ölçülərinə baxsınlar. Müəllim uşaqlara aşağıdakı suallarla müraciət edə bilər:

- Ağac və kol eyni planda olduqda hansı ölçülərə malikdir?
- Kol böyükdür, yoxsa ot?

Sonra başa salmalıdır ki, həmin cisimlər perspektivdə verildikdə də onların nisbi ölçüləri nəzərə alınmalıdır.

Yuxarıda deyilənlərdən sonra uşaqlar mənzərələrin eskizini sərbəst şəkildə qura bilərlər. Şagirdlər cisimlərin, sadəcə olaraq, yerlərini müəyyənləşdirməli, müəllim onlara istiqamət verməlidir.

Mənzərə rəsm edərkən şagirdlərin çətinlik çəkdikləri sahələrdən biri də cisimlərin qurulmasıdır. Bu problemi aradan qaldırmaq üçün müəllim ayrı-ayrı cisimlərin eskizinin hazırlanmasını təklif etməlidir. Bunun üçün uşaqların hər biri onun dayandığı baxış nöqtəsindən lazım olan əşyaları seçməlidir. Yəni albom vərəqində artıq eskizini verdikləri mənzərənin hissələrini – ağacı, kolu ayrı bir vərəqdə və ayrı-ayrılıqda cızma-qara etməlidirlər. Müəllim yaxınlaşmalı lazımı istiqamət verməli, onların diqqətini, əsasən, cisimlərin xarakterik xüsusiyyətlərinə yönəltməlidir. Eskiz edilən zaman müəllim uşaqlarla birlikdə təhlil aparmalı və diqqəti ağacların müxtəlif olmasına yönəltməlidir. Çalışmalıdır ki, uşaqlar qarşılarda duran əşyanın fərdi səciyyəvi əlamətlərinə fikir versinlər. Uşaqlar təbiət cisimlərini ayrı-ayrı vərəqlərdə

cizma-qara etdikdən sonra onların köməyi ilə mənzərə eskizindəki əşyaların forma və quruluşunu dəqiqləşdirməlidirlər.

Sonra mənzərənin rəngli karandaş və ya akvarel boyası ilə rənglənməsi üzrə iş gedir.

Səməni təsvir etmək üçün fırçaya göy rəngi alıb, vərəqin yuxarısından enli zolaq çəkmək, sonra isə fırçanı suya batırıb bu zolağı yaymaq lazımdır. Bu, üfüq xəttinə kimi davam edilməli və ora çatdıqda isə səma açıqlanmalıdır. Yerin çəkilməsində də eynilə belə yol tətbiq edilə bilər. Bu halda boyası iki çalarda götürülməlidir. Otu nisbətən açıq, ağacları isə tünd yaşıl boyası ilə çəkmək məsləhətdir (ağaclar uzaqdadır, ona görə də palitrada yaşıla mavi rəng qatılır).

Yer və səmadan sonra buludların da çəkilmə yolu göstərilməlidir. Bunun üçün yumru forma, ağ boyası ilə sür'ətli, dolğun yaxılarla işlənməlidir. Ağacları çəkdikdə yaxılar hamar çəkilmir, çünki ağaclar hamar deyil.

Bu texnikanı öyrətmək üçün çalışma zamanı uşaqlar ağac eskizlərini götürüb, secdikləri yerdə dayanaraq, ağacın yarpaqlı hissəsini müəllimin göstərişilə sarı rəngdə rəngləməlidirlər. Sonra açıq-yaşıl rəngi fırçanın ucunda götürüb onu vərəqə yüngülə toxunduraraq, yarpaq təəssüratı yaratmaq üçün nöqtələr qoymalıdır. Saralmış yarpaqları çəkmək üçün isə qırmızı və sarı rənglərdən istifadə edə bilərlər. Ağacın yarpaqlarının tünd yerlərində palitrada yaşıla göy rəng əlavə edilir. Nəticədə yarpaqlı ağacın etüdü alınır. Həmin etüdlərdən istifadə edərək mənzərəni çəkmək asan olur.

Uşaqlar bilirlər ki, tünd fonda işıqlı fonlar işıqlı, işıqlı fonda isə tünd görünür. Mənzərənin koloritdə həllinə çox cəhətdən təbiətin məqsədli müşahidələri, rəssam - mənzərəçilərin əsərlərində reproduksiyaların nəzərdən keçirilməsi kömək edir. Ona görə də müəllim məşhur rəssamların mənzərə təsvirlərində nümunələr göstərə bilər.

İş zamanı müəllim uşaqlara yaxınlaşmalı, çətinlik çəkənlərə başqa bir albom vərəqində göstərişlər verməlidir.

Rəsmərin qiymətləndirilməsində aşağıdakı me'yarlar nəzərə alınır:

- kompozisiya müxtəlifliyi (əşyalar arasında əlaqə, onların birləşdirilməsi, baş obrazın qabardılması);
- formanın, onun səciyyəvi əlamətlərinin, detallarının təsviri;
- əşyaların nisbətlərinin, ölçülərinin verilməsi;
- rənglə təbiət obrazlarının çalarlarının, ümumi koloritin, hava perspektivinin balaca rəssamin ovqatının verilməsi.

Şagirdlərin yaradıcılığı zamanı qazanılan cə keyfiyyətlər bacarıq hesab olunur. Onlar təkcə müşahidə olunanı təkrar etmir, həm də qavranılanı dəyişdirir. Öz təşəbbüsünü təsvir olunanın məzmununa, niyyətinə, formasına daxil edir.

ŞAGİDLƏRİN TƏ'LİM FƏALİYYƏTİNİN ARTIRILMASINDA DİDAKTİK OYUNLARDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

Əziz Musayev,

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun dissertantı

İbtidai siniflərdə riyaziyyatın qarşısında duran ilkin vəzifələrdən biri şagirdlərə hesablama bacarıqları və vərdişləri aşılamaqdan ibarətdir. Bu vəzifənin həllində didaktik oyunlar və əyləncəli çalışmalar əhəmiyyətli rol oynayır. Görkəmli fransız riyaziyyatçısı və filosofu B.Paskal yazırı: «Riyaziyyat fənni o qədər çətindir ki, onu azacıq əyləncəliləşdirmək imkanından istifadə etmək faydalı olar».

Dədə-balarımız uşaqlara sayı-hesabı öyrətmək üçün nağıllardan, tapmacalardan, qısilbəndlərdən, atalar sözlərindən, hesab məsələlərindən yeri göldikcə istifadə etmişlər. Aşağıdakı tapmacalara nəzər salaq: «İki kürkün var, on qardaşa çatar», «İki həlqə, iki uc, ortasında bircə puç», «Bir yumru üzü var, mincə dənə gözü var» və s. Uşaqlar həmin tapmacaların cavabını taparkən hesab əməliyyatı aparmağa, rəqəmləri yadda saxlamağa məcbur olurlar. Babalarımız uşaqları daha dərindən düşünməyə, nisbətən çətin hesablamalar aparmağa təhrik edən tapmacalar da yaratmışdır.

1. Bir dərədə yeddi təpə, hər təpədə yeddi yuva, hər yuvada yeddi tülkü, hər tülküün yeddi balası, neçə edər hamısı? (cavab 2401).

2. Az getdilər, uz getdilər, ata, bala, baba, nəvə yollarını düz getdilər. Neçə nəfər yollarını düz getdilər? (cavab 3 nəfər: ata, oğul, nəvə).

İnkişafla bağlı olan məktəb həmişə tə'limin məzmunu, forması və tədris metodlarını dəyişdirməyi, yeniləşdirməyi tələb edir.

Riyaziyyat tə'limində tətbiq olunan metodlardan biri də didaktik oyunlar və əyləncəli çalışmalar metodudur. Şagirdlərin tə'lim fəallığını artırmaq üçün bu metodların mühüm rolu var. Bu metod qısa şəkildə necə öyrətməli sualına cavab verir.

Bunun üçün:

1) aydın olmalıdır ki, bu və ya digər mövzu nə üçün öyrədilir və şagirdlər hansı bilik, bacarıq və vərdişlər qazanacaqlar.

2) müəllim öyrədilən materialların strukturu, məzmunu və onun müvafiq dərslikdəki şərhini yaxşı başa salmalıdır.

3) müəllim tə'lim obyektini, yəni öyrənənlərin təfəkkür səviyyəsini bilməli, onların bilik, bacarıq və vərdişləri ilə tanış olmalıdır.

Mə'lum olduğu kimi, pedaqogika və psixologiya uşağın yaradıcı fəaliyyətində oyunların rolunu xüsusi qiymətləndirir. Oyun prosesində uşaq ətraf mühiti, həyatı əyləncəli şəkildə bir qədər asan, lakin dərindən dərk edir. Bununla da o, real aləmin fəza formaları və miqdarı münasibətlərini öyrənir.

Riyaziyyat dərslərində oyun və əyləncəli çalışmalardan istifadə tə'limi canlı və maraqlı edir, şagirdləri fəallaşdırır.

Təcrübə və psixoloji tədqiqatlar göstərir ki, didaktik oyunlar və əyləncəli çalışmalar tə'limin effektliliyinin artmasını tə'min edir. Odur ki, bu çalışmalar metodik priyom kimi tətbiq olunan didaktik tə'ləblərə cavab verməlidir. Bu zaman müəllim qarşısına aşağıdakı problemlər çıxır:

- 1) təşkilatlı çətinliklər;
- 2) sinfin həddən çox fəallığı;
- 3) vaxt limiti (programın çərçivələri);
- 4) əlavə vaxtin və enerjinin sərf edilməsi;
- 5) uşaqların suallarına cavab verə bilməmək qorxusu;
- 6) uşaqların motivasiya problemi;
- 7) səs-küy;
- 8) bə'zi uşaqların digərləri ilə işləmək istəməmələri;
- 9) çoxlu sayda kağız və əlavə materiallardan istifadə olunması.

Bu problemləri aradan qaldırmaq üçün aşağıdakılara əməl etmək lazımdır:

- 1) dərsi əvvəlcədən planlaşdırmaq və paylama materialı hazırlamaq;
- 2) nəyə və nə qədər vaxt ayrılacağını əvvəlcədən müəyyən etmək;
- 3) dərsdə vaxt kartları, testlərdən, istifadə etmək;
- 4) uşaqlarda birlikdə sinifdə işləmək qaydalarını formalasdırmaq;

- 5) qruplara bölünmə zamanı müxtəlif əsaslar seçmək;
- 6) uşaqların təfəkkür səviyyəsini nəzərə almaqla çalışmaları seçmək;
- 7) şagirdlərin qiymətləndirilməsini bütün siniflə həyata keçirmək;
- 8) differensiallaşdırılmış qiymətləndirmədən istifadə etmək;
- 9) çalışmaların həlli zamanı iştirakçıların rollarını dəyişmək;
- 10) bir neçə mövzunu bir məşğələdə birləşdirmək və qoşa dərs saatlarından istifadə etmək.

Didaktik oyunlar və əyləncəli çalışmalar elə seçilməlidir ki, onların həlli və hesablama üsulları şagirdlər üçün çətinlik törətməsin.

Aşağıdakı məsələlərə diqqət yetirək:

- 1) 101010, 99999, 333333, 111111, 88888888 yazısında bə'zi rəqəmlərin arasında toplama, çıxma, vurma, bölmə işarələrini elə qoyun ki, alınan ifadələrin hər birinin cavabı 1000-ə bərabər olsun.

Uşaqlar bu cür çalışmaların cavablarını asanlaqla tapa bilmirlər. Ona görə də belə çalışmaları çox vaxt evə vermək lazımdır. Onlar evdə çalışmaları yerinə yetirirlər. Nəticədə həm onların əvvəlki bilikləri möhkəmlənir, həm də öyrəndiklərinin mahiyyətini dərk edə bilirlər. Bu da şagirdlərin fəallaşmasına səbəb olur.

- 2) Hasili cəmindən kiçik olan bir neçə ədəd yazın.

$$1 \cdot 2 < 1 + 2$$

$$1 \cdot 3 < 1 + 3$$

- 3) Elə ədədlər tapın ki, onların qisməti hasilərinə bərabər olsun.

$$2 : 1 = 2$$

$$2 \cdot 1 = 2$$

$$a : 1 = a$$

$$a \cdot 1 = a$$

- 4) Elə ədədlər seçin ki, onları topladıqda və vurduqda nəticə bərabər olsun.

$$2 + 2 = 4$$

$$2 \cdot 2 = 4$$

$$1 + 1 + 2 + 4 = 8$$

$$1 \cdot 1 \cdot 2 \cdot 4 = 8$$

Bu tip çalışmalar maraqlı olmaqla, şagirdlərin tə'lim fəallığının yüksəlməsinə səbəb olur. Didaktik oyunlar və əyləncəli çalışmalar dərsin canlı, maraqlı keçməsinə səbəb olur. Aşağıdakı çalışmalara diqqət yetirək:

Məsələ 1. Ananın 5 oğlu, hər qardaşın da 1 bacısı var. Ananın cəmi neçə uşağı var? (cavab 6).

Məsələ 2. Atanın 27 yaşı olanda oğlunun 3 yaşı var idi. İndi isə oğlunun yaşı atanın yaşından 3 dəfə azdır. İndi ata və oğlunun neçə yaşı var? (atanın 36, oğlunun 12).

Məsələ 3. Kiçik Savalandan babasının yaşıni soruşanda o dedi. Mənim baba-min yaşı 34 böyük ikirəqəmli ədədlə ən böyük birrəqəmli ədədin fərqi nə bərabərdir. Babanın neçə yaşı var? (cavab: $99 - 9 = 90$).

Bu məsələlər uşaqların marağına səbəb olur. Bu cür məsələlər onların yorğunluğunun qarşısını alır, onları fəallaşdırır.

Dərsdə şagirdlərin fəallığını artırmaq üçün yaradıcı təfəkkür böyük rol oynayır. Yaradıcı təfəkkürün əsas göstəricisi fikir çevikliyi və cəldliyi, orijinallılıq, hər şeyi bölmək həvəsidir. Şagirdlərin tə'lim fəallığı dərsin səmərəliliyini o vaxt artırır ki, dərsdə keçirilən didaktik oyunlar və əyləncəli çalışmalar düzgün tətbiq olunsun, hər bir şagirdin müstəqil işləməsinə imkan versin.

Məsələ 1. 12 metrlik bir ağac var. Bir qarışqa həmin ağaca çıxır. Qarışqa gündə 4 m qalxır və 3 m düşür. Deyin görək neçə günə ağacın başına çatar? (Cavab: 9 günə).

Məsələ 2. İki ovçu məşədə ov edirdi. Onlar bir neçə dovşan vurdular. Evə dönenəndə ovçulardan biri o birinə dedi:

- Əgər sən vurduğun dovşanlardan birini mənə versən, mənim dovşanlarımın sayı səninkindən 2 dəfə çox olar. Deyin görək, hər ovçu neçə dovşan vurub. (Cavab: 5 və 7).

Məsələ 3. Qutuda yaşıl, sarı və qırmızı karandaş var. Yaşıl karandaş sarı karandaşdan, sarı karandaş qırmızı karandaşdan qıсадır. Karandaşlardan hansı daha qıсадır? (Cavab: Yaşıl karandaş).

Məsələ 4. Bir dəstə göyərçin bir ağaca yaxınlaşır. Bunlardan bir hissəsi ağacın budağına, bir hissəsi isə ağacın altında yerə qonur. Budaqdakılar yerə qonan göyərçinlərə deyirlər.


Əgər sizlərdən biriniz uçub yanımıza gəlsə, onda sizin sayınız bizdən 3 dəfə az olar. Əgər bizdən bir nəfər sizin yanınıza ensə, onda sayınız bərabərləşər. İndi deyin görək, budaqda və yerdə neçə göyərçin var idi? (Cavab: budaqda 5, yerdə 3).

Məsələ 5. Bir gün bir qaz göydə uçan qazlara deyir: «Ay göydə üçan 100 qaz». Göydə uçan qazlardan biri cavab verir: «Biz 100 deylik. Bir biz, bir bizim qədər, bir bizim yarımız, bir bizim dörddə birmiz qədər, bir də sən gəlsən, 100 olarıq». Göydə neçə qaz var idi? (Cavab: 36).

Didaktik oyunlar və əyləncəli çalışmalar şagirdlərin tə'lim fəallığını, məntiqi təfəkkürünü, yaddaşını, diqqətini, əqli fəallığını artırır. Axı riyaziyyat dərslərində uşaqlar tez yorulurlar. Ona görə də bu cür çalışmalar uşaqların fərdi fəallığının yüksəlməsinə xidmət edir.


Fəal tə'lim metodu ilə işlədikdə şagirdlərin fəallığı daha da artır. Bu zaman dərsdə daha çox müvəffəqiyyət qazanmaq olur. Məqsəd isə şagirdlərin dərsə marağını, əqli, idrakı fəallığını artırmaqdır.

Riyaziyyat dərslərində verilən didaktik oyunlar və əyləncəli çalışmalar müəllimdən yaradıcılıq və tədqiqatçılıq bacarığı tələb edir. Aşağıdakı sxemdə x-in qiymətini tapmaq lazımdır:



Cavab isə belədir: $x = (29 + 7) : 4 + 3 + 2 = 14$

Aşağıdakı sxemə baxaq:



Cavab: $x = 12$

Əlbəttə, belə çalışmaları həll edərkən əyani vəsaitlərdən istifadə etmək lazımdır. Didaktik oyunlar və əyləncəli çalışmalar əyani vəsaitlə verildikdə şagirdlərin maraqlı dairəsi genişlənir, müşahidə qabiliyyətləri inkişaf etdirir. Bu isə tə'limin fəallığını artırır. Uşaqların zehni yorğunluq vaxtı didaktik oyunlar və əyləncəli çalışmaların verilməsi nəinki onların yorğunluğunun qarşısını alır, həm də onların tə'lim fəallığının yüksəlməsinə kömək edir.

Riyaziyyat dərslərində «Sehrli kvadrat»ların böyük əhəmiyyəti vardır. Məsələn, aşağıdakı nümunəyə baxaq:

1-dən 9-a kimi rəqəmləri boş xanalara elə yazın ki, sətirlər, sütunlar və diaqonallar üzrə topladıqda həmişə 15 alınsın.

4	9	2
3	5	7
8	1	6

Cavab:

Didaktik oyunlar və əyləncəli çalışmalar uşaqları həm əyləndirir, həm də düşündürür və fəallaşdırır. Ona görə də hər müəllim riyaziyyat dərslərinə hazırlaşarkən həmişə belə əyləncələri seçməli və yeri gəldikcə dərsdə istifadə etməlidir.

Bu oyunlar və əyləncələri keçərkən şagirdlər sürət, zaman, məsafə kimi kəmiyyətlərlə də tanış olurlar.

Şagirdlər xətkəşdən istifadə etməyi, həndəsi fiqurları ölçməyi öyrənirlər.

1. Beşmərtəbəli binanın dördüncü mərtəbəsinə qalxmaq üçün Kamran neçə mərtəbə qalxmalıdır? (Cavab: 3).

2. Beş metr uzunluqda olan şalbanı beş bərabər hissəyə böldülər. Şalbanı neçə dəfə mişarlamaq lazımdır? (Cavab: 4 dəfə),

3. At yolun yarısını 12 km sür'ətlə, yarısını isə 4 km sür'ətlə getdi. Atın orta sür'əti nə qədərdir? (Cavab: 6 km/saat).

4. Velosipedçi 500 m yol getdi. Bu zaman onun qabaq və arxa təkərlərindən hansı çox fırlanır? (Cavab: hər ikisi eyni fırlanır).

Didaktik oyunlar və əyləncəli çalışmalar şagirdlərin yaradıcı təxəyyülünüñ fantaziyasının inkişafına kömək edir. Aşağıdakı çalışmaya diqqət yetirək:

1. Stolun üstündə sıra ilə düzülmüş 6 stəkan vardır. Onlardan birinci üçü su ilə dolu, sonrakı üçü isə boşdur. Ancaq bir stəkana əl vurmaqla elə edin ki, sira ilə düzülmüş stəkanlardan biri dolu, biri isə boş vəziyyətdə olsun.



Cavab: II stəkandakı suyu götürüb, beşinci stəkana tökmək və yenidən öz yerinə qoymaq lazımdır. Onda məsələ həll olunar.

Fasiləsiz təhsilin ən məs'uliyyətli və mürəkkəb həlqəsi olan ibtidai təhsilin qarşısında şagirdlərin intellektual inkişafının səviyyəsini yüksəltmək, elmlərin əsasları üzrə sadə biliklər vermək vəzifəsi durur. Bu vəzifəni yerinə yetirmək üçün riyaziyyat dərslərində təlim fəallığını yüksəltmək ən vacib məsələlərdən biridir.

İBTİDAİ SİNİFLƏRDƏ DİDAKTİK OYUNLAR

**Rzayeva Ziyarət,
Qaradağ rayonu Ələt qəsəbəsindəki 127 nömrəli məktəbin müəllimi**

Şagirdlərin nitqinin inkişaf etdirilməsi ibtidai sinif müəllimlərinin qarşısında duran son dərəcə mühüm vəzifələrdən biridir. Lügət ehtiyatı zəngin olmayan uşaq öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, utancaq, qaradınməz olur. Belə uşaqlar, adətən, zəif oxuyurlar. Odur ki, xüsusilə I-II siniflərdə bütün dərsərdə didaktik

oyundan istifadə böyük əhəmiyyət kəsb edir. Didaktik materiallardan istifadə şagirdlərin nitqini, təfəkkürünü, mühakimə yürütmək bacarığını inkişaf etdirir.

Bu məqsədlə I sinifdə ana dili dərsində didaktik materialların aşağıdakı növlərindən istifadə edirəm:

1) şəkillər; 2) tapmacalar, atalar sözləri, yanılıtmaclar; 3) şe'rlər, hekayələr, nağıllar.

Heyvanlara, quşlara həsr edilmiş mövzulara aid şəkillərdən oxu, ətraf aləmlə tanışlıq, təbiətşünaslıq dərslərində istifadə edirəm. Dərsdə aparılan müsahibə zamanı hər bir heyvanın, quşun xarici görünüşü, hərəkəti, harada yaşaması, nə ilə yemlənməsi, insanlara faydası üzərində dayanıram. Yeri gəldikdə hər bir quşun, heyvanın necə səs çıxarması, necə hərəkət etməsi, balasını necə yemləməsi üzərində də iş aparıram. Ev quşlarına həsr olunmuş şəkil üzərində müsahibə apararkən şagirdlərin diqqətini yumurtaya, cüçələrə cəlb edir, şagirdlərə başa salıram ki, yumurtadan cücənin çıxmazı üçün toyuğun 21 gün kürt yatması lazımdır. Şəkil üzrə müsahibə zamanı toyuğun xeyri haqqında da mə'lumat verirəm.

Didaktik materiallar kimi tapmaca, atalar sözləri və yanılıtmaclardan da istifadə edirəm.

1) Hər qrupa bir tapmaca deyirəm. Qruplar öz aralarında müzakirə edir, liderlər cavab verirlər.

2) Bir qrup digər qrupa tapmaca deyir:

Dənələri turş,

Şirin və meyxoş.

Bir sandıqçada

Yüzü oturmuş. (nar)

Qanadı var, uça bilməz

Quruda da qaça bilməz. (balıq)

Gün çıxar, gülər,

Axşam mürgülər. (günəbaxan)

Tapmacalar şagirdləri düşündürməyi öyrədir. Tapmacalardan əlavə yaniltacardan da istifadə edirəm; məsələn, ş hərfinin düzgün tələffüzüñü öyrətmək üçün: Aşpaz Abbas aş asmiş, asmışsa da, az asmiş.


D hərfinin düzgün tələffüzü zamanı: Dadaş dayı Dəmirin danalarını damın dalında döydü.

- Dadaş dayı, danaları damın dalında döymə.

Dadaş dayı dedi:

-Dəmirin danaları damın dalındakı darıları dağıtdığından danaları döyəcəyəm.

Belə didaktik materiallardan istifadə şagirdlərin lügət ehtiyatını zənginləşdirir, onlara düzgün tələffüz vərdişləri aşılıyor. Oxu dərsində Vətənə, Azərbaycana aid mövzu keçərkən qruplardan birinə belə didaktik material verirəm. «Azərbaycan» sözünün hərflərindən işgal olunmuş bölgələrin adlarını düzəldin.



Qruplar öz aralarında müzakirə edən kimi o bir qruplara testlər paylayıram.

Test №1

№ Üçün vətəni düşmənə vermək olmaz?

- a) vətən gözəl verdir;
- b) vətən azərbaycanlıların yaşadığı yerdir;
- c) vətən anadır, doğma torpaqdır;
- d) torpaqdan pay olmaz;
- e) vətəndə gözəl şəhərlər, kəndlər var

Test №2

№ Üçün Azərbaycana vətən deyirik?

- a) Azərbaycanda yaşayımlıq;
- b) Azərbaycan varlı ölkədir;
- c) Ata-babalarımız burada yaşamışlar, bura əedadımızın torpağıdır;
- d) Kocəb Azərbaycana gəlmüşük

Test №3

Aşağıdakı atalar sözlerinin hansını xan qonşulara aid etmək olar?

- a) döymə qapımı, döyərəm qapımı;
- b) başı daşa dəyməsə, ağıl başına gəlməz;
- c) itlə yoldaş olanın ağacı elində gərək.

Azərbaycan dil dərslərində də didaktik materiallardan istifadə etmək səmərəlidir. III-IV siniflərdə Azərbaycan dil dərslərində «Fə'l» mövzusunu keçərkən kartoçkalardan istifadə edirəm.

Kartoçka №1

Aşağıdakı cümlələrdə fellərin altından xətt çəkin və hansı zamana aid olduğunu göstərin.

- 1) O, mühərribədə qəhrəmanlıqla vuruşdu.
- 2) Heydər Əliyev bizim qəlbimizdə daim yaşayacaq.

3) O, məktəbimizdə müəllim işləyir.

Bələ didaktik materiallardan məqsəddən asılı olaraq, dərsin hər hansı mərhələsində təşkil etmək olar.

«Fe'l» mövzusunu möhkəmləndirmək üçün hər bir şagirdin qarşısında siqnal kartoçkalarının (ölçüsü 3 x 15) üç rəngli olduğunu deyirəm.

M. - Bu rənglər harada olur?

Ş. - Müstəqil Azərbaycanın dövlət bayrağının üzərində olan rənglərdir.

M. - Bu rənglərin mə'nası nədir?

Ş. - Goy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islami ifadə edir.

Şagirdlərə izah edirəm ki, dərsimiz fe'l'in zamanları olduğundan bu rənglərin hər birini bir zamana aid edəcəyik.

Goy rəng - kökümüzün türk olduğunu bildirərək, onun keçmiş zamana aid edirik.

Yaşıl rəng - islam dininin rəmziidir. Bizim dinimiz islam dinidir. Bu gün xalımız Allaha, Qur'ana inanır, məscidlərdə ibadət edir.

Qırmızı rəng - Azərbaycan xalqının daim müasirliyə can atması, mübarizliyi, gələcəkdə daha da möhkəmlənib inkişaf etməsini bildirir. Ona görə də gələcək zamana aid edirik.

Sonra isə fe'l'in zamanlarına aid sözlər deyirəm və söz hansı zamana aiddirsə, o rəngdə olan siqnal kartoçaları qaldırılır. Qruplardan hansı daha fəal, daha düzgün iştirak edib, səhvə yol vermirsa, o, qalib hesab olunur. Möhkəmləndirmək üçün başqa bir misal:

Şagirdlərin qarşısında perfokartlar olduğu bildirilir. Perfokartların yuxarı hissəsində fe'l'in zamanları yazılıb, sol tərəfində isə cümlələrin sayı göstərilir. Burada cümlələr deyilir, cümlənin hansı zamana aid olduğu perfokartada üstəgəl işarəsi ilə qeyd edilir.

i.z. k.z. g.z.

1	<input type="circle"/>	<input type="circle"/>	<input type="circle"/>
2	<input type="circle"/>	<input type="circle"/>	<input type="circle"/>
3	<input type="circle"/>	<input type="circle"/>	<input type="circle"/>
4	<input type="circle"/>	<input type="circle"/>	<input type="circle"/>

Bələ perfokartlar bütün şagirdlərə paylanır və düzgün qeyd olunması yoxlanılır. Siqnal kartoçaları və perfokartlar vasitəsilə fe'l'in zamanlarına aid olan söz və cümlələr vasitəsilə şagirdlərin bilikləri möhkəmləndirilir.

Rüblük materialın möhkəmləndirilməsi və qazanılmış biliklərin aşkar edilməsi üçün Azərbaycan dili dəsində loto oyunundan da istifadə etmək səmərəlidir. Rüblük material üçün 40 sual tərtib olunur (20 nəfər şagirdi olan sınıf üçün nəzərdə tutulur). 20 karta iki sualın cavabı yazılır. Suallar isə kiçik kartlara yazılır. Hər şagirdə 1 ədəd kart verilir. Müəllim əlində suallar yazılmış 40 kartoçkamı qarışdıraraq bir-bir oxuyur. Şagird sualın cavabını qarışındakı kartda axtarır. Əgər cavabı varsa, özündə olduğunu bildirir. Müəllimin tələbi ilə şagird cavabı deyir. Müəllim kartoçkanı şagirdə verir, o, cavabın üstünü örtür. Beləliklə, bütün cavabin üstü örtülür. 15 dəqiqə ərzində rüblük material təkrar edilir və möhkəmləndirilir. Dəqiq cavab verən bir neçə şagirdin biliyi qiymətləndirilir. Təbiətşünaslıq dərsində də belə etmək olar. Bunun üçün iri ölçudə ağ götürülür, onun üzərində kiçik kvadratlar ayrılır. Həmin kvadratların üstüne çiçək, ağaç, bağ və bostan bitkilərinin şəkilləri yapışdırılır. Həmin şəkillərin bir surəti də (kvadrat ölçüsündə) müəllimdə olur. Müəllim kartoçkaları qarışdıraraq bitkilərin adlarını deyir. Şagird isə onu öz kartoçkaları arasında axtarır və özündə

olduğunu deyir. Müəllim həmin kartoçkanı şagirdə verir. Şagird kartın üstünü həmin şəkillə örtür. Birinci qurtaran şagird qalib hesab olunur. Adı çəkilən bitkinin bağ, bostan, meşə bitkisi olduğu haqqında müsahibə təşkil edilir. Belə oyunları quş, heyvan şəkilləri ilə də təşkil etmək olar. Onların ev quşları, ev heyvanları olduğu soruşular. «Loto» oyunu keçirilərkən: 1) vaxta qənaət olunur; 2) bütün şagirdlər sual ətrafında istər-istəməz fikirləşməli olurlar; 3) müsahibədə 1-2 suala cavab verən şagird arxa-yınlaşırlar, fəallıq göstərmir, amma «Loto» oyununda isə hamı fəallıq göstərməyə can atır; 4) dərsin az bir hissəsində bütün şagirdlər rüblük materialı təkrarlamalı olurlar.

Beləliklə, sinifdə olan zəif, orta, ə'laçı şagirdlər özlərinə müvafiq kartoçkalar alır. Bu zaman zəiflər başqasının köməyinə bel bağlamır. Hərə öz tapşırığını həvəslə yerinə yetirir.

Çalışıram ki, riyaziyyat dərsi də yorucu, cansızıcı keçməsin. Bunun üçün didaktik materiallardan müntəzəm istifadə edirəm. Bu, şagirdlərdə hazırlıq, cəld fikirləşmək, əməkdaşlıq kimi müsbət keyfiyyətlər formalaşdırır.

Təcrübə göstərir ki, uşağa riyazi oyunlardan istifadə etmədən öyrətməyə cəhd göstərdikdə, o, riyazi hesablamaları çətinliklə qavrayır. Belə uşaqlarda riyazi anlayışlar oyun prosesində yaranır və inkişaf edir. Ədədlərin toplanması və çıxılması zamanı «Riyaziyyat lotosu»ndan istifadə edirəm.

«Riyaziyyat lotosu» oyununda şagirdlərin hamısı iştirak edir. Oyun üçün aşağıdakı kimi didaktik materiallar hazırlanır:

	4+3		20-5		20	15
7+3		16+4		10-2		

Kartoçkalarda cavabı 20-dək olan müxtəlif riyazi əməllər yazılır. Balaca ölçülü kağızlarda 1-dən 20-dək ədədlər yazılır. Kartoçkalar və üzərinə rəqəmlər yazılmış kağızlar şagirdlərə paylanırlar. Şagirdlərə izahat verdikdən sonra belə bir rəqəm deyilir: 15 .

Hansı şagirdin kartoçkasında cəmə, fərqə görə 15 rəqəmi alınan əməl varsa, şagird onun üzərini 15 yazılmış kağızla örtür. Kimin kartoçkasındaki bütün əməllərin üzəri örtürülmüş olsa, o şagird qalib hesab olunur. «Riyaziyyat lotosu» oyunu şagirdlərin müstəqil işləmələrinə imkan yaradır. Oyun zamanı təkçə qüvvətli uşaqlar deyil, zəif uşaqlar da fəallıq göstərirler. Bu oyun uşaqların riyaziyyata həvəsini artırır, onları müstəqil işləməyə alışdırır.

«Kim tez» oyunu. Şagirdlər üç komandaya bölünür. Hər komandaya ad verilir: məsələn, «Azalan», «Çıxılan», «Fərq». Hər komandada 7 uşaq olur (21 şagird üçün nəzərdə tutulur). Yazı taxtası da üç hissəyə ayrılır. Hər hissəyə 7 misal yazılıq və komandalar yazı taxtasının qarşısında bir-birinin ardınca üç sıraya düzülür. Şagirdlərə tapşırırlar ki, hərə bir misal həll edib, arxaya keçsin. Komanaların işi başa çatdıqdan sonra həmin misallar müzakirə olunur. Komandalar yerini dəyişdirərək misalları özləri yoxlayırlar. Səhv'lər tapılır, düzəliş edilir. Oyunda misalları hansı komanda daha tez və düzgün həll edib, qalib hesab olunur.

«Kim tez» oyununda şagirdlər cəld fikirləşir, cəld hesablamaga can atırlar.

«Cədvəli biliyəm» oyunu. Oyunçular iki komandaya bölünür. Hər komanda 9 nəfər olmalıdır. Komandalar bir-birinə paralel olmaqla üzbəüz dayanmalıdır. Aralarındaki məsafə 2-3 m olmalıdır. Hər komandanın uşaqları 1-dən 9-a qədər ardıcıl sayırlar və uyğun nömrəni yaxalarına taxırlar. Müəllim cədvəl üzrə hər hansı hasili deyir: məsələn, 54. Şagirdlər bu hasilin hansı ədədlərin hasili (6 və 9)

olduğunu tez deməlidirlər. 6 və 9 nömrəli oyunçular cərgədən çıxıb, əks tərəfə qaçmalı və öz yerini tutmalıdırlar. Hansı komandanın oyunçuları çox xal qazanalar qalib hesab edilirlər. Bu oyun cədvəl üzrə vurmanın möhkəmləndirir.

«Ədəd fikirləş» oyunu. Müəllim şagirdlərə təklif edir ki, 10-dan kiçik ədəd fikirləşsinlər. Sonra bu ədədi 15 ədədindən çıxıb, fərqli neçə olduğunu desinlər. Bu zaman müəllim uşaqların hansı ədədi fikirdə tutduğunu deye biləcək. Uşaq fikirdə 7 ədədini tutur, 15-dən 7-ni çıxır. Fərqli 8 olduğunu müəllimə deyir. Müəllim isə fikrində 15-dən 8-i çıxır və uşaqın 7 ədədini fikirləşdiyini deyir. Beləliklə, oyun davam edir, düz fikirləşən uşaq qalib hesab olunur. Bu oyunda uşaqların məchul çıxılanın tapılmasına aid bilikləri möhkəmləndirilir.

Didaktik materialdan istifadə dərsin şüurlu mənimsədilməsi, möhkəmləndirilməsi üçün ən səmərəli yoldur.

OXULARIN NƏZƏRİNƏ!

Oxuların sayının azalması redaksiya heyətini narahat edir. Təcrübə göstərir ki, oxuların bir qismi onu yalnız program materiallarının planlaşdırılmasından istifadə etmək məqsədilə alır. Əslində program materiallarının bölgüsünü hər bir müəllimin özü aparmalıdır. Bunun üçün müəllimin ümumpedaqoji hazırlığı, nəzəri biliyi, hərtərəfli mə'lumatı olmalıdır. Bunları isə jurnaldakı digər məqalələri oxumaqla əldə etmək mümkündür.

Jurnalımıza abunə il boyu davam edir. Azərbaycan Təhsil Nazirliyinin orqanı, sinif müəllimləri və məktəbəqədər işçilərin yegana elmi-pedaqoji jurnalı olan «İbü dai məktəb və məktəbəqədər tərbiyə» jurnalına abunə yazılmış nazirlik tərəfindən tövsiyə olunduğu halda, ona əhəmiyyət verməyən təhsil şö'bəlerinin olması təəssüf doğurur.

«Bizim müəllimlərimizin hər birinin 25-30 illik stajı var. Onlar hər şeyi bilirlər. Onlara jurnal lazım deyil» deyən Qəbələ təhsil şö'bəsinin müdürü Əhməd bir nəfərin belə abunə yazılmasına yol verməmişdir.

Jurnalda abunə yazılmayan rayonlar sırasında Ağsu, Oğuz, Goranboy, Bərdə, Salyan, Cəlilabad, Xanlar, İmişli, Yardımlı rayonlarını, Əli-Bayramlı şəhərinin adlarını da çəkmək olar.

Bəzi rayonlar 1-2 nüsxə yazılr. Məqsəd jurnalda çap edilmiş program materiallarının bölgüsünün üzünü çıxarıb müəllimlərə «hədiyyə etməkdir». Beləliklə, onlar müəllimləri pedaqoji, psixoloji köməkdən məhrum edirlər. Hər nömrə üçün Ağcabədi, Neftçala, Biləsuvar rayonları 1 ədəd, Ağdaş, Naftalan, Ağdam, Samux rayonları və Gəncə 2 ədəd, Mingəçevir, Kəlbəcər 3 ədəd yazılmışdır.

Abunə yazılışında birinci yer İsmayıllı rayonuna məxsusdur. Bu rayon 108, Xaçməx 90, Gədəbəy 79, Masallı 50 ədəd abunə yazılmışdır.

Respublikamızda müəllim və tərbiyəçilərin üçdə birini əhatə edən bu jurnalda belə münasibət, ümumiyyətlə təhsilə, ümumi inkişafımıza olan münasibətdir.

İlqar İsgəndərov,
redaksiyanın əməkdaşı

DİFERENSİAL TƏ'LİM VƏ FƏRDİ YANAŞMA TƏCRÜBƏSİNĐƏN

Sədaqət Rəhimova,

Xətai rayonu 240 nömrəli körpələr evi-uşaq bağçasının müdürü



Müasir inkişaf mərhələsində təhsil sisteminin ən aktual problemi hər bir uşaqın şəxsiyyət kimi formalasdırılması, əsl vətəndaşın yetişdirilməsindən ibarətdir. Şəxsiyyətin formalasmasının bünövrəsi uşaq bağçasında qoyulur. Milli ənənələrə sadıq, ümumbaşəri dəyərlərə söykənən, xalqına, vətənə, dövlətə və dövlətçiliyə bağlı vətənpərvər vətəndaşlar təbiyə edilməsində uşaq bağçasının rolü təkzibedilməzdır.

Uşaq kollektivinin fəaliyyətinin bir növü onların məşğələdə tə'limidir. Məşğələ zamanı uşaqlar düşünür, məsləhətləşir, cavab verirlər.

Bu gün dünya təcrübəsində geniş yayılmış yeni pedaqoji informasiya texnologiyalarından, interaktiv tə'lim metodlarından istifadə olunur.

«İnteraktiv» termini – dialog, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək kimi izah olunur. İnteraktiv tə'lim metodları və priyomlarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir.

Təbiyəçilərimiz məşğələni hər bir uşaq üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, məşğələdə fəallığın artmasına zəmin yaradır, bununla da tə'limin inkişafetdirici aspektini nəzərə çarpacaq dərəcədə gücləndirirlər.

Burada təbiyəçinin fəaliyyəti ilə yanaşı, uşaqların fəallığı, öz üzərində işləmələri, onlarda özlərini inkişaf etdirmək həvəsinin olması da zəruridir.

Tə'lim uşaqların həyatı dərk etmələrinə, təbiət, cəmiyyət və təfəkkürün obyektiv inkişaf qanunlarını başa düşmələrinə, tənqidi təfəkkürlərinin inkişafına xidmət edir. Tə'lim-təbiyə prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi baxımından uşaq bağçasında metodik iş kompleks şəkildə aparılan yaradıcı fəaliyyətdir. Diferensiallaşdırma və fərdiləşdirmə dedikdə, əsasən, müstəqil işin təşkili nəzərdə tutulur. Məşğələ zamanı hər bir uşağı əhatə edən fərdiləşdirmə üçün optimal şərait yaradılır, bütün qrup üçün anlaşılıqlı olan tə'lim metodikası ilə iş aparılır. Təbiyəçilərimiz məşğələ zamanı uşaqları qruplara bölür, bütün uşaqlar üçün dərkətmə bacarıqlarına uyğun şərait yaradır, mövzunu bütün uşaqlara çatdırır, hər bir uşaga fərdi yanaşaraq kömək göstərir, onu fəal uşaqlara çatdırmağa çalışır. Məşğələnin mövzusu uşaqların arzusu ilə seçildikdə uşaqlar fəal olurlar.

Tərbiyəçilərimiz tə'limin ən'ənəvi metodları ilə yanaşı, fəal tə'lim metodlarından da geniş istifadə edirlər.

İnteraktiv tə'lim metodu üçün aşağıdakılar səciyyəvidir:

- uşağıın fəal fəaliyyəti;
- tərbiyəçinin uşaqlarla və uşaqların bir-biri ilə əməkdaşlığı;
- didaktik oyunlardan geniş ölçüdə istifadə olunması;
- uşaqların qrupda qeyri-ən'ənəvi yerləşdirilmələri.

İş təcrübəmizdə interaktiv tə'lim metodlarına geniş yer veririk. Bu metodlarla aparılan məşğələlərdə program materiallarının bütün uşaqlardan soruşulması və onların biliyinin bir məşğələdə qiymətləndirilməsi həm tərbiyəçinin, həm də uşaqların məs'uliyyətini artırır. Bu metodun tətbiqi tədris prosesini xeyli intensivləşdirir və məşğələdə uşaqların fəallığı maksimum artır. Nəticədə mövzu onlar üçün maraqlı olur.

Məşğələ zamanı istifadə etdiyimiz «söz assosiasiyyası», «fəallaşdırma məşqi», «əqli hücum», «rollu oyunlar», «diskussiya» və s. yollar uşaqları müstəqil, azad, sərbəst hərəkət etməyə, fikir yürütməyə həvəsləndirir. Bu zaman uşaqların şəxsiyyətinə, ləyaqətinə hörmət edilir, onlar şəxsiyyət kimi qiymətləndirilirlər. Uşaqların biliklər qazanmalarına, onların bacarıq və vərdişlərinin möhkəmləndirilməsinə çox geniş imkanlar yaranır. Tərbiyəçi məşğələnin əsas amili kimi əks əlaqəyə girərək tərbiyəçi-uşaq əməkdaşlığında iştirak edir.

Tərbiyəçilərimiz fəal tə'lim metodlarından istifadə etməklə uşaqları daha da fəallaşdırırlar. Fəal tə'lim zamanı uşaqlar tə'lim prosesinin tamhüquqlu iştirakçıları olur və bilikləri fəal axtarış və kəşflər zamanı mənimsəyirlər. Uşaqlar tərəfindən biliklərin əldə edilməsi yolunda tərbiyəçi bələdçi rolunu yerinə yetirir, uşaqlar isə tədqiqatçı olurlar.

Fəal tə'lim metodlarına aşağıdakı xüsusiyyətlər aiddir:

- uşaqların fəal öyrənmə mövqeyi;
- təfəkkürün müstəqilliyi və sərbəstliyi;
- əməkdaşlıq – qrupda qarşılıqlı fəaliyyət;
- həyatı məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.

Məşğələlərin müvəffəqiyyətli keçməsi üçün tərbiyəçilərimiz iki əsas şərti gözləyirlər:

1) məşğələdə iştirak etmə mədəniyyəti: diqqətlə dinləmə vərdişi; fəallıq; qarşılıqlı fəaliyyət; şən əhval-ruhiyyə;

2) fəal tə'lim üçün mühit: interaktivlik; uyğunluq; əyanılık; yaradıcılıq; səmərəlilik; ardıcılıq; tə'limin müxtəlif vasitələrindən istifadə.

Pedaqoji kollektivimiz tə'lim zamanı daha çox «açıq» suallara üstünlük verirlər: «Bu düzdür, elə deyilmə?» «hə», «yox» kimi suallar uşaqların fəallığını azaldır və onları tərbiyəçi ilə razılaşmağa vadər edir.

«Açıq» suallar isə qrupun fəallığını artırır və uşaqların müxtəlif istiqamətlərdə fikirləşmək qabiliyyətini stimullaşdırır. Bu suallar uşağı dərin düşünməyə vadər edir, onu hadisələrə öz münasibətini bildirməyə, öz fikirini sərbəst ifadə etməyə yönəldir.

«Açıq» suallarda tez-tez «nə?», «hansı?», «necə?», «nəyə görə?» sözlərinə müraciət olunur.

- Sən bu məsələ haqqında nə fikirləşirsən?
- Nəyə görə sən belə fikirləşirsən?
- Bu problemi necə həll etmək olar?
- Bu çox maraqlıdır, bəs sonra?
- Bu dünzündürmü? Aydınlaşdır.
- Bu ədalətlidirmi? Nəyə görə?
- Sən necə hərəkət edərdin?

Rəhbərlik etdiyim pedaqoji kollektiv tə'lim metodlarından istifadə etməklə uşaqların fiziki, intellektual imkanlarını üzə çıxarıır, hər bir uşaqla onun psixologiyasına uyğun rəftar edir.

Təhsilin keyfiyyətinin yüksəldilməsini və müasir tə'lim-tərbiyə prosesinin vəhdətdə aparılmasını aşağıdakı prinsiplər əsasında qururuq;

- Tə'lim-tərbiyə prosesində uşaqlar şəxsiyyət kimi formalaşdırılır.
- Pedaqoji kollektiv bu prosesdə bütün qüvvəsini səfərbər edir. Səmimi tərbiyəçi-uşaq münasibəti formalaşdırılır, uşağın əqli, fiziki, intellektual imkanlarını aşkara çıxarmaq üçün şərait yaradılır.
- Uşaqlarda müstəqillik, prinsipiallıq, qətiyyətlilik keyfiyyətləri formalaşdırılır.
- Tərbiyçi öz mə'nəvi keyfiyyətləri ilə uşaq üçün şəxsi nümunəyə çevrilir, uşağın mənafeyi naminə peşəkar və mə'nəvi cəhətdən uyğun gəlməyən pedaqoji işlərə qarşı barışmaz münasibət bildirir.
- Müəssisəsinin idarə olunmasında inzibati amirlilik metodlarından əl çəkilib, ciddi nizam-intizam şəraitində demokratik iş üslubu yaradılmışdır.

Pedaqoji prosesdə tə'limin tərbiyələndirici, tərbiyənin isə öyrədici imkanlarından maksimum dərəcədə istifadə edirəm. Tə'lim prosesini elə təşkil edirəm ki, o, uşağın tərbiyəsində mühüm vasitə olsun, onun əqli inkişafını tə'min etsin. Çalıram ki, uşaq tədris materiallarından doğan didaktik ziddiyyətləri görə bilsin, onun həllinə sə'y göstərsin.

Programın yerinə yetirilməsinə nəzarəti həyata keçirərkən pedaqoji prosesi müşahidə edirəm, uşaqlarla söhbətlər apararaq, onların işlərini təhlil edirəm. İnteraktiv tə'lim metodlarının təşkilində çətinlik çəkən tərbiyəcilərə lazımı məsləhətlər verirəm.

Son illərdə belə nəticəyə gəlmişəm ki, müasir tə'lim metodlarından istifadə etməklə diferensial tə'lim və fərdi yanaşma uşaqlarımıza sərbəstlik, müstəqillik, fəallıq, azadfikirlilik və s. kimi müsbət keyfiyyətlər aşılıamaqla, gələcək üçün əsl milli və vətənpərvər vətəndaşların yetişdirilməsi sür'ətlənir.

UŞAQLARIN QABİLİYYƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİNDE MƏKTƏBƏQƏDƏR TƏRBİYƏNİN ROLU

Şahnaz Abdullayeva,
Sabunçu rayonu, 3 nömrəli uşaq bağçasının müdürü



Azərbaycan Respublikası Təhsil Naziriyinin 31 iyul 2003-cü il tarixli, 731 nömrəli əmri ilə 2003-2004-cü dərs ili «Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ilü» e'lan edilmişdir. Təhsil sistemində müasir yanaşmalar dedikdə təhsilin hümanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, təhsil işçilərində yeni pedaqoji təfəkkürün formalasdırılması, uşağın tə'lim-tərbiyə prosesinin bərabərhüquqlu subekti kimi qəbul olunması, tə'lim prosesində onun meyli, marağı və potensial imkanları əsasında, «tərbiyəçi-uşaq» münasibətlərinin pedaqoji əməkaşlıq şəraitində qurulması, pedaqoji prosesdə interaktiv tə'lim metodları və yeni texnologiyalarından istifadə, müasir idarəetmə modellərinin tətbiqi, təhsilin keyfiyyəti probleminin ön palana çəilməsi, keyfiyyətin qiymətləndirilməsi üzrə yeni mexaizmərin tətbiqi və s. kimi məsələlərin diqqət mərkəzində olması deməkdir.

Təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər tərbiyə müəssisələri özünəməxsus iş prinsipləri ilə təhsilin digər mərhələlərindən ciddi şəkildə fərqlənir. Bu baxımdan məktəbəqədər tərbiyə müəssisələrində həyata keçirilən islahatlar özünəməxsus məzmun kəsb edir. Təhsil sistemində yeniləşdirmə, əsasən, 3 istiqamətdə aparılır: təhsilin humanistləşdirilməsi, differensiallaşdırılması və integrasiya edilməsi.

Məktəbəqədər müəssisələrdə humanistləşdirmə ilk növbədə uşaqlar üçün normal həyat şəraitinin yaradılmasından başlanır. Hər bir uşağa şəxsiyyət kimi yanaşmaq, onun hərəkətlərini düzgün səciyyələndirmək və istiqamətləndirmək vəzifəsi tərbiyəçilərin fəaliyyətində əsas amil sayılır.

İnteqrasiya tətbiq olunarkən yaş psixologiyasının ümumi qanunuğunluqları və uşağın fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Şəxsiyyətin inkişafında fərdi xüsusiyyətlərin nəzərə alınması humanistləşmə baxımından həllədici əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, uşaqların fərdi xüsusiyyətlərini hərtərəfli öyrənmək tərbiyəçinin əlində bir növ kompas rolunu oynayır. Ayrı-ayrı uşaqlarla apardığımız iş prosesində belə qənaətə gəlmışik ki, fərdi yanaşmadan düzgün və müntəzəm istifadə etdikdə tə'lim və tərbiyə içinde daha çox müvəffəqiyət qazanmaq mümkündür.

Rəhbərlik etdiyim uşaq bağçasında 70 uşaq tərbiyə alır. Tərbiyəçilər məşğələlərdə kartóckalardan diferensial şəkildə istifadə etməklə zəif, orta və yüksək səviyyəli uşaqların qabiliyyətinə müvafiq tapşırıqların yerinə yetirilməsinə xüsusi yer ayıırlar. Onlar zəif, orta səviyyəli və qabiliyyətli uşaqları qruplara ayırankən sadə psixoloji testlərdən istifadə edirlər. Belə bölgü tərbiyəçiləri tə'lim

prosesini diferensiallaşdırmağa, qabiliyyətli və iste'dadlı uşaqlarla məşğələdən kənar vaxtlarda xüsusi iş aparmağa istiqamətləndirir. Məşğələlərdə tərbiyəçilər qabiliyyətli və iste'dadlı uşaqlarla işə xüsusi diqqət yetirirlər. Tərbiyəçi X. Hüseynova, İ.V.Kasatkina, hər şeydən əvvəl, uşaqların yaradıcılıq qabiliyyətlərini aşkara çıxaran, inkişafına təkan verən, aşağıdakı amillərdən istifadə edirlər: fəaliyyətin düzgün planlaşdırılması; məqsədin dərk edilməsi; onun üçün müvafiq şəraitin yaradılması; məşq yolu ilə fəaliyyət hərəkətlərinin formalasdırılması; fəaliyyətdə tə'kidliliyin göstərilməsi.

Uşaqların qabiliyyətlərinin inkişafına erkən yaşlardan başlamaq daha böyük effekt verir. Daha qabiliyyətli uşaqlar müstəqilliyə can atır, müəyyən nəticəyə gəlmək üçün xüsusi tə'kidlilik göstərirler.

X.Hüseynova uşaqların yaradıcı qabiliyyətlərinin inkişafı üzrə işi belə bir sistemlə qurur: **I mərhələ**. Bu mərhələdə tərbiyəçi yaradıcılıq qabiliyyətlərinin aşkara çıxılması üçün müvafiq şəraitin yaradılmasını tə'min edir. Bu, əks-əlaqə zamanı məntiqi mühakimə yürüdülməsi, diskusiya, təhlil və ümumiləşdirmələr aparılması üçün problem situasiya yaradılmasını tələb edir.

II mərhələ. Yaradıcılıq qabiliyyətinin mahiyyətinin müəyyənləşdirilməsi. Bu, psixoloji diaqnostika xarakteri daşıyır.

III mərhələ. Yaradıcılıq qabiliyyətinin inkişafının tə'min edilməsi üçün müəyyən işlər görülür.

Nəticədə rəsm üzrə bir neçə uşağı qabiliyyəti özünü göstərdi. Belə ki, uşaqlardan bir neçəsi gözəl rəsm çəkməyi bacarırlar.

Uşaqlarda fərqləndirmək müqayisə etmək, ümumiləşdirmə aparmaq bacarığı, riyazi anlayışların mənimsənilməsi üçün xüsusi şərait yaradır. Bu sahədə qabiliyyətlər üzə çıxır. Uşaqlar sadə riyazi əməliyyatlara həvəslə qoşulur və bu prosesdə xüsusi fəallıq göstərirler.

Tə'lim-tərbiyə işinin nəticəsində uşaqlarda bədii qabiliyyətlər: şifahi nitqin tələblərini ödəmək, ifadəli nəqletmə, emosional danışiq tərzi, təsviri fəaliyyət, mahnioxuma, rəqsetmə qabiliyyətləri aşkara çıxarılmışdır.

Musiqi rəhbəri F.Quliyeva uşaqlarla musiqi məşğələrində tə'lim prosesini düzgün təşkil etdiyindən 20 uşaq musiqi qabiliyyətləri ilə fərqlənir. 5 ildir ki, bu sahədə iş təcrübəsi toplanmış, xor üzrə «iste'dad» mərkəzi, «İste'dad bankı» yaradılmışdır. Bağçamızın xor üzrə iste'dadlı uşaqları respublika miqyaslı tədbirlərdə məharətlə çıxış etmiş və fərqlənmişlər.

Repertuarın düzgün seçilməsi uşaqların səs diapozonun öyrənilməsinə kömək edir. Uşaqlarla oxu tə'limi üzrə iş apararkən hər bir uşağı səs diapozonu müəyyənləşdirilir. Məşğələlər zamanı uşaqların müstəqil işləmələrinə, nəgmə, rəqs, oyun və uşaq musiqi alətlərindəki ifalarına kömək göstərilir.

Bu alətlər balacalarda böyük həvəs və maraq oyadır.

Bağçada uşaqlar not sətri ilə yaxından tanış olur, dairə şəklində kəsilmiş notların sətirlər üzərində necə yerləşdiyini, səslərin adlarını, qamma şəklində aşağı 'və yuxarı oxunduğu musiqi rəhbərinin ifasında məşğələlər zamanı müşahidə edirlər. Yuxarı və aşağı səs düzümünü, səs bölgüsünü, melodiyadakı səslərin istiqamətini fərqləndirmək məqsədilə öyrənilmiş, nəgmələr əsasında lazımı vərdişlərə yiylənirlər. Bütün bu vərdişlər uşaq musiqi alətlərində ifa və musqili ritmik hərəkətlərin öyrədilməsi zamanı möhkəmləndirilir.

Məktəbəqədər tərbiyə təcrübəsində bədii ədəbiyyat nümunələrinin səhnələşdirilməsi, qurasdırma, riyazi anlayışlar əsasında təsvir, dekorasiya və s. sınaqdan

keçirilmiş məqsədyönlü integrativ formalar mövcuddur, lakin bu prosesi daha da təkmilləşdirmək günün vacib tələbidir.

Uşaq qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində bağçada valideynlərlə əlaqəli iş aparılır. Valideyn yiğincaqlarında və fərdi görüşlərdə onların diqqətini bu vacib məsələyə yönəldirik, qabiliyyətlərin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasına dair faydalı tövsiyələr veririk. Valideynlər üçün «Açıq qapı» günləri təşkil edirik. Valideynlərin iştirakı ilə uşaqları konsertlərə aparırıq.

Müstəqil Azərbaycan Respublikasında qabiliyyətli və istedadlı uşaqlar üçün böyük imkanlar açılır. Bu baxımdan bizim bağçanın uşaqları öz istedadlarını xüsusi məktəblərdə davam etdirirlər. S.Əliyeva, R.Qafarov Bakıxanov qəsəbəsindəki mədəniyyət evində, N.Osmanova 12 nömrəli musiqi məktəbində, K.Səmədov mədəniyyət evi nəzdində fəaliyyət göstərən nağara qrupunda yaradıcı fəaliyyətlərini davam etdirirlər. İ.Hacımırzəyev uşaq studiyasının nəzdində fəaliyyət göstərən xor kollektivində çalışır. R.Mirzəyeva «Aysel» rəqs qrupunda rəqs edir.

Bağçamızda uşaqların erkən yaşlarından qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində təqdirəlayiq nəticələr əldə olunur, lakin bu, bizi arxayımlaşdırır.

MƏKTƏBƏ HAZIRLIQ QRUPUNDA UŞAQLARIN TƏSVİRİ SƏNƏT ÜZRƏ HAZIRLIĞI

**Xalidə Məmmədova,
ARTPI-nin elmi işçisi**

Uşağın məktəb tə'liminə hazırlanmasında təsviri fəaliyyət büyük əhəmiyyətə malikdir. Ətraf aləmin əşya və hadisələrinə estetik münasibət, təsviri sənət əsərlərinin növlərinə, janrlarına uşaqlarda maraq oyatmaq, bədii ifadə vasitələri haqqında biliklər formalasdırmaq onları təhsilə hazırlayır.

Təsviri fəaliyyət məşğələlərində əşyanın forma və rəngini, kompozisiyasını, dekorativ naxışlarda rənglərin uyğunluğunu, yapma zamanı hərəkətlərin formasının istənilən şəklə salınmasını, applikasiyada süjetin ifadəliliyini verməyi uşaqlara öyrətmək imkanları var.

Təsviri fəaliyyət üzrə uşaqların məktəbə hazırlanmalarını tə'min etmək məqsədilə bu işə ən gec iki böyük qrupdan başlamaq məqsədə uyğundur. L.S.Viqotski qeyd etmişdir ki, ümumi psixi inkişaf ayrı-ayrı psixi funksiyaların deyil, funksiyalararası münasibətlərin dəyişməsi ilə əlaqədardır. Yaxşı yaddaş, iti ağıl, aydın təxəyyül uşağın fərdi xüsusiyyəti ola bilər, lakin onlar öz -özünə uşağın psixi inkişafının hansı yaşı pilləsində olması haqqında heç şey demir.

Uşağın məktəb tə'limində psixoloji hazırlığı ondan ibarət deyildir ki, o məktəbə daxil olanadək onda məktəblini fərqləndirən psixoloji əlamətlər yaransın. Bu əlamətlər, ola bilər ki, məktəb tə'liminin gedişi prosesində ona xas olan həyat şəraiti və fəaliyyətinin tə'siri ilə yaransın. Bu cür arzu uşaqların əksəriyyətində 5 yaşında yaranır. Beşyaşının səviyyəsini, imkanlarını nəyə qadir olduğunu, yaşadığı şəraiti nəzərə almaq vacibdir.

Məktəb tə'liminə hazırlığı olmayan uşaq uzun müddət yeni həyat şəraitinə uyğunlaşa bilmir. Bir neçə gündən sonra tə'lim onun üçün cansızıcı bir işə çevrilir. O, dərsdə özünü idarə etməyi, müəllimi dinləməyi, intizamı gözləməyib yoldaşları ilə mədəni rəftar etməyi, müəllimə sual verməyi, verilən tapşırığı yerinə yetirməyi bacarmır.

Uşağıın psixoloji inkişafında fəaliyyətin müxtəlif növləri – oyun, rəsm, yapma, quraşdırma, həmçinin əmək tapşırıqlarının yerinə yetirilməsi büyük əhəmiyyət kəsb edir. Oyunda böyüklerin rolunu öz üzərinə götürür, onların hərəkətini təmsil edir, oyunun maraqlı olması üçün oyuncaqlardan, müxtəlif əşyalardan istifadə edir. Bu, təfəkkürün, təxəyyülün inkişafını təmin edir. Rəsm, yapma, quraşdırma, applikasiya kimi məhsuldar fəaliyyət uşaqların idrak qabiliyyətinin inkişafı üçün gözəl vasitədir.

Uşaq təsviri yaradıcılığı böyükleri öz orijinallığı, fantaziyası ilə valeh edir, lakin belə bir fikir də yayılıb ki, məktəbəqdər yaşı uşaqların təsviri fəaliyyətinin inkişafında böyüklerin rolü, uşağıın özünü ifadə etmə prosesinə qarışmamaqdan ibarətdir. Uşaq yaradıcılığına belə yanaşmaq səhvdir. Yaradıcılıq üçün lazımi materialı olmayan, heç bir sadə təsviri bacarığa yiylənməmiş, həyatı kasib, zəif hissərdən və təəssüratlardan ibarət olan uşaq nə ifadə edə bilər? Təsviri fəaliyyət haqqında ilk anlayışları, ilk təsəvvürləri, ilk köməyi uşaq ailə üzvlərindən sonra ətraf aləmdən, tərbiyə ocaqlarından alır.

Valideynlər təsviri fəaliyyətlə məşğul olmaq üçün uşaqlara şərait yaratmaqla onlarda rəsm, yapma, applikasiya quraşdırma işlərinə dərin maraqlı formalaşdırılmış, qabiliyyətlərini inkişaf etdirmiş olurlar. Valideynlər uşaq yaradıcılığına çox ehtiyatla, diqqətlə yanaşmalı və onlarda da belə münasibət tərbiyə etməlidir.

Uşaqlar çox erkən yaşlarından rəsm çəkməyə həvəs göstərirler. Əvvəlcə onlar böyüklerin necə yazıb və rəsm çəkmələrini müşahidə edirlər. Onları kağız üzərində karandaşla hərəkət və orada izlərin qalması cəlb edir, sevindirir. Bu qırıq xətlər, cizgilər, strixlər, zolaqları adlandırmaqla (qırıq xətlər-ot, yağış; düz xətlər – yol, müstəvi şəkilli əşyalar; dairə şəkilli rəsmlər – şar, top, sap yumağı) uşaqlarda əşya təsəvvürü yaranır.

Tədqiqat göstərir ki, məktəbəqdər yaşı uşaqlar əşya və hadisələr arasında sadə qanuna uyğunluqları, həmçinin qarşılıqlı əlaqələri dərk etməyə qabildirlər.

Uşaqlar əşyaların forması, quruluşu, rəngi, ölçüsü, fəzada yerləşməsi ilə tanış olur, onlarda görmə qavrayışı, duyu və toxunma hissi inkişaf edir. Odur ki, ən əvvəl uşaqlara yapma, rəsm və applikasiyada təsvir ediləcək əşyaları müşahidə etmək üsulundan başlamaq zəruridir. Bu baxımdan meyvələri, tərəvəzləri müşahidə etməyi, onlara əlləri ilə toxunmayı uşaqlara təklif etmək, “Möcüzəli torba”, “Mən nə təsvir etmişəm?”, “Nə fikirləşdiyimi tap” oyunlarını keçirmək məsləhət görülür. Bundan sonra uşaqlara applikasiya məşğələlərində rəngli kağızdan meyvə-tərəvəz kəsmək, yapma məşğələlərində isə gildən yapıqları tərəvəzləri rəngləmək tapşırığı verilə bilər.

Əvvəlcə uşaqlara sadə olan əşyaları: tərəvəz-meyvə, göbələk və s. rəsmini çəkməyi, növbəti məşğələlərdə kvadrat, düzbucaq, üçbucaq, oval formalı əşyalar təsvir etməyi təklif etmək mümkündür. Beləliklə, tərbiyəçilər tədricən uşaqları ağac, insan, heyvan və quşları təsvir etməyə sövq etdirir, onun yollarını öyrədir.

Bağçalarda məşğələdə və məşğələdən kənar vaxtlarda fərdi işə xüsusi diqqət verilir. Rəsm texnikasına zəif yiylənmiş uşaqlara əvvəlcə təsvir ediləcək əşyanın formasını əlin hərəkəti ilə havada, tabaşırıla asfaltın üstündə, çöplə torpağın üstündə təkrarlamaq təklif olunur. Lazım gələrsə, uşağıın əlindən tutub hərəkəti nümayiş etdirmək məsləhət görülür.

Rəsm məşğələlərində tapşırıqlar müntəzəm mürəkkəbləşdirilir: təkrar prosesində müxtəlif forma və yollardan istifadə edilir. Adam fiquru təsvir edərkən əvvəlcə fiqurun ölçüsü, sonra fiqurun hissələrini düzülüşünə, daha sonra cinsinə, yaşına, geyiminə, peşə ixtisasına görə fərqləndirilir, nəhayət, fiquru müxtəlif cür

hərəkət edərkən təsvir etmək təklif olunur. Beləliklə, uşaqlar quşları, heyvanları təsvir edirlər. Uşaqlar rəsm çəkməzdən əvvəl öz rəsmi haqqında ətraflı fikirləşməyi, kağızın üzərində boş yerin qalmaması üçün əşyanın harada yerləşdirilməsini planlaşdırmağı öyrətmək vacibdir.

Naturadan, süjet və niyyət üzrə rəsmləri təhlil edərkən, uşaqlar özünün və yoldaşlarının işini qiymətləndirməyi, gəzinti zamanı rəsm etdiyi əşya ilə gördüklerini müqayisə etməyi, fərqləndirməyi bacarmalıdır.

Süjetli rəsm zamanı uşaqlara əşyaların fəzada yerləşməsini öyrətmək məqsədilə məşhur rəssamların uşaqlara tanış olan reproduksiyalarından (məsələn, S.Bəhlulzadənin "Tut ağacları" lövhəsi) istifadə olunur. Reproduksiyalara baxarkən uşaqların diqqətini ön planda yerləşən əşyaların böyük, ikinci planda yerləşən kiçik, uzaqda isə güclə seçilən rəngli ləkə və ya detalları aydın görünməyən alçaq, yastı bir əşya şəklində təsvir olunduğuna cəlb etmək, şəkildə boş yerin olmadığını onların nəzərinə çatdırmaq lazımdır.

Rəsmlərin ifadəli, cəlbedici, zövqoxşayan olmasında rənglərdən, onların çalarlarından istifadə olunması büyük əhəmiyyətə malikdir. Bu məqsədlə məşhur rəssamların, heykəltəraşların, skulptorların əsərlərinə illüstrasiyalara, şəkillərə, reproduksiyalara baxmaq, rənglərin gözəlliyyinə, incəliyinə, çalarına, ruhu oxşayan cazibədarlığa uşaqların diqqətini cəlb etmək lazımdır. Məktəbə hazırlıq qrupunda uşaqlar rəngli karandaşlar, tabaşirlər, flamasterlər, kömür, qara qrafit karandaş, quaş və akvarel boyalarla işləməyi, sadə kompozisiya yaratmayı, rəngləri qarışdıraraq açıq, tünd tonları almağı, mövzunun məzmununa uyğun kagız, fon seçməyi bacarırlar. Elə bunun nəticəsidir ki, uşaqlar payız, qış, yaz, gecə, səhər, günəşli səma sonunu yaratmayı öyrənirlər.

Milli dekorativ tətbiqi sənət əsərləri ilə uşaqları tanış etmək üçün tərbiyəçi tez-tez qrupa uşaqların müşahidəsi üçün milli qab-qacaq: kasa, fincan, məcməyi, bardaq, satıl, səhəng, paçı milli ornamentlərlə bəzədilmiş geyimlər, xalça və s. gətirməlidir. Uşaqların diqqətini onlardakı yarpaq, giləmeyvə, quş, heyvan, gül, buta, qövsvari, dalğavari nöqtələr, xətlər və digər ornamentlərin incəliyinə, gözəlliyyinə cəlb etdikdə onlar müxtəlif həndəsi formaların ortasında, künclərində həmin naxışların bə'zilərini yerləşdirməyi bacarırlar. Bunun üçün əlin hərəkətini səlis, sərbəst, kağızdan ayrılmadan müxtəlif istiqamətlərə döndərmək bacarığı aşılanmalıdır.

Uşaqlar evdə öz müvəffəqiyyətlərindən söz açırlar. Valideynlər uşaqlarının işləri ilə maraqlanaraq uşaq bağçalarında "Uşaq yaradıcılığı" mövzusunda təşkil olunmuş sərgiyə baxır, açıq məşğələlərdə iştirak edirlər. Tərbiyəcilər öz növbəsində valideynlər üçün "Uşaga rəsm çəkməyi və yapmayı necə öyrətməli" mövzusunda məsləhətlər təşkil edir. Evdə işləmək üçün xüsusi yerin ayrılması və zəruri materialın əldə edilməsi məsləhət görülür.

Odur ki, bağçalar məktəblə müntəzəm əlaqəli iş aparmalıdır. Tərbiyəcilər heç olmasa I sinifdə dərslərdə, əlisba bayramında iştirak etməli, təsviri fəaliyyət programı ilə tanış olmalıdırlar. Beləliklə, bağça valideyn və ibtidai sinif müəllimləri ilə six əlaqədə uşaqların gələcəkdə təhsil almaları üçün zəruri keyfiyyətlər formalasdırılr.

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN EKOLOJİ TƏRBİYƏSİ

Gülarə Nəbızadə,
Xətai rayonu, 223 nömrəli bağçanın tərbiyəçisi



Dünyanın ekoloqları hesab edirlər ki, bizim rifahımız naminə texnikanın, sivilizasiyanın nailiyyətləri ilə əlaqədar ətraf mühitin çirkəlməsi heçə endirilə bilər.

Zəmanəmizdə ekoloji mühit sür'ətlə pisləşir. Son vaxtlar qəzet və jurnallarda ekoloji cəhətdən düşünülməmiş hərəktələr haqqında məqalələr tez-tez dərc dılır.

Söhbət insanların həyatı üçün təhlükəli olan kimyəvi maddələrdən gedir. Texniki və ərzaq mallarının keyfiyyətini yüksəldən, lakin suların çirkəlməsinə, quşların, həşəratların, heyvanların məhvinə bais olan tikinti aparmaq naminə yaşlılıqların məhv edilməsi və s. haqda SOS siqnalı səslənməkdədir.

50 il bundan əvvəl planetimizin adı sakını olmuş, elə heyvanlar və bitkilər var ki, indi onların adları «Qırmızı kitab»a düşüb. «Qırmızı kitab»la yanaşı «Qara kitab» da var. Bu kitabda artıq kökü kəsilmiş canlıların adları qeyd edilir.

Bu faktlar mə'lumdur, lakin uşağa «kəpənəklər zərərlidir, onları məhv etmək lazımdır» deyənlər də var. «Uçan güllər» – təbiətin bu zərif nümunələri haqqında uşaqlara belə söz demək düz deyil. Yaşlılar yağış qurdalarını uşaqlara murdar həşərat kimi təqdim edirlər, halbuki həmin qurdaların təbiətdə müsbət rolunun olduğunu, onların torpaqda daim iş gördüyünü uşaqlara başa salmaq lazımdır. Ümumiyyətlə, yaşlılar hər bir canının insana xeyir verib-verməməsindən asılı olmayaraq yaşamağa haqqı olduğunu uşağa başa salmalıdır.

Böyükəkdə olan nəсли biz biosentrizm ruhunda tərbiyələndirməliyik, ona görə ki, bütün canlı orqanizmlər təbiət üçün qiymətlidir və ona görə də qorunmalıdır.

Əksər ekoloqlar insanların canlı və cansız təbiətə qayğıkeş olması ruhunda tərbiyə edilmələrinə inadkarlıq göstərilər. Bu prinsip dünyanın müxtəli ekoloqları tərəfindən qəbul edilib. Yeni nəsil sür'ətlə bu prinsipi mənimsəməlidir. Bu, sağ qalmağın şərtidir. İnsan elmin müasir nailiyyətləri ilə silahlanaraq güclü geoloji qüvvəyə malik olub. Təbiətin əsas daşıyıcı qüvvələrindən biri olan insan onu qorumağı bacarmalıdır.

Təbiətin sür'ətlə dağıldığı bir vaxtda biz nə etməliyik?

Ekoloqlar arasında belə bir fikir səslənir: Ən əvvəl etosrur (etosrura-yunan sözü olub «etos – ən'ənə, xarakter, etika-mədəniyyət, əxlaq) mədəniyyətin yaradılması zəruridir. Etosrur dedikdə, söhbət təbiətlə davranışlı qaydalarını mənimsəmiş adamlardan gedir.

Artıq müəyyən dünyagörüşü formalaşmış, qaydalar içinde itib-batmış, ani gəlir əldə etmək arzusunda olan insanı dəyişdirmək çox çətindir. Odur ki, bütün ümidiimizi uşaqlarda erkən yaş dövründən təbiətlə düzgün rəftar etməyi tərbiyələndirməyə bağlamalıyıq.

Kiçikyaşlı uşaqlarda təbiətin törətdiyi hər bir canlıya hörmət, qayıqkeşlik hissələrini tərbiyə etmək uzunmüddətli, sistemli və müntəzəm iş tələb edir.

Mən məktəbə hazırlıq qrupunda uşaqlarla müxtəlif suallarla müsahibə təşkil edirəm:

- Çöl heyvanlarından hansılарını tanıyırsınız?
- Onlardan hansılar yırtıcıdır?
- Onlara nə üçün yırtıcı deyirlər?

Söhbət yırtıcılarla münasibətdən gedir. Uşaqlar onların zərərli olmalarından danışır, məhv etməyi lazım bilirlər. Onlara başa salıram ki, yırtıcıların məhv edilməsi təbiətdə tarazlığı pozur, heyvanlar arasında yolu xəstəliklər artır.

Ekoloji məsələyə həsr olunmuş məşğələlərdən birində uşaqların diqqətini Fransanın tarixində baş vermiş bir hadisəyə yönəltdim. Belə ki, Fransada ilanların məhv edilməsi gəmiricilərin yüksək dərəcədə artmasına səbəb olmuş, bunun nəticəsində vəba xəstəliyi yayılmış və əhalinin sür'ətlə məhv olması ilə nəticələnmişdir.

Uşaqların aldıqları mə'lumatı, təəssüratları, bilikləri təkiniilləşdirmək məqsədilə onlarla müxtəlif oyunlar, testlər keçirirəm.

I. «Hansi canlı nə yeyir?» oyununu belə keçirirəm. Yazı taxtasında müxtəlif yırtıcı və otyeyən heyvanlar təsvir edilir. Onların qarşısında ot, ət, süd, bal, ağac qozaları və s. şəkillər də təsvir edilir. Uşaqlar heyvan və onun qidalandığı ərzağın şəklini xətlə birləşdirirlər.

II. «Vəhşi heyvanlar və ev heyvanları» mövzusunda aplikasiya üzrə kollektiv iş. Uşaqlar yazı taxtasındaki ev şəkli çəkilmiş hissəyə ev heyvanlarının, məşə şəkli çəkilmiş hissəyə vəhşi heyvanların şəkillərini yapışdırırlar.

Son vaxtlar məşələrdə ağacların kütləvi surətdə məhv edilməsi müşahidə olunmuşdur. Buna səbəb yaşılı ağacların çoxalması və qabıqyeyən həşəratların artması olmuşdur. Məşəni bu bələdan yalnız insanlar xilas edə bilərlər. Bunun üçün məşə qurumuş, çürük, qoca ağaclardan təmizlənməli, yeni ağaclar əkilməlidir.

III. Bunları uşaqlara sadə formada başa salmaq üçün «Ağaclar» mövzusunda «Sehrlı ekran» oyun-məşğələ təşkil edirəm.

Ağaclar və məşə haqqında uşaqlara sadə ekoloji biliklər vermək, sualları düzgün cavablandırmağı uşaqlara öyrətmək, ağacların xeyri haqqında danışmaq bacarıqlarını inkişaf etdirmək.

Vəsait: sehrlı ekran.

T: Əgər Siz verdiyim tapmacanın cavabını düzgün tapsanız, bu ekrananda cavabın şəklini görəcəksiniz, əks halda ekrananda heç şey görməyəcəksiniz.

*Yazda sevindirir,
Yayda sərinlədir,
Payızda yedirdir,
Qışda isidir.*

U: Ağac.

T: Kim sübut edər ki, cavab düzgündür?

U: Yazda ağaclar gül açır, ətir saçır, öz gözəlliyi ilə bizi sevindirirlər.

U: Yayda ağacların kölgəsində sərinlənirik.

U: Payızda ağaclar bol bar verir, onların meyvələrini yeyirik.

U: Qışda qurumuş, yaşılı ağacları kəsir, odunla peç qalayır, evi qızdırırıq.
(Ekranda ağac şəkli göstərilir).

T: Uşaqlar biz sizinlə bir oyun oynayacaqıq.

«Pis-yaxşı»

T: Hündür ağac yaxşıdır?

U: Yaxşıdır: sərinlik, təmizlik, gözəllik, sağlamlıqdır.

T: Bəlkə pisdir?

U: Ağaclar sıx bitəndə günəşin qabağını bağlayır, küləkdə yıxılaraq, dağıntı əmələ gətirə bilər.

T: Doğrudur, uşaqlar biz ağacları çox sevirik. İstəyirik ki, onlar çox olsun, lakin onlar insanlar üçün təhlükə yaratmamalıdırular.

U: Ağacları təmizləmək lazımdır. Çürümüş, qurumuş ağacları vaxtında kəsmək, yerinə təzələrini əkmək lazımdır.

Tərbiyəçi ekrana kiçik şəkil qoyur.

Siz ekranda nə görürsünüz.

U: Ağacın hissələrini.

T: Kim onları sadalayır?

U: Ağacın gövdəsi qabıqla örtülüb, gövdədə budaqlar bitib, budaqlarda ağacın yarpaqları, barı var, içində tumu, toxumu var.

T: İstəyirsinizmi ekranda yeni şəkil olsun?

Onda yeni tapmacanın cavabını tapın:

*Ey hər tərəfdən açıqdır,
Örtüklə bağlıdır,
Yaşıl evə daxil ol,
Sirlərə sahib ol.*

U: Bəlkə bu meşədir? Axı meşə hər tərəfdən açıqdır, hansı tərəfdən istəsən ora giri bilərsən. Ağaclar çoxdur. Onlar, səmanı bağlayır, altını yağışdan qoruyur.

U: Meşədə yaşayan heyvanlar, həşəratlar və s. isə sirlərdir.

Məşgələ, gəzinti, təbiətlə tanışlıq zamanı uşaqlara təbiətdə zərərli heç bir bitki olmadığını və hər bir bitkiyə qayğı göstərmək lazım olduğunu başa salıram.

IV. Bunu uşağa daha aydın başa salmaq üçün xüsusi tablo hazırlamışam, bu tablodə müxtəlif şəkillər çəkilib.

1. Qız çəmənlikdə gəzir, onun ətrafında quşlar uçurlar, bala quş çəmənlikdədir, qız onu tutmaq istəyir. Olar – olmaz?

2. Qız çəmənlikdə çiçəkləri dərir. Olar – olmaz?

3. Öğlan heyvanları qəfəsdə saxlayır. Olar – olmaz?

4. Uşaq kəpənək tutur. Olar – olmaz?

Təcrübəmdən belə qənaətə gəlmİŞƏM ki, uşaq təbiət, təbiət hadisələri haqqında nə qədər çox bilsə, onunla temasda olsa, onu daha çox sevəcək, qoruyacaq. Odur ki, təbiətin bütün bölmələri üzrə keçirilən məşgələlərdə uşaqların ekoloji tərbiyəsini həyata keçirməyə, biliklərini zənginləşdirməyə çalışıram.

V. Rəsm məşgələsində uşaqlara test – tapşırıq verirəm: «Hansı budaqdan yarpaq düşübə, çək». Yaxud gəzinti zamanı uşaqlarla «Yarpağa görə ağacı tap» tapşırığı verirəm. Uşaqlar bir neçə qrupa bölünür, sahədə olan ağacların yarpağı paylanır və hər qrup öz ağacını tapır.

Təbiət və təbiət hadisələri ilə uşağı tanış edərkən – əsas məqsəd ondan ibarətdir ki, uşaqda canlı təbiətə müsbət hissələr tərbiyə edilsin. Bu işin əsası canlı təbiətdə müşahidələrin təşkilidir. Müşahidələrin təşkili zamanı çalışıram ki, uşaq və təbiət arasına emosional temas yaradılsın. Gəzinti və ekskursiyalardan qabaq onlara bu

gəzintinin məqsədini izah edirəm: «Taniş ağaca qonaq gedək», «Parkda hansı həşəratlar yaşayır?», «Payızın ətri necədir?» və s. Belə müşahidələr uşaqla sevinc, heyrət, təəccüb hissələri, mərhəmət hissələri oyadır. Bu hissələr qısaömürlü, epizodik xarakter daşıyır, çünki tez əmələ gəlir, tez keçir. Belə hissələrin uşaqların qəlbində dərin kök salmasına nail olmaq üçün oyun testlərdən geniş istifadə edirəm.

VI. Fəsillər haqqında uşaqların biliklərini sistemləşdirmək üçün xüsusi payız, qış, yaz, yay tabloları hazırlayırmış, onların əlamətlərini əks etdirən kartları uşaqlara paylayıram. Uşaqlara hər fəslə dair kartlar paylanır və uşaqlar hər fəslə müvafiq olaraq kartları düzürlər. Uşaq tapşırığı yerinə yetirərkən onun nə üçün məhz bu və ya digər fəslə uyğun olduğunu izah etməlidir. Getdikcə tapşırıq mürəkkəbləşir: uşaq kartı düz qoymaqla yanaşı, fəslə uyğun şe'r, nəğmə, tapmaca söyləməlidir.

Görülən belə işlərin nəticəsində uşaqlarda təbiətə, canlılara qulluq etmək arzusu baş qaldırır və bu istək uşaqların əmək vərdişlərinə, bacarıqlarının inkişafına zəmin yaradır.

Bağçamızda uşaqların təbiətdə əməyinin təşkili üçün çox gözəl şərait yaradılıb. Belə ki, uşaqlar ekologiya kabinetində qrupun öz güllüyünə qulluq edir. Guşədəki canlı obyektlərə (dələ, kirpi, dovşan və s.) də uşaqlar qulluq edirlər. Təbiətdə əmək – uşaqlarda təbiətə humanist hissələrin fəallaşmasına şərait yaradır. Bu hissələrin tərbiyəsi poeziyadan istifadə etməklə daha da gücləndirilir: məsələn, Şahin Xəlil «Vətən» şe'rində belə deyir:

*Vətən mənim
Dağım, düzüm,
Çöllərimdir.
Vətən mənim
Görən gözüm,
Həm döyüñən,
Ürəyimdir*

*Vətən mənim
Dağ, düzümdür.
Çaylarımda,
Dənizimdə
Ürəyimdə
Sözümdədir.*

Uşaqlara bitki və ağacların quruluşunu izah edərkən şəkildə nümayiş etdirilən «Kök» şe'rindən misraları oxuyuram.

*Otun, gülün kökü var,
Yoxsa solar, quruyar.
Onu kökü saxlayır.
Lalə dedi: Bəs mənim
Köküm hanı, ay ata!
– Sənin kökün vətəndir,
Bizim ana torpağımız.*

Təbiət oyanır, yaşayır, hiss edir, sevinir və kədərlənir – insana doğru irəlilikləşir – ondan kömək, diqqət, məhəbbət gözləyir. Təbiətin yiyəsi olan bizlər öz şüurumuz ilə, güclü qəlbimiz ilə xeyirxah olur, ona diqqət yetirir, onu dinləyir, başa düşür və müdafiə edirik.

Mən əminəm ki, biz uşaqlarımızı təbiətə məhəbbət, humanizm prinsipləri əsasında tərbiyələndirirsək, onlara ilkin ekoloji biliklər versək, təbiət də, insanlar da sağlam olar.

YENİLİKLƏR SORAĞINDA

175 nömrəli «Şənlik» körpələr evi-uşaq bağçası 1987-ci ildən fəaliyyət göstərir. Burada 137 uşağı əhatə edən 6 qrup fəaliyyət göstərir. Uşaqların hərtərəfli inkişafı, sağlamlığı, məktəbə hazırlanmaları üçün yaradılmış şərait işin təşkilinə müsbət tə'sir göstərir.

Uşaq müəssisəsi təşkil edildiyi gündən ona öz peşəsini sevən, işinə məs'uliyətlə yanaşan, 27 illik pedaqoji təcrübəyə malik, ali ixtisas təhsilli Zenfira Əsədova rəhbərlik edir. Onun başçılığı ilə müəssisənin çalışqan, əməksevər kollektivi müasir tələblərə uyğun şəkildə işləməyə, yeni yaradıcılıq axtarışları aparmağa yönəldilir.

Tərbiyəcilərə metodik köməyin göstərilməsi və onların ixtisaslarının artırılması üçün bağçada bədii və metodik ədəbiyyatlarla, tərbiyəcilər tərəfindən hazırlanmış əyani vəsaitlərlə, texniki tə'lim vasitələri ilə təchiz edilmiş metodkabinet fəaliyyət göstərir. Metodkabinetə metodik işdən tərbiyə və tə'limin müasir forma və metodlarından məharətlə istifadə edən, daim öz üzərində çalışan metodist-tərbiyəçi Minarə Bayramova rəhbərlik edir.

Vaxtaşırı keçirilən metodik şuralarda məktəbəqədər tərbiyəyə aid aktual məsələlər müzakirə olunur, programın daha səmərəli həyata keçirilməsi yolları müəyyən edilir.



Uşaqların məktəb tə'liminə hazırlanmaları kollektiv qarşısında duran mühüm vəzifələrdən biridir. Bu işdə tərbiyəcilərdən Sevinc Behbudova, Rəhilə Əliyeva, Xalidə Məmmədova, Aynur Ağayeva xüsusi sə'ylə çalışırlar. Onlar uşaqların əxlaq tərbiyəsi, xüsusilə, vətənpərvərlik tərbiyəsi ilə də

ciddi məşğul olurlar. Uşaqlarda bir-birinə, qocalara, xəstələrə, körpələrə qayğı ilə yanaşmaq, torpağı, vətəni sevmək kimi yüksək insanı keyfiyyətlərin tərbiyəsinə nail olurlar.

Tərbiyəçilər uşaqlarda birlik, xalqa bağlılıq, yoldaşlıq və dostluq, qayğıkeşlik və xeyirxahlıq, vətənpərvərlik kimi əxlaqi keyfiyyətlərin formalasmasına da çalışırlar.

Azərbaycanın tarixinə, qədim mədəniyyətinə aid nümunələr, milli liderimiz Heydər Əliyevin xidmətlərini əks etdirən stendlər, albomlar, şəkillər, milli atributlarımız olan Dövlət Gerbi, Dövlət Bayrağı və Dövlət Himninin saxlandığı güşə, milli bayramlarını əks etdirən şəkillər, tarixi şəxsiyyətlər haqqında mə'lumatlar bağçada xüsusi zövq və həsəvlə hazırlanmışdır. Bütün bunlar barədə uşaqlarla dialoqlar keçirilir, onların yaşlarına uyğun mə'lumatlar verilir.

Bağçada yaradılmış milli muzey uşaqlarda mə'nəvi keyfiyyətlərin inkişafına, adət və ən'ənələrimizin öyrənilməsinə, milli iftixar hissinin aşilanmasına xidmət edir. Burada milli geyimlər, qədim əşyalar, milli müsiqi alətləri, nağıl qəhrəmanlarının şəkilləri əks olunur.

Körpələr evi-uşaq bağçasında uşaqların estetik zövqlərinin inkişafına, təsviri fəaliyyətinə də böyük əhəmiyyət verilir. Bağcanın müsiqi rəhbəri A.Vəliyevanın rəhbərliyi ilə xor və rəqs kollektivi, uşaq teatrı və orkestri yaradılmışdır. Məşğələlər zamanı oyun formasından, musiqili-ritmik hərkətlərdən istifadə edilərək uşaqlarda müsiqi savadı inkişaf etdirilir, estetik zövqləri formalasdırılır.

Körpələr evi-uşaq bağçasında uşaqların fiziki tərbiyəsinə də ciddi fikir verilir. «Ministadion», «Avtoşəhərcik» canlı guşə, üzgüçülük hovuzu uşaqların ən çox sevdikləri guşələrdir. Uşaqların sağlamlığının möhkəmləndirilməsi üçün səhər gimnastikası, idman məşğələləri keçirilir. Uşaqların voleybol, futbol, basketbol və s. oyunlar oynamaları üçün həyətdə sahə ayrılmış və xüsusi avadanlıqlarla təchiz olunmuşdur. Burada fiziki tərbiyə bölməsinə gimnastika üzrə məşqçi Aidə Əliyeva rəhbərlik edir. O, bağçada sağlamlaşdırma işləri ilə yanaşı uşaqlarla «İdman estafeti», «İdman startları» kimi yarışlar da təşkil edir. Balaca idmançılar müxtəlif yarışlarda, bayramlarda çıxışlar edirlər.

Körpələr evi-uşaq bağçasında uşaqların əmək tərbiyəsinə də qayğı ilə yanaşılır. Uşaqlarda əməyə, əmək adamlarına, öz ata-analarının əməyinə hörmət hissi tərbiyə olunur. Bağcanın «Canlı güşə»sində dovşan, tışbağa, kirpi, müxtəlif quşlar, balıqlar saxlanır. Uşaqlar onlara böyük həvəslə qulluq edir və onlarda canlı və cansız təbiətlə tanışlıq, təbiəti sevmək, onu qorumaq kimi hissələr inkişaf etdirilir.

Bağçanın ərazisində gül kolları, meyvə və bəzək ağaclarına uşaqlar qulluq edir və meyvəsindən bəhrələnlərlər.

Kollektiv valideynlərlə sıx əlaqədə işləyir. Ayda iki dəfə «Açıq qapı» günü keçirilir. Valideynlər uşaqların bağçadakı gündəlik həyatına, tə'lim-tərbiyəsinə maraq göstərir, bu işdən razı qaldıqlarını bildirirlər. Xarici dili bilən valideynlər ictimai əsaslarla uşaqlara rus və ingilis dilini öyrədirlər.

Körpələr evi-uşaq bağçası dəfələrlə rayon icra hakimiyyətinin, Bakı şəhər Baş Təhsil İdarəsinin, Nizami Rayon təhsil Şö'bəsinin müxtəlif diplomları, Fəxri fərmanları ilə təltif olunmuşdur. Respublkia üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə I yer tutmuş, Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Bağça «İlin ən yaxşı təlim-tərbiyə müəssisəsi» müsabiqəsində I yer tutmuşdur.

Bağçanın müdürü Z.Əsədova Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olmuş, bu mö'təbər məclisdə çıxış etmiş, qarşıda duran problemlər və onların həlli yollarını təkliflərlə açıqlamışdır. O belə hesab edir ki, məktəbəqədər tərbiyə müəssisələrinin maliyyələşdirilməsi vahid orqan tərəfindən aparılmalı, burada çalışan tərbiyəçilərin iş saatı azaldılmalı, uşaqlar məktəbə birbaşa ailədən yox, məktəbəqədər müəssisələrdə hazırlıq keçdikdən sonra getməlidilər.

Kollektiv qazandığı müvəffəqiyyətlərə kifayətlənmir. Onlar başa düşürlər ki, uşaqların milli zəmində tərbiyə olunmaları, ümumbəşəri dəyərlərə yiylənmədəri, məktəb tə'liminə asanlıqla alışmaları, onların gələcək inkişafı məktəbəqədər tərbiyə və tə'lim prosesinin düzgün təşkilindən çox asılıdır. Bunu heç vaxt unutmayan kollektiv daim öz üzərində çalışır, yenilikləri öyrənir və səmərəli olanları öz işlərinə tətbiq etməyə çalışırlar. Fasiləsiz təhsili sisteminin ilk pilləsi sayılan məktəbəqədər ictimai tərbiyəni daha da təkmilləşdirmək, inkişaf etdirmək üçün yeni iş formaları və metodları daim araşdırılır.

Kollektivə yeni yaradıcılıq uğurları, işlərində müvəffəqiyyətlər arzulayıraq.

Sevda Abbasova,
pedaqoji elmlər namizədi,
Adilə Məmmədova
elmi işçi

* * *

ŞAGİRLƏRƏ PSİKOLOJİ BİLİKLƏRİN VERİLMƏSİNİN ƏHƏMİYYƏTİ

Sevda Cabbarova,

Müəllimlər İnstитutu Zaqatala Filialının müəllimi

Dünyanın ən böyük mö'cüzəsi elə insanın özüdür. Bu mö'cüzə ta qədim zamanlardan bu günümüzdək müzakirə obyekti olmuş, öyrənilməyə başlanmışdır.

Deyirlər ki, XXI əsr psixologiya əsri olacaq. Yəni insan psixikası, insanın potensial imkanları, onun idrak və sosial fəallığı, fərdi-psixoloji xüsusiyyətləri, şəxsiyyətlərarası münasibətləri daha çox nəzərə alınacaq. Həqiqətən də, müasir insanın özünüdərkətmə istəyi, meyli qabarıq şəkildə özünü göstərir. İnsan nəinki özünü, hətta başqa adamları da dərk etməyə, onları «psixoloji maska»-sız «görməyə» çalışır. Doğrudur, bu o qədər də asan proses deyil, insan bəzən yanla da bilər, amma hər halda insan özü və başqası haqqında müəyyən təsəvvürlərə, mə'lumatlara yiyələnə bilir. Bu bacarığı təbiət özü bizə bəxş edib. Sadəcə olaraq, fəaliyyət və ünsiyyət prosesində psixoloji xüsusiyyətləri düzgün nəzərə almaq lazımdır. İndi biz elə bir dövrdə yaşayırıq ki, həyatda normal ünsiyyət şəraitində yaradıcı fəaliyyət göstərmək, vətənə, bütün bəşəriyyətə yararlı, kamil insan yetişdirmək üçün mütləq psixoloji biliklərə yiyələnməli və lazımlı gəldikdə bu bilikləri həyatın müxtəlif sahələrində tətbiq etməliyik.

Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Bu elmlərin hər biri zəruridir, lakin onların heç birini psixologiyasız təsəvvür etmək mümkün deyil. İnsan psixologiyasını bilməyən müəllim, həkim, zabit, jurnalist, hüquqşunas, kosmonavt, biznesmen, rəhbər işçi mükəmməl, özünü tam doğruldan, həssas, humanist peşə sahibi ola bilməz. Hər bir peşə sahibinin, hər bir insanın elmi biliklərinin təməli məhz məktəbdə qoyulur. Yazılı-oxumaq, dünyanın tarixi, quruluşu, fauna, florası haqqında biliklərə yiyələnmək, insanın anatomiya və fiziologiyasını öyrənmək, texniki və humanitar fənnlərə yiyələnmək nə dərəcədə zəruridirsə, insanın daxili aləmi, onun psixoloji xüsusiyyətləri, idrak prosesləri haqqında ilkin mə'lumatları öyrənməyə başlamaq da bir o qədər vacibdir.

Əgər biz uşaqların tə'limə münasibətlərini müsbət motivlərlə istiqamətləndirmək istəyiriksə, onlara müsbət və mənfi motivlər haqqında mə'lumat verməliyik. Əgər uşaqda özünüdərkətməni, özünütərbiyəni, özünüqiyətləndirməni tərbiyə etmək istəyiriksə, onlara bu haqqında bilgilər verməliyik. Yəni uşaq öz fəlliyyətinin məqsədini və məramını dərk etməlidir. Belə olan təqdirdə uşaqda tə'limə olan maraq daha da artacaqdır.

Dünyanın bir çox sivil ölkələrində məktəbdə «İnsan psixologiyası» fənni tədris olunur. Bu fənn insanın nə üçün görməsi və eşitməsi, müşahidə etməsi, məkan və zamanı qavraması, onda hissələrin, iradənin necə yaranması, əhval-ruhiyyənin tez-tez dəyişməsi, kəşflərin necə baş verməsi və s. haqqında mühüm məsələlərə cavab tapmaqda uşağa kömək edir. Uşaqda müşahidəçilik qabiliyyətinin formalasdırılması onun bir çox məsələlərə düzgün qiymət verməsinə kömək

göstərir: məsələn, ağac şəkli çəkməyi və onun yarpaqlarını rəngləməyi tapşıranda, belə də olur ki, o, yarpaqların ölçüsünü, formasını, bəzən rəngini düz verə bilmir. Bu, onu göstərir ki, həmin uşaqda müşahidəçilik kifayət qədər istiqamətləndirilməyib. Yaxşı olmazdım ki, biz uşağa bu işi tapşıranda, o bizə sualla müraciət edəydi ki, ağacın yarpağını hansı fəsilə uyğun rəngləyim? Uşaqların dünyagörüşünün, düşüncə tərzinin, öz fikirlərini ifadə edə bilmək bacarığının, rəftər və davranışlarının yüksək səviyyəsinə nail olmaq üçün onları psixoloji biliklərlə zənginləşdirmək lazımdır.

Psixologiya fənni duyu, qavrayış, hafızə, təxəyyül, təfəkkür, diqqət, hissələr, iradə, nitq, xarakter, qabiliyyətlər, temperament və s. haqda ilkin məlumatlar verir. Məktəbdə hər yaş mərhələsinə uyğun məqsədyönlü şəkildə bu proseslərin şagirdlərə öyrədilməsi və başa salınması təlimin daha da yaxşılaşmasına və daha asan mənimsənilməsinə şərait yaradacaqdır.

Təlim fəaliyyətində hər bir idrak prosesinin necə baş verməsi, onun dinamikası haqqında müəyyən təsəvvürlərə malik olmaq çox yaxşı nəticələr verə bilər: məsələn, götürək elə diqqəti. Şagirdlərdən hər zaman diqqətli olmaq, diqqətinə dərsə cəlb etmək, yayındırmamaq, bir neçə obyekt üzərinə paylaya bilmək və s. tələb olunur. Şagird diqqətin növlərini və xüsusiyyətlərini bilsə, lazımlı olan obyektiñ üzərinə yönəltməyi, orada mərkəzləşdirərək saxlamağı, lazımlı gəldikdə «keçirməyi», «paylamağı», «davam etdirməyi» və s. daha yaxşı icra edə biləcəkdir. Öz diqqətində ixtiyarılıyi daha tez formalasdıracaqdır. Şagirdlərin diqqətinin inkişaf etdirilməsində bir sıra treninq oyunlarının, test və metodikaların çox böyük əhəmiyyəti və müsbət nəticələri var. Belə metodikaların və testlərin keçirilməsinə şagirdlərdə böyük maraq doğurur. Verilən tapşırıqları onlar çox həvəslə icra etməyə çalışırlar: məsələn, hafızənin yoxlanılması üçün «Obrazlar üzrə yaddaş», «Rəqəmlər üzrə yaddaş», «Operativ yaddaş» metodikalarının keçirilməsi daha məqsədə uyğundur.

«Obrazlar üzrə yaddaş» metodikası diqqəti və obrazlı yaddaşı düzgün müəyyən etməyə imkan verir. Metodikanın mahiyyəti ondan ibarətdir ki, şagirdə 16 obrazdan ibarət cədvələ 20 saniyə ərzində baxmaq, bu obrazları yadda saxlamaq, 1 dəqiqə ərzində onları test blankında çəkmək və ya adlarını yazmaq tapşırılr.

Testləşmənin nəticələrinin qiymətləndirilməsi düzgün əks olunmuş obrazların sayı ilə hesablanır. 6 və daha çox düz cavab – norma hesab edilir. 6-dan az düz cavab – yaddaşın və diqqətin zəifliyinə dəlalət edir. Metodika fərdi və qrup halında keçirilə bilər.

Xarakter və temperamentin, ünsiyyətin, şəxsiyyətlərarası münasibətlərin, intellektual səviyyənin, xüsusi qabiliyyətlərin, sinir sisteminin öyrənilməsinə yönəldilmiş test və metodikaların tətbiqi təlim fəaliyyətinin yaxşılaşdırılmasına, daha maraqlı və cəlbedici olmasına xidmət edir.

Artıq neçə ildir ki, təhsil sahəsində islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin həyatında baş verən yeniliklərdən irəli gəlmışdır. Son zamanlara qədər Azərbaycanda təhsil sistemi sovet pedaqogikası prinsipləri əsasında qurulmuşdur ki, orada da şəxsiyyətin inkişafı, fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınmış, kollektiv düşüncə tərzi üstün götürülürdü. Indi isə təhsil sistemi üzünü şagirdə doğru çevirir. Nəinki şəxsin fərdi, etnopsixoloji xüsusiyyətləri, tələbatları, maraqlı

ları, qabiliyyətləri, böyüdüyü, tərbiyə aldığı mühit, tə'lim-tərbiyə sahəsindəki çətinliklərinin səbəbləri, onun qarşılaşdığı demoqrafik problemlər və s. nəzərə alınır, araşdırılır.

Yeni cəmiyyətimizi idarə etmək üçün daha bacarıqlı, hazırlıqlı, öz fikrini dolğun ifadə edə bilən, müstəqil düşünmək və fəaliyyət göstərmək qabiliyyətinə malik olan şəxslər yetişdirilməlidir. Cəmiyyətimizə ümumi, mücərrəd insan yox, təkrarsız şəxsi keyfiyyətləri olan, hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşə malik, intellektual səviyyəli şəxsiyyətlər gərəkdir. Buna nail olmaq üçün isə hələ lap kiçik yaşlarından uşağa insan həyatının, onun psixikasının saysız-hesabsız sırlarını açıqlamaq, hər yaş dövrünə uyğun olaraq, uşağa psixika, psixi hadisələr, idrak prosesləri, fərdi-psixoloji xüsusiyətlər, fəaliyyət, ünsiyyət, şəxsiyyətin istiqamətləri, maraqları, motivləri və s. haqqında ilkin mə'lumatları çatdırmaq lazımdır, çünki inkişaf etməkdə olan şəxsiyyət elmi biliklərə yiyələnməklə yanaşı, həm də özünü dərk etməyi bacarmalıdır. Özünü dərk edən, özünü qiymətləndirməyi bacaran insan neqativ tə'sirlərdən daha çox kənar olur, uzaqlaşır və həyatının yolunu düz seçir.

Övladlarımızın aydın zəkaya, şüura, nümunəvi həyat tərzinə malik olmaları üçün, onların inkişaf etmiş kamil insan kimi yetişmələri üçün, ifadəli, səlist, mətiqli danışiq qabiliyyətinə malik olmaları üçün müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbiqi yollarını müəyyənləşdirmək, bütün tə'lim və tərbiyə prosesini psixoloji cəhətdən tə'min etmək ən ümdə vəzifələrdəndir.

MÜƏLLİM-ŞAGIRD MÜNASİBƏTLƏRİNİN PSIXOLOJİ ASPEKTLƏRİ

Mahirə Hüseynova,

Nərimanov rayonu, 45 nömrəli orta məktəbin müəllimi

Təhsil islahatı programının əsas istiqamətlərindən biri təhsilin demokratiklaşdırılması, humanistləşdirilməsi, təhsil işçilərində yeni pedaqoji təfəkkürün formalaşması, təhsilə müasir yanaşmalar təşkil edir. Bunların müvəffəqiyyətlə həyata keçirilməsi müəllimdən, onun pedaqoji ustalığından, geniş erudisiyasından, yüksək peşə etikasından, insani keyfiyyətlərindən asılıdır.

Qədim dövrün «əxlaq peyğəmbəri» sayılan Sokratdan soruşurlar: «İnsanda ən çox nəyi qiymətləndirirsiniz?» O demişdir: «İnsaniyyəti». «Bəs insaniyyət de-dikdə nəyi başa düşürsən?» sualına o: «İnsana layiq keyfiyyətləri», - cavabını vermişdir. Bir gəncin dahi Nizamiyə «Ayın işığı, gülün ətri var, bəs insanın nəyi var?» sualına o: «İnsanlığı, xeyirhələği» demişdir.

Bu gün ümumtəhsil məktəblərində aparılan tədris-tərbiyə işinin səviyyəsi, səmərəliliyi, istər müəllimin, istərsə də şagirdin müvəffəqiyyəti məhz onlar arasında olan insani münasibətlərdən, bu münasibətlərin demokratik, humanist prinsiplərə müvafiq qurulmasından asılıdır. Müəllim-şagird münasibətləri pedaqoji, psixoloji, sosial, hüquqi, ictimai-siyasi, etik-estetik tərəflər baxımından müxtəlif vəziyyətlərə

malikdir. Bu yazida biz ancaq müəllim-şagird münasibətlərinin bə'zi psixoloji aspektlərini aydınlaşdırmağa çalışacaqıq.

Müəllim-şagird münasibətlərinin psixoloji baxımdan məqsədə uyğun, humanist, dostluq və yoldaşlıq fonunda bərqərar olması onlar arasında əməkdaşlığın ən mühüm cəhətidir. Şagird məktəbə gəldiyi ilk gündən müəllimin təbiyəvi tə'siri ilə üzləşir, onlar arasında müəyyən əlaqə və münasibətlər yaranır. Münasibətlərin əsası müəllimlik sözü, əməli işi əsasında qoyulur. Münasibətlərin mahiyyətini açmaq üçün uşaq sözə həssaslıqla yanaşmağa başlayır. Söz hissələrin, emosiyaların, formallaşmasına zəmin yaradır. Müəllimin sözü şagirdin birbaşa psixikasına tə'sir göstərir, onda müsbət və ya mənfi emosiyalar yaradır. Ona görə də müəllim unutmamalıdır ki, söz məhəbbət də yaradır nifrat də.

Humanist pedaqoq F.Melenxton səhər-səhər məktəbə daxil olarkən uşaqlara üzünü tutub deyərmiş: «Sabahınız xeyir, gələcəyin məşhur, müdrik, şöhrətli alımları, səfirləri, hakimləri, kətbələri, professorları, sabahınız xeyir!». Çox vaxt ona gülənlərə deyərmiş: «Mən zarafat etmirəm, ciddi deyirəm. Mən uşaqlara indiki uşaqlar kimi baxıram... Mən əminəm ki, bu uşaqlar gələcəkdə dediyim kimi alım, konsler... olacaqlar».

Şagird şəxsiyyətinə müəllimin belə münasibəti, hörməti, insanı uşağa qol-qanad verir, gümrəhliq gətirir, onu ruhlandırır, öz qüvvəsinə inamını yüksəldir.

Müəllim-şagird münasibətləri çoxcəhətli və mürəkkəb xarakterə malik olmaqla tərəflərin bir-birilərini düzgün qavramaları nəticəsində yaranır. Məhz bu zaman münasibət onların birgə ünsiyyətinə və fəaliyyətinə tə'sir göstərir. Bu isə tə'lim-təbiyənin keyfiyyətində əsaslı dönüş yaradır.

Mə'lumdur ki, hər bir müəllim sinfə qədəm qoyduğu ilk gündən şagirdlərdə özü barəsində müsbət rə'y yaratmağa cəhd göstərir, lakin bə'zən arzu olunan nəticəni əldə etmək mümkün olmur, çünki tədricən yaranan bu rə'yin müsbət və mənfi istiqamətdə inkişafı bir çox şərtlərdən asılıdır. Bunlara aiddir müəllim şəxsi keyfiyyətləri, bilik, bacarıq və qabiliyyəti, davranış və rəftarı, simpatiya və antipatiya doğuran görkəmi, şagirdlərin fərdi qavrama, dərk etmə qabiliyyəti, tənqidi təfəkkürü və s.

Bəs müasir yanaşmalara uyğun müəllim-şagird münasibətləri hansı əsas üzərində qurulmalıdır? Şagirdlərə rəhbərlik üslübuna görə müəllimlər bir-birindən kəskin surətdə fərqlənirlər. Pedaqoji psixologiyada müəllim-şagird münasibətlərinin yaranıb möhkəmlənməsində müxtəlif rəhbərlik üslubuna rast gəlirik: avtokratik, avtoritar, demokratik və liberal. Təcrübəmdə müşahidə etmişəm ki, şagirdlər avtokratik, avtoritar müəllimlərlə ünsiyyətdə olmaq istəmirlər, çünki belə müəllimlər professor Ə.Əlizadənin qeyd etdiyi kimi siniflərdə bir növ nağıllarda təsvir olunan padşahları xatırladırlar. Elə bil qırmızı libas geyinib taxta çıxmışdır. Qəzəbli görünürlər, sıfətləri gülmür, kinli-qəzəbli baxışlarla sinfi gözdən keçirir, hədə-qorxu mühiti yaradır və s. Tədqiqatlar göstərir ki, müəllimin rəhbərlik üslubu onun şəxsi keyfiyyətləri, xarakter əlamətləri, temperament xüsusiyyətləri ilə əlaqədardır.

Şagirdlərlə apardığım söhbətlərdən aydın olur ki, onlar daha çox demokratik müəllimləri sevir, onlara rəğbat bəsləyirlər. Belə müəllimlərin dərslərində xoş-əhval ruhiyyə olur. Şagirdlərin tə'lim marağı yüksək olur. Şagird öz dərdini, sevincini müəllimlə bölüşməyə cəhd göstərir.

Dərs dediyim III sinifdə şagirdlərlə apardığım sorğunun cavabları olduqca maraqlıdır. Sinfə belə bir sorğu ilə müraciət etdim.

Hansi xüsusiyyətə malik olan müəllimə rəğbət bəsləyirsiniz?

Şagird S. Müəllim sinfə gülərüz daxil olanda mən çox sevinirəm.

Şagird T. Sinifdə xoş əhval-ruhiyyə olanda, müəllim mənimlə mehriban, səmimi olanda özümü yaxşı hiss edirəm. Oxumağa həvəs artır.

Şagird L. Mən həm yaxşı bilik öyrədən, həm də mehriban rəftar edən müəllimi çox sevirəm. Belə müəllim dərsi də yaxşı öyrədir, lakin bunun əksi də olur.

Amerika pedaqoqları C.Brofi və T.Qudda «Müəllim və şagird münasibətləri» əsərində müəllimin subyektiv ünsiyyətinin xüsusiyyətlərini təhlil edirlər. Müəyyən olunmuşdur ki, pedaqoqlar rəğbət göstərdikləri uşaqlara daha çox müraciət edirlər. Biganə qaldıqları şagirdlər müəllimin diqqətindən kənarda qalırlar. Müəllimlər intellektlərə, daha intizamlı icraçı şagirdlərə yaxşı münasibət bəsləyirlər. Qeyri-fəal şagirdlər ikinci yerdə dururlar. Müstəqil, fəal və özünə güvənən şagirdlər müəllimin hüsn-rəğbətindən, demək olar ki, məhrumdurlar.

Müəllimlər belə nəticə çıxarırlar:

Əgər müəllim şagirdlərlə ünsiyyətini təbii və fərəh hissi ilə qurmursa, onu özünə ağır bir yük sayırsa, belə müəllim artıq məktəbdən getməlidir.

Belə sorğu maraqla qarşılandı.

Hansi müəllimi xoşlamırsınız? Nə üçün?

Şagird K. Tez-tez uşaqları danlayan, sinfə hirsli daxil olan müəllimi xoşlamıram.

Şagird M. Müəllim sinfə qaş-qabaqlı girəndə bildiyim də yadımdan çıxır. istəyirəm ki, bu cür dərs tez qurtarsın.

Bu cür nümunələrin sayını artıqmaq olar. Cavablardan görünür ki, qarşılıqlı hörmət, ehtiram, məhəbbətə əsaslanan müəllim-şagird münasibətləri müsbət səmərə verir və bu tədrisin keyfiyyətinə əsaslı dərəcədə ciddi tə'sir göstərir.

Demokratik müəllim sinifdə şagirdlərin böyük yoldaşıdır. O, yoldaş kimi özünə də, şagirdlərə də «uşaqların gözü ilə» baxır. Onlarla məhz yoldaş kimi dialoqa girir, mübahisə etməyi xoşlayır. Şagirdlərin daxili aləminə xüsusi diqqət yetirir, rə'yini öyrənir, ideyalarından bəhrələnir, hörmət hissini tələbkarlıqla üzvi surətdə uzlaşdırır. Belə müəlimlərə şagirdlər nəinki hörmət edir, həm də sevirlər.

Müəllim-şagird münasibətlərində şagirdin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq olduqca zəruridir. Şagirdin fərdi xüsusiyyətlərini nəzərə almadan onunla munasibət yaratmaq mümkün deyildi. Ona görə də müəllim şagirdlərin fərdi xüsusiyyətini öyrənməli; onların müsbət xüsusiyyətlərinə istinad etməli; onlarda özlərinə möhkəm inam yaratmalı; onların xarakterində yaranan dəyişiklikləri görməyi bacarmalı; şagird şəxsiyyətinə hörmət etməlidir.

Təcrübədə belə nəticəyə gəlmışəm ki, müəllimin psixoloji cəhətdən səhv hərəkəti şagirdin tə'limə münasibətinə nəzərə çarpacaq dərəcədə mənfi tə'sir göstərir. Kiçikyaşlı şagirdlərlə müəllim-şagird münasibətlərinin yaranmasında şagirdlərin tə'siri yox dərəcəsindədir. Bu münasibələri müəllim özü yaradır, özü istiqamətləndirir. Kiçikyaşlı məktəblilər müəllimin heç bir tələbinə e'tiraz etmirlər.

ƏQLİ GERİLİYİ OLAN KIÇIKYAŞLI UŞAQLARIN DƏRSDƏ İŞGÜZARLIĞININ ARTIRILMASI YOLLARI

Səadət Dadaşova,
TPİ-nin böyük elmi işçisi, defektoloq

İntellektual inkişafı problemli uşaqlar üçün yardımçı məktəblərin əsas məqsədi orada təhsil alan şagirdlərin psixofiziki inkişafının korreksiyasıdır. Bu məsələni həll etmək üçün məktəbin rejimini və uşaqlarla fərdi korreksiyaedici-tərbiyəvi işi düzgün qurmaq lazımdır.

Əqli inkişafında çatışmazlıqları olan uşaqlar üçün ali sinir fəaliyyətinin, eləcə də qavrama, iradi diqqət və yaddaş, söz-mənətiqi təfəkkür, nitqin ümumiləşdirici və idarəedici funksiyası kimi ali psixi funksiyaların normal inkişafının pozulması xarakterikdir. İdrak proseslərinin formalaşması uşağın işgörmə qabiliyyətinin inkişafı ilə sıx əlaqədardır.

Uşağın işgörmə bacarığı, işgüzarlığı azalarkən hər hansı fəaliyyətə marağı da sönür, özünə inamı azalır, başladığı işi tamamlamadan atmağa meyl güclənir. Bununla yanaşı, bu şəraitdə uşaqlarda diqqəti cəmləşdirmək, onu iradi şəkildə yönəltmək, hər-hansı bir mə'lumatı yadda saxlamaq imkanları azalır, baş ağrıları, yorğunluq artır, o, daim yuxulu olur. Belə halları keçirən şagirdlərin bə'zilərində ümumi ruh düşkünlüyü, əzginliklə xarakterizə olunan «torpid» vəziyyət əmələ gəlir. Digərlərində isə, əksinə, yüksək qıcıqlanma dərəcəsi və artıq hərəkətlərə səciyyələnən hiperdinamik reaksiyalar müşahidə olunur.

İntellektual inkişafında müxtəlis çatışmazlığı olan uşaqlar şəxsi xüsusiyyətlərin bürüzə verilməsi baxımından çox müxtəlisdirler. Buna baxmayaraq, yardımçı məktəb kontingenti olan oligofren uşaqların bir sıra səciyyəvi xüsusiyyətləri də var.

İlk növbədə, söhbət tədris materialının qavranılması xüsusiyyətlərindən, mənimsənilməsindən gedir. Bu sahədə aşağıdakı çatışmazlıqlar özünü göstərir:

1. Qavrama prosesinin çox ləng getməsi (Mənimsənilən əşya və ya anlayış haqqında təsəvvür yalnız diqqəti dənə-dənə və uzun müddət ona yönəldikdə formalaşmağa başlayır).

2. Qavramanın çox «məhdud» olması (Mənimsənilən əşyaların sayı, adətən, çox az olur. Bunlar ən çox gözəçarpan, parlaq obyektlər, uşaqa tanış əşyalardır).

3. Qavranılan əşyaların və ya anlayışların tam deyil, fraqmental olması (Uşaqlar mənimsədikləri obyektlər arasında əlaqəni görmür, bu əlaqəni yaratmaq iqtidarında olmurlar. Onlar bir-birindən təcrid olunmuş vəziyyətdə, hərəsi ayrı-ayrılıqda qəbul edilir).

4. Qavramanın diferensiallaşdırılması (Müxtəlis yönümlü əşyalar eyni xassəli kimi qavranılır. Əsasən, bir-birinə yaxın yerləşmiş irihəcmli obyektlər diqqəti cəlb edir).

Qavrama prosesinin çatışmazlıqları bir də onunla dərinleşmiş olur ki, intellektual inkişafı problemli uşaqlarda qavranılan obyekt və bu obyektlə keçmiş təcrübə arasında əlaqə çətin yaranır, çünki keçmiş təcrübə yeni tapşırığın məzmununu ilə əlaqələndirilib uyğunlaşdırılmır və olduğu kimi, dəyişmədən tətbiq olunur.

İntellektual qüsurları olan şagirdlərin diqqətinin aşağıdakı xüsusiyyətləri məlumdur: diqqətsizlik, fikri dağınıqlıq, dalğınlıq, səhv hərəkətlər.

Çox tez-tez əmələ gələn və daim özünü göstərən bu proseslər üzgünlük, zəiflik ilə bağlıdır. Bə'zən belə vəziyyət elə birinci dərsdə ən adı əqli işdən sonra yaranır.

Yardımcı məktəb şagirdlərinin əqli fəaliyyətinin xüsusiyyətləri, xüsusilə də ümumiləşdirmə və fərqləndirmənin kifayət qədər inkişaf etməməsi qəbul edilmiş dərs materialının yeni anlayışlar əsasında formallaşmasına mane olur.

Əqli inkişafında geriliyi olan şagirdlərin təfəkkürünün başlıca çatışmazlığı – onun hədsiz dərəcədə konkret xarakterli olmasıdır.

Yadda saxlamaq, keçmiş təcrübəni canlandırmaq bu kateqoriyadan olan uşaqlarda böyük çətinliklərlə həyata keçirilir. Mücərrəd formada olan, yalnız şifahi izah olunan əyani materiallar, obrazlar və hərəkətlərlə bərkidilməyən yeni dərs materialları, qısa müddət yadda qalır. Obrazlı, emosional, praktik formada təklif olunan material isə tez qavranılır və uzun müddət yadda qalır.

İntellektual qüsurları olan şagirdlərin yaddası aşağıdakı xüsusiyyətlərə malikdir: 1) **dərs materialının tam dərk olunmaması;** 2) **şagirdlərin fəal yadda saxlamağa zəif yönəlmələri;** 3) **əvvəllər dərk olunmuşları yadda saxlamaq istəyinin olmaması.**

Əqli problemləri olan uşaqlar mənimsdikləri məzmun içərisində əsas fikri seçmək imkanına malik deyillər. Cox vaxt onlar az əhəmiyyətli faktlar üzərində dayanır, mətnin məzmununa, onun dərinliyinə sirayət etmədən, sözlərin mə'nasını bilmədən mətni mexaniki əzbərləyirlər. Müəllim hər bir dərsdə materialın məzmununun şagirdlər tərəfindən yadda saxlanmasına çalışmalıdır. Yalnız bu halda yadda qalma uzunmüddətli olur.

Yerinə yetirilən işin mürəkkəb və ya uşaqların qavrama dərəcəsinə uyğun olmasından asılı olaraq, daha rasional planlaşdırılması üçün şagirdlərin iş qabiliyyətinin optimal səviyyəsini bilmək, onun nə vaxt ən yüksək, nə vaxt aşağı dərəcədə olmasını bilmək lazımdır.

Təcrübə göstərir ki, hər bir yardımçı sinifdə bütün dərs müddətində məqsədyönlü surətdə özünü səfərbər edərək işləyən uşaqlarla yanaşı, diqqətini tə'lim tapşırığına toplaya bilməyən uşaqlar da var. Beləliklə, intellekti qüsurlu uşaqların müstəqil işə sərf etdiyi vaxtı ölçmək üçün iş qabiliyyətinin optimal «zona»larını müəyyən etmək lazımdır.

Əqli geriliyi olan uşaqların tə'lim fəaliyyətinə daxil olması prosesi çox ləng gedir. Adətən, birinci dərslərdə tədris materialının mənimsdən dərəcəsi nisbətən aşağı olur. Mənimsdən səmərəliliyi yalnız ikinci-üçüncü dərsə kimi artır. Dərsdə yardımçı məktəb şagirdlərinin sərbəst işinin optimal dərəcəsi orta hesabla 20-25 dəqiqə davam edir. Bu uşaqların az bir hissəsi 30 dəqiqəyə qədər işləyə bilir. Bu, əsasən, yerinə yetirilən işin xüsusiyyətdən asılıdır. Belə ki, səssiz, «ürəyində» oxuma, riyazi məsələ və misalların həlli, üzündən köçürmə, yaradıcı işlərin yazılıması, əl əməyi və s. eyni vaxt tələb edir. Dərsin əvvəlində, 5-10 dəqiqəsindən 20-25 dəqiqəsinə kimi, dərsin 20-25 dəqiqəsindən 45 dəqiqəsinin sonuna kimi olan müddət şagirdlərin fəaliyyətinin ən az effektiv vaxtı kimi qiymətləndirilir.

Mə'lum olduğu kimi, belə uşaqlar tez yorulur, onların diqqəti yayınır, yeknəsəq iş zamanı onlarda bir qədər də dərinleşən müxtəlisif neqativ davranış xüsusiyyətləri özünü göstərir.

Belə halların aradan qaldırılması və qarşısının alınması, həmçinin əqli qüsurlu şagirdlərin işgörmə bacarığının, işgüzarlığının müddətini və səviyyəsini artırmaq üçün dərs boyu müxtəlisif fəaliyyət növlərindən istifadə etmək və onları tez-tez dəyişmək lazımdır.

Fiziki hərəkətlərin yerinə yetirilməsi məşğələ zamanı beyin qabığının müəyyən zonalarında əmələ gələn qıcıqlanmanın digər zonalara verilərək, bu mərkəzlərin

qısamüddətli istirahət etməsinə imkan yaradır. Bundan başqa, parta arxasında uzunmüddətli, hərəkətsiz oturma ayaqlarda, bədənin aşağı hissəsində, qarında qan dövranını pozur, skeletin onurğa, döş qəfəsi və çiyin hissəsinin əyilməsinə gətirib çıxarır. Fiziki hərəkətlərin köməyi ilə fəal istirahət qan dövranının yaxşılaşmasına, onurğanın düzəlməsinə və ümumilikdə, şagirdlərin iş qabiliyyətinin artmasına gətirib çıxarır.

Dərs zamanı dinamik fasılənin keçirilməsi vaxtı bütövlükə şagirdlərin vəziyyətindən asılıdır. Zəruri olduqda dərsin istənilən mərhələsinə daxil edilə bilər. Təcrübə göstərir ki, I-II sinif şagirdləri üçün fəal istirahətin optimal vaxtı dərsin 4-cü, 6-cı və 26-ci dəqiqəsi; III siniflər üçün isə 26-ci dəqiqəsidir. Fəal istirahətin ən rasional müddəti 2-3 dəqiqədir. Bu vaxt müddəti iş qabiliyyətinin səviyyəsinin qalxması və enməsi haqqında əldə edilən mə'lumatlara əsaslanır.

Uşaqlar tərəfindən yerinə yetirilən tapşırıqlar onların həddən artıq yorulmalarına və ya qıcıqlanmalarına gətirib çıxarmamalıdır. Odur ki, istirahət dəqiqlikləri hər hansı tapşırığın yerinə yetirilməsindən sonra aparılsa yaxşıdır. Bu, həm də idman dəqiqliklərinin səmərəliliyini, dərsin sonrakı vaxtına göstərdiyi müsbət tə'siri artırır.

I-II siniflərdə fəal istirahət, yəni dərsdəki idman dəqiqliklərində imitasiya metodundan istifadə etmək daha məqsədə uyğundur. Uşaqlara təklif olunan insan, heyvan və quşların təbii hərəkətləri oyun xarakterli məşğələlər və kompleks şəklində canlı, maraqlı yerinə yetirilir.

Hərəkətlər səslərin xor şəklində tələffüzü, söz birləşmələrinin təkrarı, əl çalmaqla müşahidə olunduqda dərs canlanır və iş qabiliyyətinin bərpasına kömək edir. Təcrübə göstərir ki, düzgün seçilmiş fiziki məşğələlər daha güclü tə'sirə malik olmaqla, yeknəsəqliyin azalmasına, həmçinin dərsin emosionallığına tə'sir göstərir. İş düzgün aparıldığda onun həcminin artması, əqli fəaliyyətin keyfiyyət göstəricilərinin yaxşılaşması müşahidə olunur. Şagirdlər işə daha tez cəlb olunur, onların əməyi daha mütəşəkkil olur, diqqətləri bütün dərs boyu fəallaşır, az yayılır. Bütün bunlar işgörmə qabiliyyətinin artması ilə izah olunur.

Yardımçı məktəb kontingentindən olan şagirdlərin çoxu üçün əqli fəaliyyətə marağın olmaması, diqqətsizlik, yayınıqlıq, öz gücünə inamın olmaması, dərsdəki çətinlikləri aradan qaldıra bilməmək xarakteridir. Çox vaxt söz vasitələrinə istinad edən tədris prosesi uşaqların inkişaf potensialından tam istifadə etmək imkanını məhdudlaşdırır. Korreksiyaedici xüsusi təhsil ocaqlarında işləyən müəllimlər tədrisin məzmunundan asılı olaraq, işin priyomlarını daha rəngarəng etməli, onun stereotip və şablon formalarından uzaq olmalıdır.

Maraqlı iş, rəngarəng metodlar inert uşaqları fəallaşdırır, həddən çox əlavə hərəkətlər edən, bir yerdə qərar tuta bilməyən şagirdləri materialı qavramağa səfərbər edir. Fikri tez-tez yayılan, tez yorulan uşaqlar daha diqqətli və dəqiq olurlar. Onların fəaliyyətə marağı qat-qat artır.

Bələliklə, həm hipodinamik (çox asta), həm də hiperdinamik (çox hərəkətli) əqli çatışmazlığı olan uşaqların ümumi fəaliyyəti tənzimlənir, işgörmə bacarığı, işgüzarlığı artır. Bu, uşaqların tə'limdə müvəffəqiyyəti üçün zəmin yaradır.

SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARLA İŞƏ DAİR

Dilarə Dostuzadə,
TPI-nin elmi işçisi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanunda xəstə uşaqların məktəbə cəlb edilməsi, onların valideynlərinə, tərbiyəçi-müəllimlərə qayğı hiss olunur. Bu qanun sağlamlıq imkanları məhdud şəxslərin təhsili sahəsində yaranan münasibətləri tənzimləyir, xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Son illər bəzi xəstəliklərin çoxalması ilə əlaqədar olaraq sağlamlığı məhdud olan uşaqların sayı respublikamızda daha da artmışdır.

Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılıamaqla onların cəmiyyətə uyğunlaşdırılmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını tə'min etməkdən ibarətdir.

Hazırda respublikamızda sağlam uşaqlarla yanaşı, nitq inkişafı geri qalan, zəif görən, zəif eşidən, əqli və fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlar qayğı ilə əhatə olunurlar. Sağlamlığı məhdud olan uşaqların təhsili və tərbiyəsi ilə orta ümumtəhsil məktəblərində də məşğul olurlar.

Xüsusi təhsil şö'bəsinin əməkdaşları sağlamlığı məhdud olan uşaqlarla işləyən müəllimlər ilə aparılan metodik işlərin təşkilinə, yardımçı məktəblərdə, məktəbə-qədər tərbiyə müəssisələrində, uşaq evlərində, xüsusi rejimli internatlarda, evdə təhsil məktəblərində dərslərin günün tələbləri səviyyəsində qurulmasına çalışırlar. Onlar çalışırlar ki, sağlamlığı məhdud olan uşaqlarla işləyən müəllim-tərbiyəcilər, loqopedlər ixtisasartırma kurslarında adi dinləyici deyil, fəal iştirakçı olsun, hər bir müəllim ona tapşırılan sahənin işini lazımı səviyyədə yerinə yetirilməsinə məs'uliyyət daşıdığını hiss etsin.

Ərazisində xüsusi məktəb olmayan şəhər, qəsəbə, rayon və kəndlərdəki qüsurlu uşaqlar internat tipli məktəblərin müvafiq siniflərinə cəlb olunurlar. Internat tipli məktəblərin olmadığı yerlərdə adi məktəblərdə oxuyan əqli və fiziki cəhətdən sağlamlığı məhdud olan uşaqlarla məktəbdə yox, ailədə xüsusi təhkim olunmuş müəllimlər tərəfindən dərs aparılır. Beləliklə, sağlamlığı məhdud olan uşaqların heç biri təhsildən, ümumi tərbiyə prosesindən kənardə qalmır, məktəbin, pedaqoji kollektivlərin nəzarət və köməyi ilə onların normal inkişafı tə'min olunur.

Sağlamlığı məhdud olan uşaqlarla ailədə məşğul olmaq düzgün yol sayılır. Bu ilk növbədə uşağın sağlamlığını, rahatlığını və sərbəstliyini tə'min edir. Onlar evdə təlim prosesində özlərini daha sərbəst hiss edir, sixilmirlər, çünki evdə onların xəstəliyim, qüsürünu yoldaşları və ya kənar adamlar görmürərlər.

Məktəb sağlamlığı məhdud olan uşaqların təhsil və tərbiyəsində məs'uliyyət daşıyır, onların cəmiyyət üçün gərəkli vətəndaş kimi böyümələrində mühüm rol oynayır. Təcrübə göstərir ki, sağlamlığı məhdud olan yardımçı məktəbdə mütəxəssis olmadığıda ibtidai sinif müəllimlərinin dərs deməsi daha məqsədə uyğundur, çünki onlar xəstə uşaqa zəruri əmək vərdişləri aşılıaya bilirlər.

Sağlamlığı məhdud olan uşaqlarla tə'lim-tərbiyə işi aparılkən nəzərə almaq lazımdır ki, burada əsas yeri program materiallarının mənimşənilməsi tutmalıdır. Şagirdlərin biliyi cəni dərəcədə mənimşəyə bilməmələrinin bir sıra səbəbləri var. Ümumtəhsil məktəblərində bu səbəbləri aşadırarkən belə bir nəticəyə gəlmış ki, uşaqlar məktəbə qəbul edilərkən onların sağlamlığı əsaslı qaydada öyrənilmir. Uşaq xüsusi qəbul komissiyasından keçmir.

Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlisf qüsurları olan uşaqlar üçün respublikamızda xüsusi məktəblər, internatlar fəaliyyət göstərir, lakin bə'zi valideynlər öz uşaqlarını bu məktəblərdə oxutmaq istəmirler. Onlar uşaqlarının qüsurlarını biləbilə müəllim və həkimdən gizlədir və nəticədə zəif eşidən, zəif görən əqli və fiziki cəhətdən qüsurlu uşaq sağlamlığı normal uşaqla bir sinifdə təhsil almağa başlayır. Bir müddətdən sonra məlum olur ki, bu cür uşaqlar ümumtəhsil məktəbinin tələblərinə cavab verə bilmir, müəllim-valideyn münasibətləri pozulur. Nəticədə zəif şagird sinfin ümumi səviyyəsi ilə ayaqlaşa bilmir və təhsildə geri qalır.

Ümumtəhsil məktəblərində işləyən müəllimlərlə aparılmış söhbətlərdən aydın olmuşdur ki, respublikanın məktəblərinin ibtidai siniflərinin çoxunda sağlamlığı məhdud olan (zəif görən, kəkələyən, pəltək, tintin, iflic və s.) uşaqlarla rastlaşmaq mümkündür.

Yuxarıda göstərilən bu qüsurlar valideynlər və valideynləri əvəz edən şəxslər arasında pedaqoji təbliğatın zəif aparılmasından irəli gəlir. Bütün bunlar göstərir ki, pedaqoji təbliğat materiallarının düzgün seçilməsi, hazırlanması və tətbiq edilməsi diqqət mərkəzində olmalıdır.

Sağlamlığı məhdud olan uşaqların əksəriyyəti nitq səslərini düzgün tələffüz edə bilmir. Onların lügət ehtiyatı kasib olur, fikirlərini rabitəli ifadə etməkdə çətinlik çəkirələr. Uşağı öz fikrini başqasına sərbəst çatdırması üçün lügət ehtiyatının zənəginləşdirilməsinə və qaydalara düzgün əməl etməsinə nail olmaq lazımdır. Dərsdə yeni tə'lim metodlarından, canlı dialoq, işgüzar söhbətlər, faydalı oyun elementlərindən səmərəli istifadə edilməlidir. Məktəblərdə zəngin sinif kabinetlərinin yaradılması da son dərəcə vacibdir.

Sağlamlığı məhdud olan uşaqların mə'nəvi tərbiyəsi daha böyük qayğı və diqqət tələb edir.

İNKİŞAFDA PROBLEMLƏRİ OLAN UŞAQLARIN VALİDEYNLƏRİNƏ TÖVSIYƏLƏR

Elmira Kərimova,
TPİ-nin elmi işçisi, həkim-psixonevroloq

Ailədə anadangəlmə xəstəliyə düşər olan uşağı olması valideynlər qarşısında bir sıra çətinliklər yaradır. Uşağı diaqnozundan xəbər tutan və xəstəliyin ağırlığını dərk edən valideynlər əvvəlcə şok və ümidsizlik vəziyyəti keçirir, sonra isə bu hal uşaq qarşısında təqsir hissi ilə əvəz olunur. Uşaga ağır xəstə kimi yanaşmaq, həddən artıq himayəçilik, tələblərin aşağı salınması, izolyasiya və bu kimi tədbirlər heç də onun tibbi və sosial reabilitasiyasına kömək etmir. Əksinə, onlar ikinci-

dərəcəli pozulmalara, şəxsiyyətin patoloji inkişafına, intellektual funksiyaların formallaşmasının ləngiməsinə gətirib çıxanır. Bundan başqa, ailədə gərgin psixoloji atmosfer, vahdeynlər və o biri uşaqlar arasında münaqışalar yaranır. Qohum və qonşuların neqativ dıqqəti vəziyyəti bir qədər də ağırlaşdırır. Müntəzəm həkim məsləhəti ailədə vəziyyətin düzgün qiymətləndirilməsinə və optimal şəraitin yaranmasına kömək edərək, ağır emosional həyəcanın qarşısını alır, ailəni bütövlükdə həkimlərin, psixoloqların, müəllimlərin və s. müttəfiqinə çevirir.

Müxtəlif növü problemləri olan uşaqları müayinə edərkən, əsasən, analardan tez-tez bu tipli suallar eşitmək olur: «Niç məhz mənim uşağım?», «Gələcəkdə uşağı nə gözləyir?», «Uşaqın xəstə olmasında mən günahkaram?» və s. Xoşagolmaz situasiyalar, əsasən, patologyanın fərdi səbəblərini izah edərkən yaranır, xüsusilə də səhbət irsi (endogen) amillərdən gedəndə özünü qabarıq göstərir. Müxtəlif ekzogen amillərlə şərtlənən inkişaf pozulmalarını vahdeynlər daha dözümlü qəbul edərək söyləyirlər: «Biz sağlamıq. Bizim ailədə heç vaxt belə olmayıb». Bu cür müdafiə xarakterli səhbətlərin yaranmasının sabobi - vahdeynlərin təssüflük, inciklik hissi keçirmələrindən, qohumların onları təqsirli bilmələrindən irəli gelir.

Əgər diaqnozun daqiqləşdirilməsinə xeyli vaxt tələb olunursa, onda vahdeynlərdə həkimə və diaqnoza qarşı inamsızlıq yaranır və onlar digər həkimlərə müraciət edirlər. Ba'zən buna aylar və illər sərf olunur. Çox təssüf ki, belə hərəkətlərin nticəsində müalicə və təlim təxirə salınır. Məlumdur ki, gec təşkil edilmiş müalicə, tərbiyə və təlim uşaqda olan pozulmanı tam kompensasiya etmir, reabilitasiya və sosial adaptasiyani gecikdir.

Vahdeynlər həkimə inanmali, məsləhətini anlayıb, qəbul etməlidirlər. Belə münasibətlər xeyli vaxt keçidkən sonra bərqrər olunur. Diaqnozun müayyənləşdirilməsi vahdeynləri çəş-baş salmamalı, onlarda pessimizm yaratmamalıdır. Əksinə, onlar uşaqın həqiqi vəziyyətin dərk edərək, həkimin, psixoloğun və müəllim-defektoloğun məsləhətlərini yerinə yetirməlidirlər.

Ətrafdakıların belə problemli uşaqlara münasibətlərində bə'zi mənfi məqamlar var:

- nümayişkarana təssüflük, nümayişkarana kömək;
- özlərin sosial cəhətdən yüksək hesab edən bə'zi insanlar problemli uşaqların vahdeynlərini və yaxınlarını həmişə qəmlə və gözuyaşlı görmək istayırlar; belə olmayan halda onlar özlərini hətta təhqir olunmuş hesab edirlər;
- mimika ilə, baxışla, jestlə, nitqə ifadə edilmiş e'tinasiqliq, saymazlıq və s.

Ba'zən vahdeynlər özlərini elə aparırlar ki, elə bil onların uşağı normaldır. Bu, əshində, vahdeynlərin belə situasiyada çəresiz və gücsüz olmalarından irəli gelir. Bu, emosional gərginliyi və başqları ilə ünsiyyətin məhdudlaşmasına gətirib çıxanır. Belə halların qabığını almaq üçün həkim, psixoloq, müəllim və tərbiyacının hərəkətləri xeyirxah və nəzakətli olmalıdır. Ailədə isə vahdeynlər çalışıb, mənribən atmosfer yaratmalıdır.

Cox vaxt vahdeynlərin həddindən artıq möhəbbəti, nəvazış və himayəçiliyi nticəsində uşaqlarda özünəvidən vərdişlərin formallaşması gecikir, onlar müstəqil yemirlər, az hərəkətdə olurlar, təlimə və ətrafdə baş verənlərə lağeyd qalırlar. Vahdeynlər bilməli və nazara almılmalıdır ki, 6-7 yaşından sonra müəyyən odılmış inkişaf pozulması və bundan sonra təşkil edilmiş uyğun tərbiyə və təlim heç vaxt

uşağın lazımı dərəcədə reabilitasiyasını və sosial adaptasiyasın tə'min etmir. Var gücləri ilə uşaqlarını çətinliklərdən qoruyan, mə'suliyyətdən azad edən, valideynlər yaddan çıxarmamalıdırlar ki, uşaqlıq dövrü keçib gedəcək, uşaqlar böyük həyata qədəm qoyacaq, işləməli, sevməli, ailə qurməli, uşaq böyütməli və istər-istəməz insanlarla ünsiyyətdə olmalıdır. Tanınmış tədqiqatçı və surdopedaqoq B.D.Korsunkaya yazıb: «Kar insan tərbiyəli, xeyirxah və vicdanlı ola bilər və olmalıdır!» Bu sözləri bütün problemlı uşaqlara aid etmək olar.

Tərbiyənin və tə'limin ilk mərhələsində belə uşaqlarda özünəxidmət vərdişlərini formalasdırmaq çox vacibdir, çünki bu vərdişlər gələcək pedaqoji tərbiyə və tə'limin əsaslarından biridir. Çox vaxt valideynlər, hətta uşaq müəssisələrinin tərbiyəçiləri bu vərdişlərin (müstəqil yemək, geyinmək, soyunmaq və s.) aşilanmasına fikir verməyərək, nəinki uşağın intellektual inkişafını ləngidir, həm də onun gələcəkdə reabilitasiyasına və sosial adaptasiyasına mane olur.

Erkən yaş dövründə inkişafda problemi olan uşağın tərbiyəsi və tə'limi ailədə, amma həkimin və müəllim-defektololoğun müntəzəm nəzarəti, məsləhəti və iştirakı ilə aparılmalıdır. Sonra isə problemlı uşağın tərbiyəsi və tə'limi onun nöqsanına müvafiq uşaq müəssisəsində, həm də mütləq valideynin (ananın) yaxın iştirakı ilə aparılmalıdır.

Problemlı uşaqla məşğul olarkən bə'zi şərtləri nəzərə almaq lazımdır:

- uşaq masa arxasında rahat oturmalıdır;
- məşğələ aparanın üzü pəncərədən düşən işıqla və ya stolüstü lampanın işığı ilə işıqlanmalıdır;
 - məşğələ aparan uşağın vəziyyətini korrektə etməli, uşaqa üzünü, gözlərinin və hədəninin qeyri-düzgün vəziyyət almasına imkan verməməlidir;
 - hərdən böyükler bütün məşğələlər boyu uşaga kömək edirlər, amma hər məşğələdə bu kömək azalmalıdır;
 - qısa məşğələlər uzunmüddətli məşğələlərdən daha effektlidir, çünki sağlamlıq imkanları məhdud olan uşağın tez yorulmağa ixtiyarı var;
 - fəaliyyət növlərini bir-biri ilə əvəzləndirmək lazımdır: məsələn, rəsmçəkmə, qurma, yapma, musiqi, uyğun fiziki hərəkətlər, nağıla qulaq asmaq və s.;
 - uşağın yerinə yetirdiyi hər tapşırığın müsbət qiymətləndirilməsi uşağın məşğələni davam etdirməyə həvəsini artırır;
 - çətin tapşırıqları asanlarla əvəzləmək lazımdır; məhz belə halda uşaqda məşğələlərə mənfi münasibətin yaranmasının qabağını almaq olur;
 - məşğələlərin əksəriyyətini oyun formasında keçirmək lazımdır;
 - məşğələləri keçirən valideyn, tərbiyəçi və müəllimlər daim axtarışda olmalı, uşağın tə'limini səmərəli etmək üçün yeni yollar və priyomlar tapmalıdır.

Sonda qeyd etmək istəyirəm: inkişafda problemləri olan uşaqların tərbiyəsi, tə'limi, reabilitasiyası və sosial adaptasiyası həkimin, psixoloğun, müəllim-defektololoğun, valideynlərin kompleks təşkil olunmuş və sosial tə'min edilmiş işindən asılıdır. Valideynlər isə öz uşağı haqqında həqiqəti və uşağın inkişaf perspektivlərini bilməlidirlər.

SAĞLAMLAŞDIRICI İSLƏR

**Zöhrə İsmayılova,
Nəzakət Novruzova,
TPİ-nin elmi işçiləri**

Statistik mə'lumatlara görə son illərdə uşaqların sağlamlığının kəskin pişləşməsi halları baş verir: xroniki xəstəliklər artmış, sağlam məktəb mə'zunlarının sayı azalmışdır. Bunlar bizi yalnız fikirləşməyə yox, həmçinin həyəcan təbili çalmağa məcbur edir, ona görə ki, uşaqların, nəticə e'tibarılə cəmiyyətin fərdi sağlamlığı bu mərhələdə formalasır. Bunun əsas səbəbi az hərəkətli həyat tərzi, tədris prosesinin qeyri-səmərəli yüklenməsi, bir çox ailələrdə sağlam həyat tərzinin olmaması, qeyri-sabit ekoloji vəziyyətdir.

Alımlar qeyd edirlər ki, 7-8 yaşlı uşaqlar xroniki xəstəliklərdən daha çox əziyyət çəkirler. Belə xroniki xəstəliklərə burun-boğaz-qulaq və tənəffüs yollarının xəstəlikləri, maddələr mübadiləsinin və qamətin pozulması aiddir.

Bütün bunlar şagirdlərin dərs və dərsdən kənar vaxtda sağlamlığını yaxşılaşdırmaq və xəstəliklərin profilaktikası məqsədilə təlim-tərbiyə prosesində valeologizasiya tədbirlərinin hazırlanması və həyata keçirilməsini aktual məsələ kimi qarşıya qoyur. 1995-1996-cı tədris ilindən başlayaraq Novosibirsk şəhərindəki 72 nömrəli məktəbdə valeologizasiya üstün istiqamət təşkil edir.

Sağlamlasdırıcı məsələlər üç qarşılıqlı aspektdə yerinə yetirilir:

1. Tərbiyəvi – uşaqlarda öz sağlamlıq vəziyyətinə qoruyucusu münasibətdən, bədənin sağlamlıq vəziyyətində saxlanması mühümlüyünü başa düşməsindən, sağlam həyat tərzi haqqında fikirlərin oyadılmasından ibarətdir.

2. Tə'limləndirici – uşaqlara sağlam həyat tərzi normalarının həyata keçirilməsinə (özünü tənzimləmənin əsaslarını və dözümlülük, fəallıq, tarazlaşma və s. kimi keyfiyyətlərin inkişafı), həmçinin zərərli vərdişlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına verilən tövsiyələrdən ibarətdir.

3. Bilavasitə sağlamlasdırıcı – ən geniş yayılmış xəstəliklərin profilaktikasından, həmçinin bunun vasitəsilə tədris prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində lazımlı keyfiyyətlərin, psixi tarazlıq, sakitlik, fikri toplamaq, diqqətlilik, yaxşı yaddaş, düşündürүү qabiliyyətlərin yaxşılaşdırılması.

Əlbəttə, bu bölgü şərtidir. Sağlamlasdırmaya və ya biliklərin səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilən hər hansı tədbir tərbiyələndirici mə'na kəsb edir, tərbiyə isə nəticə e'tibarılə sağlamlığı və mə'lumatlandırma yaxşılaşdırır. O cümlədən, göstərilən təsnifatın müəyyən aspektini hər bir tədbirə aid etmək olar.

Bu aspektlər nöqtəyi-nəzərdən sağlamlasdırıcı məsələlərin həlli hər bir yaş dövrünün xüsusiyyətlərinə müvafiq olaraq, müxtəlif cür reallaşır. İbtidai məktəbdə diqqət ilk növbədə tərbiyəvi aspektə ayrılmalıdır, belə ki, şəxsiyyətin formalasması prosesləri erkən yaş dövründə nisbətən intensiv gedir. Bilavasitə sağlamlasdırıcı tədbirlər içərisində bu yaşda yerinə yetirilməsi mümkün olan qamətin pozulmasının profilaktikasını tə'min etməyə qadir olanlar ayrılır. Tə'lim inadla gigiyena qaydalarının təbliği ilə bağlı aparılır. Psixoloji istiqamət mühüm mə'na kəsb edir. Məktəbə uyğunlaşlığı asanlaşdırmaq, tə'limin psixoloji komfortunun yaradılması

üçün xüsusi tədbirlər nəzərdə tutulur. Göstərilənləri nəzərə almaqla məktəbdə aşağıdakı şəkildə tipik tədbirlər həyata keçirilir:

Tərbiyəvi aspekt:

- ibtidai məktəbin valeoloji pasportunun yaradılması. Valeoloji pasport xüsusi ləvhədə sinif şagirdlərinin siyahısını əks etdirir.);
- növbəti tədris ilində xəstələnmə səbəbindən dərs buraxmayanlar;
- idman bölmələrində məşğul olanlar;
- müntəzəm möhkəmləndirmə proseduralarını aparanlar;
- psixoloji testlərin nəticələrinə əsasən yaxşı yaddaşa və diqqətə malik olanlar.

Pasporta sinif rəhbərinin istəyindən asılı olaraq digər analoji siyahı da əlavə edilə bilər. O, rəngli tərtib olunub, sağlam həyat tərzi haqqında cəlbedici formada mə'lumat toplayır və s. Belə pasportun tərtibindən məqsəd tərbiyələndirici olub, şagirdlərin diqqətini problemə cəlb etmək, onlarda həmin siyahıda olmaq arzusu yaratmaq, bu istiqamətdə işi genişləndirməkdir. Tə'limləndirici bilavasitə sağlamlaşdırıcı aspekt (valeologiya fənninin tədrisi);

- fiziki tərbiyə dərslərində məşğələlər;
- dərs vaxtı sağlamlaşdırıcı tənəffüslerin keçirilməsi;
- idman bölmərinə müalicəvi bədən tərbiyəsi komissiyası qrupunun daxil edilməsi;
- sağlamlıq həftəsinin keçirilməsi.

Psixoloji istiqamət:

- şagirdlərin psixi halının monitorinqi, şagird kollektivlərinin komplektləşməsi haqqında təkliflərin işlənməsi;
- inkişafetdirici-korreksiyaedici proqramların hazırlanması.

Təbii ki, təsvir olunan sistemə şagirdləri tam qiymətli qida ilə tə'min etmək, sinif otaqları və məktəbin bütövlükdə müvafiq tərtibatı, gigiyena qaydalarının gözlənilməsi üçün imkan yaradılması və s. daxildir.

Belə görünür ki, verilən sistemdə sağlamlaşdırıcı iş fiziki hərəkətlərdən istifadə əsasında aparılır. Fikrimizcə, məktəbdə sağlamlaşdırıcı işin bütün imkanları içində nisbətən effektlişsi fiziki hərəkətlərdir. Bədən tərbiyəsi – təbii bioloji üsul olub, əsasını orqanizmin bioloji funksiyasına – əzələ hərəkətlərinə müraciət təşkil edir.

Hərəkət böyümə proseslərini, orqanizmin formallaşmasını və inkişafını stimullaşdırır, yüksək psixi və emosional dairənin inkişafı və təkmilləşməsinə kömək edir, həyat üçün vacib üzv və sistemlərin fəaliyyətini fəallaşdırır, ümumi tonusun qalxmasını tə'min edir. Fiziki hərəkətlər hər bir konkret hadisədə seçici tə'sirə malik olub, orqanizmə sistemli sağlamlaşdırıcı tə'sir göstərir.

Sağlamlıqla bağlı aktual problemlər içərisində (burun-qulaq, həzm orqanları, qamətin pozulması) soyuqdəymə xəstəliklərinin profilaktikası üstünlük təşkil edir. Buna aşağıdakı şərait tə'sir edir:

- 1) xroniki xəstəliklər içərisində burun-udlaq xəstəliklərinin üstünlüyü;
- 2) hava mühitinin son dərəcədə çirkənməsi. Bu yuxarı tənəffüs sistemi orqanlarının vəziyyətində əks olunur və müvafiq xəstəliklərin yayılmasında əsas amillərdən biri kimi xidmət göstərir;
- 3) məşğələ üçün ayrılan otaqlarda özünəməxsus temperatur rejimi məktəbin istiliklə tə'mini sisteminə əsaslanır;
- 4) fiziki mədəniyyət vasitələrinin tətbiqi hesabına lazımı effekti alınması imkanı (məsələn, bunu həzm orqanları xəstəlikləri haqqında demək olmaz);
- 5) gimnaziyalar və eksperimental tə'limli məktəblərə nisbətən tədris prosesinin aşağı dərəcədə intensivləşməsi və fəqərə sütununa az yükün düşməsi.

Hərəkət-dayaq aparatının vəziyyəti məktəb uşaqlarında yuxarıda xatırlanan ümumtəhsil müəssisələri ilə müqayisədə nisbətən yaxşıdır.

Bədən tərbiyəsi dərsləri - şagirdlərin məktəbdə sağlamlaşdırma zəncirində əsas halqadır. Onlar sağlamlığın möhkəmləndirilməsinə, düzgün fiziki inkişafə və orqanizmin möhkəmləndirilməsinə, o cümlədən aqli və fiziki işgörmə qabiliyyətinə, düzgün qamətin formalşmasına, müxtəlif xəstəliklərlə bağlı meydana çıxan pozğunluqların aradan qaldırılmasına kömək edir. Lakin adı dərs şagirdləri sağlamlaşdırma planında xüsusi effekt vermir. Bununla əlaqədar bədən tərbiyəsi müəllimlərinin məktəbin tibb işçiləri ilə birlikdə tənəffüs gimnastikasından istifadə V.L.Strakovskayaya görə sağlamlaşdırıcı xarakterli hərəki oyunlar, yerli gimnastika hərəkətləri və s. əsasında xüsusi üsullar kompleksi işlənmiş və adı bədən tərbiyəsi dərslərinə daxil edilmişdir.

Strelnikovaya görə tənəffüs gimnastikası qısa və fəal nəfəsalma zamanı hava cərəyanın köməyi ilə massaj effektinin əmələ gəlməsinə əsaslanır.

Qoyulan məsələnin həlli üçün tənəffüsün verilməsində müxtəlif səslərin, şə'r misralarının təlləfüzü ilə bağlı oyun xarakterli tapşırıqlar və oyunlar, bronxos-pazmanın azalmasına səbəb olan səsnitqli gimnastika tətbiq edilir.

Fasiləli qaçış, hərəkətlərin zəifləməsinə doğru növbələşmə ilə qaçış, tənəffüs hərəkətləri ilə bağlı oyunlar faydalıdır. Bu - istilik tənzimləmə, xarici tənəffüs funksiyalarının yaxşılaşmasına gətirib çıxarır. Bronxciyər xəstəliklərinin profilaktikası üçün qamətin pozulması və ağızda dişlərin vəziyyətinin normallaşmasını tə'min edən oyunlar tətbiq olunur.

Yerli gimnastika bədəndə tez əl çatan bioaktiv nöqtələrin mexaniki qıcıqlandırılmasının köməyi ilə sağlamlaşdırma istiqamətlənir. Onun əsasında dəqiq özünümasaj durur.

Sağlamlaşdırıcı fiziki tərbiyə tədbirləri kompleksinin strukturu

Tətbiq olunan sağlamlaşdırıcı fiziki tərbiyə tədbirləri

Tədris prosesində

Sinifdən kənar və dərsdən kənar işlərin gedişində

Bədən tərbiyəsi dərslərində:

- 1) xüsusi gimnastika;
- 2) tənəffüs gimnastikası;
- 3) hərəki oyunlar;
- 4) üzgüçülük.

Bədən tərbiyəsi dərslərdən kənar:

- 1) Bədən tərbiyəsi pauzası;
- 2) Bədənin müxtəlif hissələri (barmaqlar, boğaz və s.) üçün yerli gimnastika;
- 3) özünümasaj elementləri.
2. Məşğələdən qabaq gimnastika.
3. Hərəkətli tənəffüsler.

Xüsusi tip qrup-larında profilaktika üzrə iş:

- 1) soyuqdəymə xəstəlikləri;
- 2) qamətin pozulması.

bölmələrdə

- 1) basseyn;
- 2) sağlamlıq məktəbi qrupları (yoq, müəllimlər üçün klub);
- 3) sağlamlıq həftəsinin keçirilməsi;
- 4) idman bölmələrində məşələlər

Şagırdları sağlamlaşdırmaq cəhdı, onların məktəb divarları içorisində olmasını asanlaşdırmaq üçün I-III sinif şagırdları üçün gün rejiminə bədən tərbiyəsi pauzaları, məşğolədən avval gimnastika və hərəki tənəffüsler daxil edilir. Lakin onlar gözənilən müsbət nticəni vermədi. Onların köməkliyi ilə ancaq məktəblilərin hərəki aktivliyinin həcmini bir qədər artırmaq mümkün olub. Eşsizliyi artırmaq məqsədi ilə tərafımızdən məktəblilərin sağlamlığına və koordinasion qabiliyyətlərinin inkişafına yönəldilmiş kompleks tədbirlər hazırlanmışdır. Onların əsasına müxtəlif şərqi sistemindən götürülmüş fiziki hərəkətlər, o cümlədən psixofizioloji təsirin qeyri-ənənəvi progressiv üsulları - dəqiq və klassik özünüməsajın elementləri; bədənin müxtəlif hissələri üçün (barmaqlar, boğaz və s.) yerli gimnastika, bədən tərbiyəsi pauzalarında tətbiq olunan A.N.Strelnikovaya görə tənəffüs hərəkətləri daxildir.

Bədən tərbiyəsi pauzaları özündə 9-10 hərəkəti birləşdirib, hər dərsdə 15-20 dəqiqədən bir (bəzi siniflərdə müsiqinin tə'siri altında) keçirilir. Yerinə yetirilmə vaxtı 2-3 dəqiqədir. Hər bir kompleksin sağlamlaşdırıcı effekti sadalanan üsulların bir-birinə uyğunlaşmasına əsaslanır.

Bədən tərbiyəsi pauzalarının əsaslandırılması və aparılması metodikası:

- hərəkətlər və digər komponentlərin təsiri sinifdə asılır;
- müəllimlər bütün materialları (nəzəri əsasları daxil etməklə) seminarlarda öyrənirlər;
- kompleksi təzorqlar və onların köməkçiləri mənimşəyirlər.

Məşğolədən qabaq gimnastikaya ümumi rəhbərliyi növbətçi müəllim həyata keçirir. Məkiəbdə gimnastikanın həyata keçirilməsində biz rekreatiya və ya sinif otaqlarından istifadə edirik. Şagırdlər 10 dəqiqə müddətində məşğul olurlar. Məşğolələri ibtidai sinif müəllimləri, bədən tərbiyəsi müəllimləri, sinif təhkim olunmuş qabaqcıl yuxarı sinif şagırdları aparırlar. Gimnastikanın əsas materialı - əşyasız ümumi inkişafetdirici hərəkətlərdir. Əgər biz gimnastikanı meydançalarda (isti vaxtda) aparırsaq, onda kompleksə estafetləri, oyunları, tullanmaları daxil edirik.

Şagırdların gün rejimində hərəkətli tənəffüs, böyük tənəffüs də hərəki oyunlarının keçirilməsi böyük sağlamlaşdırıcı məna kəsb edir. Oyunlar - dəslər arasında yaxşı isurahətdir; onlar yorğunluq hissini aradan qaldırır, əsəb sistemini tənzimləyir, emosional vəziyyəti yaxşılaşdırır və iş qabiliyyətini yüksəldir. Bir qayda olaraq oyunlar və məşğuliyyət mürəkkəb deyil. Biz elə oyunlardan istifadə etməyə çalışırıq ki, onların qaydaları uşaqlara gedisi pozmadan oyuna girməyə və ondan çıxmaga icazə verir.

Sinifdən kənar işlərin vəzifəsi şagırdların maraqları əsasında konkret idman növündə hərəki bilik və bacarıqların arsenalinin genişləndirilməsi və möhkəmləndirilməsidir. Sağamlığın möhkəmləndirilməsi orqanizmin bərkidilməsindən ibarətdir.

1996/97-ci tədris ilində II-III sinif şagırdları üçün üzgüçülük üzrə məşğolələr təşkil olunub. Bundan əlavə, hazırlıq və xüsusi tibb qruplarının bir sıra şagırdları həkim müayinəsindən sonra üzgüçülük məşğolələrinə buraxılıb, hansıki müəyyən effekt verib. Üzə bilməyən 104 şagirddən yalnız 5-i üzməyi

öyrənə bilməyib. Üç ay ərzində uşaqlar xəstəlik səbəbindən bir məşğələ də buraxmayıblar. Üzgülük məşğələləri orqanizmin bütün sistemlərinə yaxşı tə'sir göstərir.

Məktəbdə üç il ərzində sistematik olaraq sağlamlıq həftəsi – idmanın hər hansı növünə (plan üzrə) həsr olunmuş ongünlükler keçirilir. Ongünlükdə I-III sinif şagirdləri də iştirak edirlər. Bu viktorinalar, ünsiyyət saatları, yarışlardır.

Bundan başqa məktəbdə şagirdlərin sağlamlığına yönəldilmiş bir sıra idman dərnəkləri və bölmələri işləyir (ritmika, sağlamlaşdırıcı gimnastika, basketbol, güləş və s.).

Beləliklə, məktəbimizdə sağlamlaşdırma kompleksinin aktual vəzifəsi soyuqdəymə xəstəliklərinin profilaktikası probleminin həllinə yönəldilmişdir. Təhlil və eksperimental yoxlama göstərdi ki, bu kompleksin məktəbdə bütövlükə tətbiq olunması nəticəsində eksperimental sinifdə şagirdlərin xəstələnməsi azalmış və onların sağlamlıq vəziyyətində müsbət irəliləyiş olmuşdur.

Bizim fikrimizcə hazırkı istiqamətdə işin müvəffəqiyyətinin əsas səbəbi onun sistemli aparılmasıdır. Bu özünü onda göstərir ki, bədən tərbiyəsi tədbirləri məktəbdə valeoloji işlərin sistemində daxil olur, hansında ki, sağlam həyat tərzi normalarında tə'limin həm tərbiyəvi, həm təhsil və bilavasitə sağlamlaşdırıcı aspektləri nəzərə alınır.

Həmçinin sistemlik fiziki tərbiyə tədbirlərinin kompeksliyində özünü göstərir, uşaq onlarla:

- adi dərslərdə;
- bədən tərbiyəsi dərslərində;
- tənəffüs lərdə;
- dərsdən kənar vaxtda.

Məktəbdə və ondan kənarda (bədən tərbiyəsindən ev tapşırıqlarını yerinə yetirərkən, maraqlı tapşırıqlar və oyunları könüllü surətdə təkrar etməsi və s.) əhatə olunur. Əlavə sağlamlaşdırma ehtiyacı olan uşaqlara differensial yanaşma – geniş dərəcədə sağlamlaşdırıcı tədbirlər tətbiq olunur.

Problem üzrə işlərin sonrakı inkişafı şagirdlərdə maksimum dərəcədə müsbət emosiyalar yaradan sağlamlaşdırıcı tədbirlərin keçirilməsi formalarını genişləndirməkdə görünür. Bununla yanaşı, məqsəd, bir tərəfdən, bu tədbirlərin soyuqdəyməyə qarşı profilaktik effektini genişləndirmək, digər tərəfdən psixi-sinir gərginlik səviyyəsini azaltmaqdır. Psixi-sinir pozğunluqlarının profilaktikası-məktəblilərin sağlamlaşdırılması işində həlli planlaşdırılan növbəti məsələdir.

* * *

AZƏRBAYCAN POEMALARINDA TƏRBİYƏ MƏSƏLƏLƏRİ

Rafiq Yusifoğlu,
filologiya elmləri namizədi

Bütün bədii əsərlərdə, o cümlədən ədəbiyyatımızın aparıcı ədəbi növlərindən biri olan poema janrında tə'lim-tərbiyə məsələləri həmişə diqqət mərkəzində olmuşdur. Klassiklərimizdən Xaşanın, Nizaminin, Füzulinin, eləcə də orta əsrlərdə, xüsusən XIX əsrə yaşayıb, yaradan Azərbaycan yazıçılarının əsərlərində insanların tə'lim-tərbiyəsi məsələləri bu və ya digər şəkildə öz bədii əksini tapmışdır.

XX əsr isə xalqımızın ictimai-siyasi, mədəni, intellektual həyatında son dərəcə mühüm bir yüzillik kimi qalmışdır. Azərbaycan müəllimlərinin ilk qurultayından sonra yeni nəslin tə'lim-tərbiyəsi məsəlesi ön plana çəkilmiş, həyatın bədii əksini verən sənət əsərləri meydana gəlmışdır. Yeni yaranan uşaq ədəbiyyatı nümunələri gənc nəslin tə'lim-tərbiyəsində, onların mə'nəvi-əxlaqi tərəqqisində, dünya görüşlərinin inkişafında mühüm rol oynamışdır.

Öz qələmlərini müxtəlif ədəbi janrlarda sınavyan Azərbaycan şairlərinin yaradıcılığında poema aparıcı janrlarından biri olmuşdur ki, bu da təsadüfi deyildir. Zəngin tarixi ən'ənəyə malik olan bu janr sənətkarlara uşaqların həyatının maraqlı lövhələrini canlandırmaq, onların mükəmməl bədii obrazlarını yaratmaq imkanı verir. Uşaq üçün görümlülük, süjet, hadisə əsas olduğundan təhkiyə üslubunda yazılmış poemalar, nağıllar daha çox maraqlı doğurur.

Müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şairlərindən S.Vurğun, M.Müşfiq, R.Rza, M.Rahim, M.Dilbazi, M.Rzaquluzadə, T.Elçin, Q.Qasımovzadə, Ə.Kərim, T.Mahmud, M.Günər, İ.Tapdıq, Z.Xəlil, M.Aslan, M.Namaz, A.Kəmərli, E.Baxış, Q.İsabəyli və başqalarının uşaqlar üçün yazdıqları poemalar, mənzum nağıllar mövzu rəngarəngliyi, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Poemaların əksəriyyətində Xeyirlə Şərin ədəbi-əzəli münaqışəsinin bədii əksi ön planda durur. Nüvəsində Xeyirlə Şərin mübarizəsi dayanan konfliktlərin bədii həlli tərbiyəvi əhəmiyyət kəsb edir. Ona görə ki, belə əsərlərdə uşaq ədəbiyyatı üçün son dərəcə vacib olan bir mövzu – xeyirxahlıq, mərdlik təbliğ olunur.

S.Vurğunun «Ayın əfsanəsi», «Qız qayası», «Bulaq əfsanəsi» poemalarında folklor motivləri güclüdür. Bu poemalarda folklor süjetləri əsasında mə'nəvi-əxlaqi problemlərdən söhbət açılır. Mikayıl Müşfiqin «Vuruşmalar», «Qaya», «Şəngül, Şüngül, Məngül», «Kəndli və İlən» poemaları çoxdan yazılmalarına baxmayaraq, indi də sevilə-sevilə oxunur. Ona görə ki, bu əsərlər həssas şair müşahidəsinin, yaradıcılıq axtarışlarının yekunu kimi meydana gəlmişdir. Bu əsərlərdə şair uşaqlara mühabibənin bəşəriyyətə gətirdiyi fəlakətlərdən damışır.

S.Vurğunun, M.Müşfiqin folklor materiallarına yaradıcı yanaşmaları, hadisələri müasir dövrlə əlaqələndirməyə çalışmaları, mövzuya uyğun forma tapmaları onların əsərlərinin uğurunu şərtləndirən cəhətlərdəndir.

Həyatın geniş epik lövhələrini əks etdirən bədii əsərlərdə, hər şeydən əvvəl, xarakter olmalıdır. Ona görə ki, xarakterlərin mübarizəsi dramatizm doğurur. Xəraktersiz isə heç bir dramatik başlangıçdan söhbət gedə bilməz. Bu sözər

uşaqlar üçün yazılmış poemalara da aiddir. Təcrübə göstərir ki, uşaqlar kəskin dramatik konfliktə malik əsərləri daha maraqla oxuyurlar.

M.Seyidzadə folklordan yaradıcı şəkildə bəhrələnən yazıçılarımızdanıdır. Onun poemalarının, mənzum nağıllarının əksəriyyətinin bədii konflikti xeyirləşər arasındaki münaqışını əks etdirir. «Qoçaq Yaşar»da münaqışə Yaşarla Baltadış, «Çəkməçi»də Fərhadla zalim, xəbis şah, «Yel yerişli dayça»da zəhmətkeş Piri ilə evlər yıxan Orxan, «Su pərisi»ndə balıqçı İlqarla ölkənin şahı arasındaki ziddiyətlərin bədii in'ikası öz əksini tapır.

Poemalarda konfliktin bədii həlli də son dərəcə təbii olmalı, hadisələrin ümumi inkişafından doğmalıdır. Ona görə ki, bu mübarizədə kimin (Xeyirin, ya Şərin, tənbəlin və qoçağın, mərdin və ya namərdin) qələbə çalmasının böyük tərbiyəvi əhəmiyyəti vardır. Azərbaycan poemalarının əksəriyyətində xeyirxahlığı təmsil edən qüvvələr şərin təmsilçilərinə qalib gəlirlər. Ona görə də bu tipli əsərlərin uşaqlara oxunması böyük tərbiyəvi əhəmiyyətə malik olur.

M.Dilbazinin uşaqlar üçün yazdığı poemalar və mənzum nağıllar da maraq doğurur. «Reyhan», «Xeyir və şər», «Balaca dostlarım», «Sevinc dünyası», «Babaların su həsrəti», «Qardaşlar», «Günəş eşqi» və s. bu kimi əsərlərin mərkəzində xeyirlə şərin mübarizəsi dayanır. Şair maraqlı süjetlər, hadisələr vasitəsilə uşaqları düzlüyə, doğruluğa, vətənpərvərliyə, xeyirxahlığa səsləyir.

M.Rzaquluzadə uşaqlar üçün poemalar, nağıllar yaradarkən təkcə nağıll intonasiyasını saxlamaqla kifayətlənmir, xalqdan almış süjetləri dövrün tələbi ilə yeni istiqamətdə işləyir. Onun rəvayətlərdən istifadə edərək yazdığı «Torağay», «Gözəllik», «Aslan üzəyi», «Rəssam və hökmdar», «Uzun və böyük», «Yuxu dərmanı», «Adam-alim», «Qoruqçu», «Uşaq və at», «Körpələr», «Qurbağacıq», «Dirrik suyu», «Şirin bulaq» və s. əsərlərin hamısı məzmunca iibrətamızdır, tərbiyəvi xarakter daşıyır. Şair balaca oxularına heç kəsi yamsılamamağa, məddahlıq etməməyə, təmizliyə, saflığa, böyüklərə hörmət etməyə, təbiəti sevməyə səsləyir. Bu əsərlərdə nacinslik, lovğalıq, sözünün yerini bilməmək, natəmizlik, qorxaqlıq, nadanlıq tənqid hədəfi seçilir.

R.Rzanın «Təranənin oyuncaqları», «Heyvanların yuxusu», «Yaşıl Dəryalar qızının cehizi» tərbiyəvi əhəmiyyətə malik əsərlərdəndir. Bu poemalarda müəllif uşaqların bədii obrazını yaradır, onların arzu və düşüncələrini bədii təsvirin mərkəzinə gətirir. Əfsanəvi mövzuda yazılmış sonuncu poemada isə yaşıllığı, təbiəti qorumaq, dünyani gözəlləşdirmək ideyası ön plandadır.

Uşaqları əməyə məhəbbət ruhunda tərbiyə etmək ədəbiyyatın qarşısında duran başlıca vəzifələrdəndir. Sadəcə əmək mövzusunda əsər yazmaqla, aktual mövzu arxasında gizlənməklə bu vəzifənin öhdəsindən gəlmək mümkün deyildir. Aktual mövzu öz yüksək bədii həllini tapanda əsər müvəffəqiyyətli və sirayətedici olur. S.Vurğunun «Muğan», N.Xəzrinin «Günəşin bacısı», «Sumqayıt səhifələri» poemalarının qəhrəmanları öz şərəfli əməyi ilə ucalan insanlardır. Teymur Elçinin «Küsdü, barışdı Mərcan», Əli Kərimin «Dənizdə şəhər», Tofiq Mahmudun «Qəhrəman» poemalarında əməyə məhəbbət motivləri güclüdür.

Vətənpərvərlik tərbiyəsində də bədii ədəbiyyatın tə'sir gücü böyündür. Bu mövzuda yazılmış poemalar içərisində Fikrət Sadiqin «Vətənin əl boyda daşı» poemasını xüsusi qeyd etmək lazımdır. Bu poema istər məzmunu, istərsə də ideya-bədii keyfiyyətləri ilə öz aktuallaşlığını heç vaxt itirməyən əsərdir. Düşmən elçisinin avvalcə Metedən poladüz göy qılıncı, sonra göydəmir atı, daha sonra «Ölü çöl»ü

istəməsi fonunda əfsanəvi qəhrəmanların xarakteri mərhələ-mərhələ açılır. İstər poemaya nəşrlə yazılan giriş, istər proloq, istər uşaqların mərə-mərə oyununun təsviri və s. babalarımızın həyatı, möişəti, vətən sevgisi haqqında poetik salnamə yaratmaq arzusuna xidmət etmişdir. Poemada şair qədim türk xalqlarının tarixi keçmişinə nağıl, əfsanə, rəvayət prizmasından baxılmışdır.

Tofiq Mirzənin «Bir topa daş», Aşlan Kəmərlinin «Yadigar» nağıl poemaları da vətənpərvərlik mövzusunda yazılmışdır. İndi vətənpərvərlik mövzusunda yazılan əsərlərə böyük ehtiyac olsa da, təəssüf ki, son illərdə qələm sahiblərimiz bu sahədə qeyri-fəallıq göstərirler.

Təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə söhbət açmaq həm balaca oxucuların dünyagörüşlərinin genişlənməsinə, həm də onların estetik zövqlərinin formalaşmasına mühüm köməkdir. Bu baxımdan İlyas Tapdığın «Meşənin mahnısı» poeması diqqəti cəlb edir. Əsərdə təbiəti göz bəbəyi kimi qoruyan meşəbəyinin, habelə Azərbaycan təbiətini vurğunluqla tərənnüm edən Səməd Vurğunun maraqlı bədii obrazı yaradılıb.

Tofiq Mahmud təbiəti duyan, onu vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi xarakterik cizgilər vasitəsilə balaca oxuculara təqdim edən şairlərimizdəndir. Bu baxımdan onun «Meşənin rəngləri» adlı poeması daha çox diqqəti cəlb edir. Bədii sözün qüdrətinə arxalanan şair meşənin bir-birinə bənzəməyən lövhələrini yaradır. Bu lövhələr tez-tez dəyişdiyindən təsvirlər yorucu tə'sir bağışlamır. Şair gah yağılı, gah dumanlı-çiskinli, gah günəşli havada, gah səhər, gah günorta, gah axşam, gah da gecə vaxtı oxucunu meşəyə qiyabi səyahətə aparır. Bir-birinə bənzəməyən lövhələr meşəni tam təsəvvür etmək imkanı yaradır.

«Abşeronun sahiləri» poemasında Orxan və Süsənin yaddaqalan bədii obrazı yaradılmışdır. Şair Abşeronun özünəməxsus gözəlliklərinə bu balaca qəhrəmanların gözü ilə baxmağa çalışmış, hadisələrə maraqlı, uşaq xarakterinə uyğun bədii forma tapa bilmışdır.

T.Elçin, F.Sadiq, H.Ziya, M.Asla, Z.Xəlilin, M.Namaz, E.Baxış və Q.İsabəylinin poemalarında folklor motivləri olduqca güclüdür. Yaxşı cəhətdir ki, bu şairlər xalq arasında yayılmış hər hansı nağılı, əfsanəni nəzmə çəkmək yolu ilə getmir, xalq yaradıcılığından yaradıcı şəkildə bəhrələnlərlər. Onların əsərlərinin süjet və kompozisiyasından, bədii formasından çox ideya-məzmunu, ruhu folklorla yaxındır. Bu şairlərin qələmindən çıxmış poemaların əksəriyyəti xalq yaradıcılığını mükəmməl bilən, uşaq psixologiyasına yaxından bələd olan sənətkar təxəyyülünün məhsuludur.

T.Elçinin «Toğrul babanın nağıl ağacı» poeması ayrı-ayrı ibrətamız nağılların birləşməsindən yaranmışdır. Əsərə verilmiş bu obrazlı ad poemanın ideya və məzmununu dərindən anlamağa kömək edir. Uşaqlar öz kökləri ilə torpağa, xalqın adət-ənənələrinə möhkəm bağlanan bir ağacın – Toğrul babanın başına toplanıb, onun nağıllarını maraqla dinləyirlər.

Nağıl formasında yazılmış əsərləri uşaqlar daha maraqla oxuyurlar. Ancaq babalar heç vaxt nağıl söyləmək xətrinə nağıl söyləməyiblər. Nağıllarda həmişə dərin ictimai mə'na olmuş, xalqın arzu və istəkləri bu və ya digər şəkildə onlarda öz bədii əksini tapmışdır. T.Elçinin «Səyahət» poeması bütünlükdə şair təxəyyülünün məhsuludur. Əsərin mövzusu isə keçmişdən deyil, müasir həyatımızdan götürülmüşdür.

Həyatın, cəmiyyətin inkişafı ilə bərabər müasir insanın, o cümlədən uşağından xarakterində müəyyən dəyişikliklər əmələ gəlir. İndiki uşaq otuz-qırx il bundan

əvvəlki uşaq səviyyəsində deyildir. Onun yaşayış tərzi də, dünyagörüşü də, həyata münasibəti də əvvəlki illərin uşaqlarından əhəmiyyətli dərəcədə seçilir. Tez-tez valideynlərdən bu sözləri eşidirik: «İndiki uşaqların mö'cüzədirlər».

Şairlərimiz, yazıçılarımız heç vaxt bu həqiqəti - indiki uşaqların mö'cüzə olduğunu unutmamalı, yeni dövrün uşaqları üçün yeni tipli əsərlər, poemalar yazmalıdır. İndiki uşaqların həyatına həsr olunmuş, onların mükəmməl bədii obrazı yaradılmış poemalara böyük cəhət vardır. Ümid etmək istərdik ki, XXI əsrə şairlərimiz balalarımızın sevincinə səhəb olan, onların mə'nəvi-əxlaqi təkamülünə kömək edən, milli mənlik şüurunun öyanmasına zəmin yaranan, bədii dəyəri ilə diqqəti cəlb edən əsərlər yaradacaqlar.

AİLƏ TƏRBİYƏSİ BAXIMINDAN ATALAR SÖZLƏRİNİN ETNOOPEDAQOJİ TƏHLİLİ

İsmayıllı Əliyev,
dosent

Dil, ədəbiyyat, tarix, sənət, adət-ənənələr və s. hər bir millətin varlığını sübut edən amillərdir. Eyni millətə mənsub insanlar ümumi mədəni dəyərlərə malik olmaqla onların tə'siri altında yaşayır, şəxsiyyət kimi formalaşırlar.

Mövcudluğunu qoruyub saxlamağa çalışan hər bir millət həyatı boyu iki mühüm prosesi nəzarət altında saxlayır və cəmiyyətin qarşısında bir nömrəli vəzifə kimi qoyur: millətin, xalqın tarixən malik olduğu mədəni dəyərlərin öyrənilməsini və bu sahədə öyrənilmişlərin böyüyən nəslə öyrədilməsini.

Şifahi yaradıcılıq abidələri həm xalqın malik olduğu mədəni dəyərləri mühafizə edir, həm də ayrı-ayrı tarixi dövrlərin xüsusiyyətlərini, xarakterik çizgilərini indiki nəslə çatdırır. Belə nümunələrdən biri də atalar sözləridir. İlk dəfə kim tərəfindən deyildiyi bəlli olmayan, bir çox nəsillərin əsrlər boyu qarşılaşdıqları müxtəlif hadisələr və təcrübələrdən yaranan bu sözlər xalq tərəfindən tez mənimsənilir və sonrakı nəsillərə ötürülür. Cəmiyyət həyatının elə sahəsi yoxdur ki, atalar sözlərində eks olunmasın.

Atalar sözləri xalqın gündəlik həyatından götürüldüyündən, inkaredilməz həqiqəti yiğcam eks etdirdiyindən uzun müddət yadda qalır və çox böyük tərbiyəvi tə'sir gücünə malik olur.

Millətin mənliyini, xalqın kimliyini, mə'nəvi qüdrətini, fikir çevikliyini, bəşəri səmənalını özündə eks etdirən atalar sözləri fəlsəfə, sosiologiya, dilçilik, ədəbiyyatşunaslıq, etnoqrafiya, tarix, psixologiya kimi elmlərin tədqiqat obyekti ola bilər. Bu elmlər arasında etnopedaqogikanın xüsusi yeri var. Ölkəmizdə bu sahənin ilk tədqiqatçıları olan Ə.Həşimov və F.Sadiqov göstərmişlər ki, «atalar sözləri və məsəllər xalq pedaqogikasının ən çox yayılmış və ən dərin mə'nali nümunələridir. Hər bir atalar sözü və məsəl asorizm halında olan təfəkkürdür. Atalar sözlərinin və məsəllərin, demək olar ki, hamısı tərbiyəvi kodekslərdir. Onlar insanın zehnini inkişaf etdirməkdə, əxlaqını cilalamaqdə misli bərabəri olmayan tərbiyə vəsi-təsidir» (Ə.Həşimov, F.Sadiqov. Azərbaycan xalq pedaqogikası antologiyası. Bakı, 1993, səh. 64). Onlar atalar sözlərini tərbiyənin müxtəlif sahələri üzrə təsnif etmişlər.

Tərbiyə işində ailənin əhəmiyyətli həlqə olduğunu nəzərə alaraq, biz bu yazıda ailə tərbiyəsinə dair atalar sözlərinin etnopedaqoji məhiyyətindən bəhs etmək istəyirik. Yeri gəldikcə istifadə olunmuş atalar sözlərinin izahını verməyə də cəhd göstərmişik.

Ailə tərbiyəsinin çox mühüm vəzifəsi, birinci növbədə, uşağın normal fiziki inkişafını tə'min etməkdir. Uşaqların fiziki inkişafı ilə əlaqədar xalq təcrübəsini özündə hifz edib saxlayan atalar sözləri çoxdur:

Dörd göz bir uşaq üçündür.

Uşaq yixila-yixila böyüyər.

Uşaqlar yeyəndən sonra, böyükler yatandan sonra sağlam olurlar.

Uşaqlar uyuya-uyuya böyüyər, qocalar uyuya-uyuya olər.

Uşaq evdə böyüyər, balıq göldə.

Bu atalar sözlərində uşağın fiziki inkişafından bəhs edilir. «Uşaq evdə böyüyər, balıq göldə» deməklə ona işarə edilir ki, balığın böyüməsindən ötrü münasib şərait hər hansı su yiğnağı deyil, məhz göl olduğu kimi, uşağın böyüməsi üçün də ən yaxşı mühit evdir, ailədir, çünki burada uşağın sağlam böyüməsindən ötrü isti ocaq, yaxşı qulluq, normal yuxu üçün şərait, hər şeydən ümdəsi isə, balasının normal inkişafı üçün hər cür zəhmətə hazır olan ata-ana qayğısı var. «Dörd göz bir uşaq üçündür» kəlamı da valideynlərin uşağın böyüməsində qayğını, məs'uliyyətini göstərir.

«Uşaqlar yeyəndən sonra...sağlam olurlar» ifadəsi ailədə uşaqların qidalanmasının daim diqqət mərkəzində saxlanmasının vacibliyini göstərir, lakin uşaqların sağlam böyümələri üçün təkcə qidalanmaq kafi deyildir. Uşağın normal yuxusunun tə'min olunması vacibdir. Təsadüfi deyil ki, «Çağanın əlinin içini təmizləməzlər, onda yuxusu qaçar» deyirlər. Müasir elmi araşdırımlar göstərir ki, çağalıq dövründə uşaq normal böyüməkdən ötrü gündə azı 15 saat yatmalıdır. Buna görə də ulu atalar «uşaq uyuya-uyuya böyüyər...» demişlər. Yaşa dolduqca hərəkət etməyin vacibliyini göstərmək istəyən atalar «qocaların uyuya-uyuya oləcəklərinə» işarə etmişlər.

«Uşaq yixila-yixila böyüyər» atalar sözü də fiziki inkişafın təşkili baxımından əhəmiyyətlidir. Bu atalar sözü uşağa erkən müstəqilliyin verilməsini tələb edir. Uşağın müəyyən müddət yixilib-durma hərəkətlərindən sonra onda yerimək vərdisi yaranır. Bu atalar sözünə əsasən gənc valideyn öyrənir ki, uşağın yixılması adı haldır, qoy o, yixılanda, özü dursun ki, zəhmətə alışın, dözümlü olsun. Təcrübə göstərir ki, uşaq yixılan kimi valideyn «off» deyərək, onu qaldırıqdə uşaq həmişə kömək gözləyir, ağlayır, ərköyünlük edir.

Ailə tərbiyəsinə dair atalar sözlərinin əksəriyyəti uşaqların tərbiyəsində valideynlərin həllədici rola malik olduğunu göstərir. Uşağın taleyi, gələcək həyatı üçün heç kim ata-ana qədər maraqlı ola bilməz, çünki onlarda Allahın verdiyi əbədi övlad sevgisi, övlad məhəbbəti vardır.

Min xala yiğilsa da, bir ananı əvəz edə bilməz.

Ana bala ucundan özünü oda yaxar.

Ata oğlunun pisliyini istəməz.

Ananın canı övladdadır.

Uşağı yemək böyütməz, fərəh böyüdər.

Deməli, ailə təbiyəsində sonsuz valideyn məhəbbəti, sevgisi heç şeylə əvəz edilə bilməz. Uşağa bu sevgi daha çox anada və atada olur. Atalar «Ana bala ucundan özünü oda yaxar», «Ananın canı övladdadır» dedikdə, məhz uşaqlara belə sevginin göstərilməsini, uşaqların daim bu sevgini duymalarının zəruriliyini nəzərdə tutmuşlar. Uşağın bütün sonrakı həyatında bu sevginin izləri həmişə qalır.

«İnsan oğlu sevmə qabiliyyətini sevilə-sevilə qazanır. Sevmədən öncə sevilməyi öyrənir. Türkcəmizdə bunu bəlli edən atalar sözü tapa bilərik: «Sən sevərsən yavrunu, o da sevər yavrusunu» sözü bu gerçəyi vurgulamağa yetər... Adam yetərinə almadığını başqaları ilə paylaşa bilməz... Cocuqluqda sevginin ana və ata kimi bir-iki qaynaqdan alınması önemlidir» (Atalay Yörükoglu. Cocuq ruh sağlığı. Ankara, 1986, səh. 137).

«Min yiğilsa da, bir ananı əvəz edə bilməz», «Bir uşağın qırx dayəsi olsa, ya kor olar, ya topal» kimi atalar sözləri uşağın məhz ata-ana tərəfindən tam sevgiyə əhatə oluna biləcəyini göstərir. Onu da qeyd edək ki, digər insani keyfiyyətlər kimi övlad sevgisi də hüdudsuz, məhdudiyyətsiz deyil. Bu münasibətdə ağılin iştirakı valideynin öz uşağına sevgisini məqsədyönlü etməyə imkan verir. Zaman keçdikcə, uşaq sevilməyi ilə yanaşı, ondan nəsə umulduğunu, nəsə tələb edildiyini də başa düşməlidir. Valideynlər bilməlidirlər ki, tələbsiz yalnız sevgi ilə uşaqda arzu olunan keyfiyyətlər yarana bilməz. Bu atalar sözlərinə diqqət yetirək:

Uşağım əzizdir, təbiyəsi ondan da əzizdir.

Ananın ərköyüñ oğlu hambal olar.

Qız anadan öyünd görməsə, ana olmaz.

Oğul atadan görməyincə səfərə çıxmaz.

Qız anadan görməyincə, süfrə açmaz.

Ata olmaq asandır, atalıq etmək çətin.

Ana qızına taxt verər, ata oğluna baxt.

Qızı anası öyrədər.

Atalar nə əkiblər, oğullar onu biçiblər.

Böyük danişanı kiçik götürər.

Ana tökəni bala yiğar.

Bu atalar sözləri valideynlərin uşaqların təbiyəsində məs'uliyyət daşıdıqlarını, övladların gələcək həyatlarının həm də ata-anadan asılı olduğunu vurğulayırlar. «Uşağım əzizdir, təbiyəsi ondan da əzizdir» deyərkən, ulularımız göstərmişlər ki, övladı sevməklə iş bitmir, onun sevilən, sayılıb-seçilən, əziz olmasından ötrü təbiyəsinə daha çox fikir verilməlidir. Uşağı ancaq sevmək onu ərköyüñ edər ki, bu halda da: «Ananın ərköyüñ oğlu hambal olar».

Azərbaycan atalar sözlərində ailədə uşaqlara sevgi, valideyn məs'uliyyəti və nümunəsi ilə yanaşı, övladların da qarşılıqlı məs'uliyyət daşıma ruhunda təbiyə olunmalarının zəruriliyi öz əksini tapmışdır.

Cənnət anaların ayaqları altındadır.

Atana necə baxarsan, övladın da sənə elə baxar.

Ata-anasını dinləməyən övlad, üzəngiyə yatmayan at.

Ata-anaya kəm baxanın kəndiri kəsilər.

Atanın üzünə durmazlar.

Ata sözünü tutmayanı biyabana atarlar.

Oğul ata sözünü iki eləməz.

Ata-ana sözünə baxan – «neyləyim» deməz.

Ata-ana sözünə baxmayan külxanada yatar.

Yaxşı övlad ata-ananın fərəhidir.

Yaxşı övlad atasını vəzir eylər, pis övlad rəzil.

Ata-ana üzünə ağ olan hər iki dünyada lənətlənar.

Azərbaycanda tarixən ata ilə övladları arasında qorunub saxlanan əlaqı pərdə «oğulun atanın bir sözünü iki eləməsin», «atanın üzünə durma»şını qeyri-mümkin edir. Yuxarıdakı atalar sözlerinin bir çoxu övladlıq borcunu yerinə yetirməməyin nə ilə nəticələndiyini görən nəsillərin ibrətamız xəbərdarlığıdırsa, digər tərəfdən hər bir ailədə valideyn nüfuzunun yaratmağın, qoruyub saxlamağın simanmış tərbiyəvi vasitəsidir.

«Ata-ana haqqı – tanrı haqqıdır», «Ata-ana üzünə ağ olan hər iki dünyada lənətlənar», «Cənnət anaların ayaqları altındadır» kimi ifadələr isə ata-ana nüfuzunu müqəddəsləşdirən qədər qaldırmağa xidmət edir.

Ailə tərbiyəsi haqqında deyilmiş atalar sözlerinin bir qismi də ailədə böyük-kicik münasibətlərinə aididir. Azərbaycanlı ailəsində yaş senzi həmişə gözlənilmişdir. Ümumiyyətlə, xalq arasında şəxsiyyətindən, içtimai vəziyyətindən, varlı-kasibligindən asılı olmayaraq, yaşca böyük olanın üstünlüyü həmişə qəbul edilir. Həm də bu üstünlük yaş fərqi çox cüzi olanlara da şamil edilir. Böyüyün yeri bilinməli, sözü keçməli, kiçiklər onunla hesablaşmalıdırlar. Ailə üzvlərinə alqış deyəndə birinci böyükler nəzərdə tutulur. Ulu Dədə Qorqud deyir: «Ağ birçəkli anan yeri behişt olsun!», «Ağ saqqallı baban yeri ucmaq olsun!».

- Böyüyüň hörmət qoyulmayan ocaq urvatsız olar.
- Böyük danışanda kiçik ağızına su alıb oturar.
- Böyüyüň sözündən çıxmazlar.
- Böyüksüz evdə xeyir-bərəkət olmaz.
- Böyüyüň böyük yeri var, kiçiyin kiçik.
- Bərəkət harda var? Böyük olan yerdə.
- Yol böyüyündür, su kiçiyin.
- Böyüye hörmət vacibdir.
- Böyüye hörmət et, sən də böyüyəcəksən.

Kiçiklərin də özünəməxsus hüquqları vardır ki, düzgün təşkil olunmuş ailə tərbiyəsində bu hüquqların qorunması da əsrlərin sınağından çıxmış təcrübə ilə möhkəmlənmiş, etik normaya çevrilmişdir. Əslində ailədə böyük uşaq olmaq müəyyən məs'uliyyət daşımağı zəruri edir, məcburiyyətə çevirir.

Yaşca böyük uşağıın vlideynləri tərəfindən ən çox eşitdiyi öyünd, dirlədiyi nəsihət, yerinə yetirməyə borclu olduğu vəzifə həmişə aşağıdakılardan ibarət olur. «Sən böyüksən, özündən kiçiklərin qayğısına qalmaq sənin borcundur. Kiçik bacı və qardaşlarını heç kimin incitməsinə razı olma! Onlara qulluq elə!» və s.

- Hörmət böyükdən kiçiyə qalır.
- Kiçiklərə əl tutmaq, hayan olmaq böyüklük nişanəsidir.
- Böyüklərə böyük, kiçiklərə kiçik kimi davranışmaq hörmət gətirər.
- Böyük böyüklüğünü bilməsə, kiçik kiçikliyini bilməz.
- Böyüklərə böyük ol, kiçiklərə göstər yol.
- Uşaqa uşaq deyiblər, böyüye-böyük.

Göstərilən atalar sözləri yuxarıda deyilmiş fikirləri sübut edir.

Atalar sözlərinin tərbiyəvi imkanları deyilənlərə məhdudlaşdır. Bu müdriklik xəzinəsi şəxsiyyətin formallaşmasına tə'sir göstərən amillər, öyrətmə işinin xüsusiyyətləri baxımından da tədqiq edilməyə layiqdir.

KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRILMASINDA DİYARSÜNASLIQ MATERIALLARINDAN İSTİFADƏ

Oruc Həsənli,
Naxçıvan Dövlət Universitetinin dosenti

Şagird şəxsiyyətinin təşəkkül tapıb formalaşmasında təbiətşunaslıq dərsləri mühüm rol oynayır. III sinfin «Təbiətşunaslıq» dərsliyi aşağıdakı sözlərlə başlayır: «Əziz uşaqlar! Bu dərslik yaşadığınız doğma yurdun təbiətini dərindən öyrənməkdə sizə yaxından kömək edəcək... Mətnlərin məzmununu yaxşı başa düşməyiniz üçün şəkillər və tapşırıqlar verilmişdir... Təbiət hadisələri. Günsə, Ay, ulduz kimi göy cisimlərinin görünüşünü, su, hava və küləyin işini, yaşadığınız yerin bitki və heyvanlarını yalnız müşahidə etməklə öyrənə bilərsiniz.

Təbiəti öyrənmək üçün dərslikdən əlavə kitab, jurnal, qəzet oxumalı, «Gənc təbiətçilər» dərnəyində fəal iştirak etməlisiniz. Uşaqlar, ətraf aləmin-havanın, suyun və torpağın çirkəlməsinə yol verməyin, bitki və heyvanları qoruyun».

Müraciətdə öz ifadəsini tapmış «Yadda saxlayın, təbiəti qorumaq Vətəni qorumaq deməkdir» sözləri bir tərəfdən diyarşunaslıq, digər tərəfdən vətənpərvərlik və ekoloji tərbiyə baxımından əhəmiyyətlidir. Vətənpərvərlik hissə malik olmaq şagird şəxsiyyətinin tamlığı üçün həm əhəmiyyətli, həm də zəruridir.

«Təbiətşunaslıq» programında giriş mövzusunun tədrisinə ayrılmış 2 saatda fənnin məramı açıqlanır. Həmin dərslərin gedişi zamanı şagirdlərdə belə bir tələbat formalaşdırılır ki, onlar canlı və cansız təbiətdə baş verən hadisələri bilmək üçün müşahidələr aparımlı, ekskursiyalarda olmalı, rastlaştıqları heyvan, bitki və faydalı qazıntıların adlarını qeyd etməlidirlər.

Naxçıvan şəhəri 11 nömrəli məktəbin müəllimi Səkinə Hacıyeva bu imkanın reallaşması üçün şagirdlərin fəaliyyətini təşkil edir, tapşırıqların icrasına nəzarəti həyata keçirir, onlara lazımı istiqamət və məsləhətlər verir.

«Giriş» mövzusu ilə tanış olan məktəblilər anlayırlar ki, insan təbiətə bələd olmaqla müxtəlif bitkiləri bacarmayı, onları çıxaltmayı, heyvanlara qulluq etməyi, bol məhsul almağı öyrənir. Müəllim təbiəti öyrənməyin insanların sağlamlığının qorunması sahəsində roluna da xüsusi diqqət yetirir. Uşaqlara başa salır ki, hava nə qədər təmiz olarsa, su və torpaq çirkəlməzsə, xəstəliklərin sayı azalar. Havanın zəhərlənməsi, su və torpağın çirkəlməsi isə sağlamlığıza ziyan vurur. Şagirdlər öyrənirlər ki, dünyada canlı aləmin mövcudluğu üçün mühitin böyük əhəmiyyəti var. Onlara mə'lüün olur ki, mühit anlayışına yaşadığımız ərazi, hava, su, torpaq, bitki, heyvanlar daxildir.

III sinflarda təbiətşunaslıq dərslərinin müşahidəsindən və təhlilindən görünür ki, mətnlər diyarşunaslıq baxımından material verir, eyni zamanda kiçikyaşlı məktəblilərin tərbiyəsinin səmərəli qurulması və şagird şəxsiyyətinin formalaşması üçün geniş imkanlar açır.

Payız ekskursiyalarına çıxan uşaqlar bu fəsildə doğma diyarda gedən dəyişiklikləri müşahidə edir, günlərin getdikcə qısalmasının, tez-tez yağışların yağmasına, havaların soyuduğunun, xəzanın başladığının şahidi olurlar. Onlar həm də əyani şəkildə görülər ki, digər ağaclarla müqayisədə küknar, sərv, dəsnə və şam ağacları həmişə yaşıldır. B. Vahabzadənin:

«Artıq yavaş-yavaş günlər qısalır,

Yaydan ancaq xoş bir xatirə qalır.

Bəslayıb ağaclar şirin barını.

Sonra da tökürlər yarpaqlarını» misraları şagirdlərin payız haqqında düşüncələrinə emosional ovqat baxış edir.

Naxçıvan şəhər 15 nömrəli məktəbin sınıf müəllimi Nəcibə Hüseynova payız ekskursiyaları mətni öyrənilərkən bir tərəfdən dərslikdəki materialların, şə'r parçasının, digər tərəfdən həmişəyaşıl ağacların, köçəri quşların şəkillərinin, payızda həşəratların gizlənməsini əks etdirən rəsmərin, sualların köməyilə doğma diyarın payız fəslindəki təbiəti barədə aydın təsəvvür yaradır və onların təsəvvürlərini, bılık və məlumatlarını təbiətə ekskursiya ilə daha da genişləndirir. Bütün bunlar isə böyük nəşlin, formallaşmadıqda olan şəxsiyyətin inkişafına müsbət tə'sir göstərir.

«Təbiətdə su» mövzusu keçilərkən Sabit Səfərov adına 1 nömrəli Qarabağlar kənd orta məktəbinin müəllimi Tofiq Hüseynov «bulaq» sözünün mahiyyətini (bulaq - yeraltı sualların səthə çıxdığı yer) açır və onun necə əmələ gəlməsini aydınlaşdırır. Şagirdlər öyrənirlər ki, yağan yağışın və qarın bir hissəsi torpağın alt qatlarına hopur. Torpaq qatının aşağısında qum təbəqəsi mövcuddur ki, o da suyu asanlıqla keçirir. Daha sonra gil və suyu keçirməyən başqa qatlar da vardır. Torpaq və qum qatlarından süzülən bulanıq su getdikcə durulur, gil qatına çatanda isə yer səthinə çıxır beləliklə, bulaq yaranır.

Mövzu yerli materiallarla - doğma diyarla əlaqələndirilir. Müəllim sınıf müraciətlə soruşur:

- Kim deyər, rayonumuzun ərazisində hansı bulaqlar vardır? (Sədərək, Axura, Tənənəm).
- Bəs kəndimizdə hansı bulaqlar vardır? (Namaz, Asrı, Dolayı, Qiblə, Badamlı, Bəydilli, Söyüd).
- Bulaqların canlılar, o cümlədən insanlar üçün faydası nədən ibarətdir? (İnsanlar, heyvanlar, ağaclar və bitkilər bulağın suyundan istifadə edir).

«Göllər» mətni də məktəblilərdə maraq doğurur. Onlar bu mövzu ilə tanışlıq nəticəsində öyrənirlər ki, «axan çaylar, yeraltı sular çökəkliyə yiğilaraq göl əmələ gətirir. Göl su ilə dolu təbii çökəklikdir».

Dərsdə şagirdlər Goy göl, Maral göl, Xəzər dənizi barədə mə'lumat alırlar. Müsahibə Naxçıvandakı Batabat gölü haqqında təəssüratla başa çatır.

Naxçıvan şəhər 11 nömrəli məktəbin müəllimi Sevda Bağırova «Çaylar» mövzusu keçilərkən şagirdlərin diqqətini Naxçıvan çayının dərsliyin 23-cü səhifəsində verilmiş mənzərəsinə yönəldir. O, aşağıdakı tapşırıq və suallarla sınıf müraciət edir:

1. Çaylar necə yaranır?
2. Çayın başlandığı və töküldüyü yeri necə adlandırırlar?
3. Rayonumuzun (kəndimizin) ərazisindən hansı çay axır?
4. Bu çaydan hansı məqsədlər üçün istifadə edirik?

Asudə vaxtlarında Naxçıvan çayına şagirdlərin ekskursiyası təşkil edilir. Bu mövzu nəzərdən keçirildikdən sonra növbəti dərslərdə («Respublikamızın əsas su mənbələri») Kür və Araz çayları haqqında mə'lumat alırlar. Onlara mə'lum olur ki, Kür çayı Cənubi Qafqazın, o cümlədən Azərbaycanın ən böyük çayıdır.

Şagirdlərdə maraq doğuran mövzulardan biri də «Diyarımızın bitki və heyvanları»dır. Bu mövzu keçilərkən onlar «bitkilər aləmi» anlayışı ilə tanış olurlar.

«Meşə bitkiləri» mətnindən şagirdlərə aydın olur ki, respublikamızın meşələrində cökə, vələs, palid, göyrüş, fisdiq bitir. Daha sonra həmin ağaclar barədə müvafiq mə'lumatlar verilir. Ağacların bə'ziləri (şam, qoz ağacı, palid, tozağacı və s.) – işıqsevər; bə'ziləri (küknar, fisdiq, cökə, mərcangilə və s.) kölgəsevər bitkilər sayılır.

Şagirdlər meşə ətəklərində bitən itburnu, göyəm, çaytikanı, moruq, fındıq, ardıcın da adlarını qeyd edirlər. Müəllimin köməyilə onlara mə'lum olur ki, həmin bitkilər kol adlanır.

Dərsdə şagirdlər bitkilərin, o cümlədən müxtəlif ağacların, kolların və otların faydası (oksigen qazı istehsal edir, ağaç oduncağından ipək parça, kağız, spirt əldə olunur, mebel düzəldilir, binaların, evlərin tikintisində istifadə edilir, bir çox bitkilərdən dərmanlar hazırlanır və s.) barədə mə'lumatlara yiyələnir və onlarda bitkiləri qorumaq artırmaq istəyi və tələbatı yaradılır.

Müəllim eyni qaydada şagirdləri fəal fikri əməliyyatlara qoşmaqla «Meşə heyvanları» mövzusunu keçir. Məktəblilər öyrənirlər ki, meşələrimizdə bir çox heyvanlar, quşlar, həşəratlar məskən salmışlar. Mətnlə tanış olduqdan sonra müəllimin sualına əsasən şagirdlər meşələrimizdə olan dələ, sincab, meşə pişiyi, vaşaq, ağaçdələn, canavar, tülükü, qaban, qırqovul, cüyür, maral, qonur ayı, qaratoyuq, qu quşu, sarıköynək və s. nümunə göstərilirlər.

Bağ bitkiləri və heyvanları şagirdlərin gündəlik həyatında daha tez-tez temasda olduqları, gördükleri bitki və heyvanlardır. Bir çox ailələrin barlı-bərəkətli bağları var, bə'zi ailələr ev heyvanları saxlayırlar. Ona görə də bu bitki və heyvanların əhəmiyyətini və faydasını aydınlaşdırmaq şagirdlər üçün daha asandır (meyvələrin tərkibində insan üçün qiymətli olan vitaminlər, şəkərli maddələr və mineral duzlar olur). Hətta dərsdə həmin bitki və heyvanlara necə qulluq göstərdiklərindən söz açırlar.

«İnsanın təbiətdən istifadəsi», «Diyarımızın faydalı qazıntıları» mövzuları keçilərkən Şərur rayonu Ələkli kənd orta məktəbinin müəllimi Adilə İsmayılova respublikamızın təbii ehtiyatları, faydalı qazıntıları və onların əhəmiyyəti haqqında şagirdlərdə aydın təsəvvürün yaradılmasına xüsusi diqqət yetirir. Məktəblilər qranitin, torfun, daş kömürün, nestin, qazın, gilin, qumun, əhəngdaşının, xörək duzunun və s. faydasını, yaşayış və inşaat işlərində əhəmiyyətini aydın dərk edirlər. Onlar həmçinin Naxçıvanda çox qiymətli duz yataqlarının olmasından, ondan ərzaq və müalicə vasitəsi kimi istifadə edilməsindən söz açırlar.

III sinfin təbiətsünləşdirici dərsliyində verilmiş tapşırıq və sualların bir çoxu yerli diyarşünashıqla əlaqədardır. «Payızda insanlar hansı işləri görür? Nə üçün?» (səh.12), «Yaşadığınız ərazidə bulaq varmı?» (s.20), «Yaşadığınız yerlərdə hansı çay var? Onlardan nə məqsədlə istifadə olunur?», «Gəzdiyiniz, gördüyünüz yerlərdə bitkilərin bitdiyi mühiti yada salın. Bitkilər hansı mühitdə bitir?» (s. 38), «Yaxınlıqdakı meşələrdə hansı vəhşi heyvan və quşların ovlanması qadağan olunduğunu öyrənin. Ovlanması qadağan olunan heyvanlar üçün məktəblərinizdə, rayonda hansı tədbirləri həyata keçirirsiniz?» (s.48), «Hansi tarla bitkilərinin tanıyrırsınız? Məktəbinizə yaxın yerlərdə onlardan hansı becərilir?» (s.54), «Tarlada əmək adamlarının alaç otları və zərərverən haşəratlarla necə mübarizə apardıqlarını öyrənin» (s.54), «Yaşadığınız ərazidə an çox hansı meyvələr becərilir?» (s.58), «Yazda bitkilərdə hansı dəyişikliklər

baş verir?», «İlk dəfə hansı ağaclar, kollar, otlar çıçaklıyır?», «Yazda insanlar kənd təsərrüfatında hansı işləri görürler?» (s.76), «Respublikamızda və yaşadığınız yerdə hansı nadir bitkilər var?» (s. 78).

Məktəblilər «Məhəllin şəkli və planı» mövzusu ilə tanış olduqdan sonra öyrənirlər ki, məhəllin planını çəkməkdən ötrü nələri bilmək lazımdır. Müəllim bunu müəyyənləşdirdikdən sonra onlara praktik iş verir.

Naxçıvan şəhər 11 nömrəli məktəbin IV^a sinfində məktəblilər (müəllim Aynurə Orucova) «Oturduğunuz partanın şəklini və planını çəkin», «Sınıf otağınızın şəklini və planını çəkin» tapşırığını müvəffəqiyyətlə yerinə yetirmişlər. Bu tapşırığa əməl olunduqda məhəllin planını çəkməyə cəhd göstərilir.

Diyarşünaslıq baxımından «Azərbaycan Respublikasının xəritəsi» mövzusu zəngin material verir. Hər bir azərbaycanlı ilk növbədə ölkəmiz haqqında aydın təsəvvürə malik olmalıdır. Şagirdlər hazırda respublikamızın sahəsinin neçə (86,6) min kvadrat kilometr, əhalisinin neçə (8 milyon) milyon, hansı ölkələrlə (şimaldan Dağıstanla, şimal-qərbdən Gürcüstanla, cənub-qərbdən Türkiyə və Ermənistanla, cənubdan İranla həmsərhəd olduğunu bilməlidirlər. Bu zaman Naxçıvanın Türkiyə, İran, Ermənistanla həmsərhəd olması xüsusi vurgulanmalıdır.

Şagirdlər həm də ölkəmizin ərazisinin dağlıq, düzənlik və yarımsəhralardan ibarət olduğunu və Qafqazda yerləşdiyini öyrənirlər. Şagirdlərə çatdırıla bilər ki, səhbət yalnız Şimali Azərbaycandan gedir. Torpaqlarımızın xeyli hissəsi İranın idarəsi altındadır. Cənubi Azərbaycan adlanan, mərkəzi şəhəri Təbriz olan həmin ərazidə 30 milyona yaxın azərbaycanlı yaşayır. Hələ Ermənistan deyilən respublikanın ərazisində, Qərbi Azərbaycanda nə qədər torpaqlarımız qalıb.

«Respublikamızın dağları» mövzusu keçilərkən şagirdlər Böyük Qafqaz dağları barədə mə'lumata yiyələnir və onların ölkəmizin şimalında yerləşdiyini öyrənirlər. Həm də onlara mə'lum olur ki, Böyük Qafqaz dağlarında başlıca yer Baş Qafqaz dağlarına məxsusdur. Bütün fəsillərdə həmin dağların başı qarlı olur. Şahdağ (4243 m), Tufandağ (4191 m) və Babadağ (3632 m) kimi sıra dağlar Baş Qafqaz dağları silsiləsində mühüm rola malikdir. Onlar uca dağlardır. Həmin dağların yamaclarında palid, fisdiq, vələs, bir qədər aşağıda isə qoz və fındıq bitir. Adı çəkilən meşələrdə Qafqaz qonur ayısı, Qafqaz maralı, dağ keçisi, cüyür, dələ, vaşaq, quşlar, ilan və kərtənkələ məskən salıb.

«Təbiəti qorumaq hər şagirdin vəzifəsidir» mövzusu üzrə məşğələ məktəblilərin təbiətin mühafizəsi üzrə fəaliyyətinin təşkilinə kömək göstərir. IV sinifin «Təbiətşünaslıq» dərsliyində verilmiş materialı oxuyan şagirdlər görürler ki, dərs birbaşa onlara ünvanlanmışdır və onlara müraciət olunur: «Siz ağaclar, kollar və gül əkibbecərər, yaşıllıqları qoruya bilərsiniz. Gənc diyarşünas kimi ciyininə yol çantası salıb, meşələrimizdə hansı ağacların, kolların və otların bitdiyini və hansı quşların, heyvanların yaşadığını öyrənə bilərsiniz. Yaşadığınız yerin faydalı qazıntılarından nümunələr toplayıb, məktəb diyarşünaslıq muzeyini zənginləşdirin... Məktəblilər dərman bitkilərinin toplanmasında gənc təbiətçi kimi böyük kömək göstərə bilərlər. Meşə tingliyi salmaq üçün ağaç və kol toxumları yiğin...».

Daha sonra şagirdlərə öz məktəblərində «Quş günü», «Bağ həftəsi», «Meşə aylığı» keçirmək, «Mavi keşikçilər», «Yaşıl keşikçilər», «Məktəb meşəbəyiləri» kimi fəaliyyət göstərmək tövsiyə olunur.

KIÇIKYAŞLI UŞAQLARDA İSLAM DƏYƏRLƏRİNİN FORMALAŞDIRILMASI YOLLARI

Şərafət Baxışova,
elmi işçi

Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyə olunmasında islam dəyərlərindən istifadə xüsusi aktuallıq kəsb edir.

İslam dəyərləri haqqında mə'lumat tərbiyə və tə'lim prosesinin bütün mərhələlərində, o cümlədən ətraf aləmlə, ictimai həyat hadisələri ilə tanışlıq, bədii ədəbiyyat və nitq inkişafı məşğələlərində, gəzinti və ekskursiyalar, bayramlar, kütləvi tədbirlər zamanı verilə bilər.

İslam dəyərləri haqqında danışmağa hazırlaşarkən müəllim uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla onlara veriləcək mə'lumatların həcmini, fəal lügətinə daxil ediləcək sözləri müəyyənləşdirməlidir. Elə sözər seçilməlidir ki, veriləcək mə'lumatın mənimsənilməsi təmin edilsin.

Tə'lim prosesində verilən mə'lumatın uşağıın mə'nəvi tərbiyəsinə, şəxsiyyət kimi formallaşmasına necə tə'sir etməsi diqqət mərkəzində durmalıdır.

Məktəbəqədər dövr uşaqların ətraf aləmlə tanışlığının ilkin və ən mühüm mərhələsidir. Yaşlarının az olmasına baxmayaraq, onlar təcrid olunmuş şəkildə deyil, bu prosesin içində yaşayırlar. Uşaqların əksəriyyəti həyata göz açandan baba-nənələrinin, ata-analarının, digər yaşılı qohumlarının Allah, Məhəmməd Peyğəmbər, Quran haqqında söhbətlərini dinləyir, yaşlıların namaz qılmalarının, oruc tutmalarının şahidi olur, tədricən bunların mahiyyətini anlamağa çalışırlar. Onlar valideynləri ilə birlikdə ziyarətgahlarda olur, valideynlərinin bu yerlərə hansı məqsədlə getdiklərini müşahidə edirlər.

Uşaqların islam dəyərləri ilə tanış edilmələri üçün müxtəlif yollardan istifadə olunur. Onlardan biri uşaq bağçalarında təşkil olunan məşğələlərdir.

Tərbiyəçi «Ətraf mühitlə tanışlıq» məşğələsində Allah haqqında mə'lumat verərkən qeyd edir ki, Allah iman gətirənlərə bu dünyada və axırətdə rəhm edən, onları bağışlayandır. Biz bir işə başlayanda «Bismillahir-rəhmanirrəhim» deməklə Allah-təalanın mübarək adını yad etməli, ondan kömək istəməliyik. İş qurtaranda isə ona şükər etməliyik. Peyğəmbərimiz Həzrət Məhəmməd buyurubdur ki, «Bismillah»sız başlayan iş xeyirsizdir. Buna görə də işə başlayanda «Bismillah», qurtaranda «Əlhəmdülüllah» demək lazımdır. Bu dövrdə uşaqlara süfrə ətrafında oturub yeməyə başlayanda bu müqəddəs sözlərdən istifadə etməyi öyrətmək vacibdir.

Allaha sığınan həmişə nicat tapıb, ona qarşı çıxan, əmrindən yayılan isə zəlalətdə olmuşdur. Ona doğru gedən kimsə yarı yolda qalmaz, dərgahına uzanan əllər naümid geriyə qaytarılmaz. Ona məhəbbət bağlayanları maddi ne'mətlərlə dolu olan dünya, sərvət, cah-cəlal düşündürməz, çünki dünya malına uymaq Allahi unutmaq deməkdir.

Bələ səhbət, bu məzmunda mə'lumat bütün uşaqlar üçün vacibdir. Bakının Səbayəl rayonundakı 257 nömrəli uşaq bağçasının tərbiyəçisi Şahbazlı Amaliya məktəbə hazırlıq qrupunda ətraf aləmlə tanışlıq məşğələsində uşaqlara mə'lumat verərək deyir:

- Etraf aləmə baxın. Yer üzündə cürbəcür insanlar, irili-xirdalı heyvanlar, aləvan çiçəklər, bitkilər görürük. Götür üzündə ay, günəş, ulduzlar vardır. Təbiətdə gördüyüümüz heç bir şey öz-özünə əmələ gəlməmişdir. Bütün bunları yaradan var. Onların yaradıcısı Allahdır. Canlıların yaşaması üçün lazımlı olan havanı, günəşini, suyu da Allah yaratmışdır.

Biz Allahı görmürük. Allah nə yerdə, nə də göydədir. Amma hər zaman bizimlədir. O, ucalardan uca, böyüklerdən böyük, ululardan uludur.

O, görülənləri görür, eşidənləri eşidir, duyulanları duyur və dərk edir. Ona görə də Allah müdrikdir. Allah rəhmlidir. Allahı sevmək lazımdır.

Tərbiyəçi uşaqlara deyir: - Mərhəmətli Allahın bəndələri o kəslərdir ki, onlar yer üzündə başaşağı və təvazökar gəzirlər və cahillər onlara xoşagəlməyən sözlərlə xitab edən zaman «salam» deyib keçirlər («Əl-Fürqan, 63»).

Amaliya müəllim uşaqlara başa salır ki, insan tərəfindən ləyaqətlə yerinə yetirilən hər bir əməl Allahın mükafatını qazanar, bəyənilməyən əməl isə öz sahibinə töhmət gətirər. Bununla əlaqədar aşağıdakılardan mahiyyəti sadə dildə açılmalı və uşaqlara başa salınmalıdır.

Allahın bəyəndiyi işlər: ibadət, başqasının haqqına hörmət, səxavət, ədalət, xeyir işlərə meyl, pis əməllərdən çəkinmək, halala dəstək vermək, böyüklərə ehtiram, kiçiklərə qayğı, əxlaqi gözəlləşdirmək, vətəni sevmək, haqqı söyləmək, doğruluq, sədaqət, əhdə vəfa, əmanətə xəyanət etməmək, səbr göstərmək, elmlə və fəzilətli olmaq, nəfsə qalib gəlmək və s.

Allahın bəyənmədiyi işlər: yalançılıq, qeybat, iftira, şeytançılıq, nifaq, fəsad, haramxorluq, casusluq, xəyanətkarlıq, həsəd, zina, içkiyə hərislik, qumar və s.

Müqayisə priyomundan istifadə prosesində uşaqlar Allahın bəyəndiyi və bəyənmədiyi işlər haqqında mə'lumat alırlar. Bunlar uşaqlarda konkret, aydın təsəvvürlərin, etraf həyata fəal münasibətin formalaşmasına kömək edir. Sonralar uşaqlar gördükərini və eşitdikərini müstəqil təhlil etməyi, tutuşdurmayı, müqayisə etməyi, bilikləri ilə gördükəri arasındaki fərqi, əlaqələri tapmayı, ümumiləşdirmə aparmağı, nəticə çıxarmağı uşaqlara öyrətmək onların inkişafını təmin edir.

Tərbiyəçi uşaqlarla aşağıdakı məzmunda müsahibələr təşkil edə bilər: «Nə üçün Allaha şükr edirik?», «Xoşbəxt olmaq üçün kimin buyruqlarına əməl etməliyik?», «Allah hansı adamları sevir, hansılarını sevmir?» və s.

Metodlardan kompleks istifadə uşaqların hadisələrlə daha yaxından tanış olmalarına, onların təsəvvürlərinin formalaşmasına imkan yaradır.

«Məktəbəqədər müəssisələrdə tərbiyə və tə'lim programında «etraf aləmlə və ictimai həyat hadisələri ilə tanışlıq» bölməsində və programla əlaqədar hazırlanmış «Məktəbəqədər yaşılı uşaqlar üçün müntəxəbat»da islam dəyərləri ilə əlaqədar «Peyğəmbərimiz Həzrət Məhəmməd» haqqında mövzu verilmişdir. Mətndə Məhəmməd Peyğəmbərin (s) xarici görünüşü, onun kəlamları uşaqların yaş və anlaq səviyyəsinə uyğun şərh edilmişdir.

Peyğəmbər kəlamları kiçikyaşlı uşaqların tərbiyəsi baxımından məzmununa görə aşağıdakı kimi təsnif edilə bilər:

1. Yer üzünün bütün canlılarına, insanlara qayğı və məhəbbət;

2. Torpağa, doğma yurda, əməyə, əməkçi insanlara xalqa dərin məhəbbət;
3. Haqqı, ədaləti qorumaq, xeyirxahlıq, elm öyrənmək, elmin faydasını dərk edib, onu xalqın xidmətinə vermək.
4. Ümumbaşarı norma və əxlaq qaydalarını qoruyub təkmilləşdirmək, böyüyo, ata-anaya hörmət etmək; nəzakətli olmaq, əmanətə xəyanət etməmək, bəd əməllərdən uzaq olmaq, insanı hissələri təcəssüm etdirmək;

5. Qadınlara hörmət və ehtiramla yanaşmaq, təmiz və pak olmaq.

Peyğəmbərin kəlamları sırasında insana, canlılara, təbiətə qayğı mühüm yer tutur. Heyvanlara qəzəblənməyi nadanlıq sayan peyğəmbər tələb edirdi ki, yer üzündə hərəkət edən nə varsa, hamisəna məhribanlıq göstərmək lazımdır. İnsan təbiətə, onun canlılarına mərhəmətli olmalı, bir-birinə kömək etməli, qayğı göstərməlidirlər.

Tərbiyəçi məşğələ zamanı uşaqlara Məhəmməd Peyğəmbərin hədisləri haqqında da mə'lumat verərək deyir: «Bir nəfər Peyğəmbərdən soruşur: «Ən yaxşı insan kimdir?» Peyğəmbər cavab verir ki, ömrü uzun və əməlləri yaxşı olan insan hamidan üstündür. Bəs ən pis adam kimdir? – deyə soruşanda Peyğəmbər belə cavab verir: «Ömrü uzun və əməlləri pis olan şəxs ən pis adadır».

Ona görə ömrüboyu hamı yaxşılıq etməlidir. Peyğəmbər haqlı olaraq deyirdi ki, uşaqların doğulması heç kəsdən asılı deyildir, lakin onların yaxşı adamlar kimi böyümələri bizim verdiyimiz düzgün tərbiyədən asılıdır».

Peyğəmbər uşaqlara, kiçiklərə qayğı göstərməyi tələb edirdi: uşaq olmayan evdə bərəkət olmaz. Hər ağacın öz meyvəsi var, qəlbin meyvəsi övladdır. Bu meyvənin – övladın qayğısına qalmaq, ona yaxşı tərbiyə vermək ata-ananın borcudur. Üç ümumi keyfiyyəti olan şəxs cənnətlikdir: zəiflərlə xoş rəitər, atanani sayınaq, onların hörmətini gözləmək və mərhəmətli olmaq.

Uşaqların tərbiyəsində islam dəyərlərindən istifadə edilməsində 'məşğələ prosesi ilə kifayətlənmək olmaz. Məşğələdənkənar asudə vaxtlarda islam dəyərlərindən istifadə edilməsinin vacibliyi ön plana keçirilir. Uşaq şəxsiyyətinin formallaşmasında və ailədə ümumi baxışlar sisteminin yaranmasında bu dəyərlərdən pedaqoji ustalıqla istifadə olunmalıdır. Asudə vaxtin təşkili könüllü xarakter daşıyır və uşaqların öz maraqlarına görə arzuları təmin edilir.

Məşğələdənkənar tədbirlər öz məzmununa, forma və keçirilmə metodlarına görə rəngarəngdir. Tərbiyəçinin məşğələdənkənar keçirdiyi söhbətdə həyatı bütünlükə insanhıq üçün dərs olan Məhəmməd Peyğəmbər həyatı haqqında ilkin mə'lumatı uşaqlara elə çatdırıcı ki, uşaqlar bu böyük şəxsiyyət haqqında konkret mə'lumat əldə edə bilsinlər. Onlar tərbiyəçinin mə'lumatından öyrəndilər ki, Məhəmməd Peyğəmbər ucaboy, qara gözlü imiş, sıfətindən nur yağırmış. O, dərin zəkası, cəsarətli, mərhəmətli olması, danışıçı, əxlaqi, xoş xasiyyətliliyi ilə seçilib, Məhəmməd Peyğəmbərin dilinə heç vaxt yalan söz gəlməmişdir. Məhəmməd Peyğəmbər öz səmimiyyəti ilə hamını heyrətə gətirmişdir. O, qadınlara, uşaqlara son dərəcə həssaslıqla yanaşaraq, kömək əli uzadar, səmimiyyət göstərərdi. O, hamını elmə, təhsilə, elm adamlarına, alımlarə hörmət etməyə çağırardı. Peyğəmbərimiz deyərdi ki, müsəlman olan hər bir insan həmişə biliyini artırmağa çalışmalıdır.

Məhəmməd Peyğəmbərin (s) dörd şeydən xoşu gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik. Çalışın bu keyfiyyətlər sizdə olmasın.

Bütün bu mə'lumatlar, şübhəsiz, 5-6 məşğələdə verilmir, il boyu aparılan müşahidələr, digər məşğələlərdə dələyi yolla yaranan əlaqələr üzrə səhbətlər həmin məşğələlərdə ümumiləşdirilir. Bu müddət ərzində uşaqlar bir-birindən, qardaş-bacılardan, ailənin yaşı üzvlərindən xeyli mə'lumat əldə edir, mə'lumatlarını dərinləşdirirlər.

Bəsliliklə, Məhəmməd Peyğəmbərin (s) həyatını və fəaliyyətini kəlamlarını, ümumiyyətlə, islam dəyərlərini məktəbəqədər yaşı uşaqlara öyrətmək tərbiyəçilərin mühüm vəzifələrindəndir. Kəlamları öyrənən uşaqlar həqiqi mə'nəvi təmizlənmə yolunu keçir, özünün ləyaqətini, mənliyini dərk edər, ailənin, ata və anasının, bacı və qardaşının qədrini bilsər, torpağa bağlanar, doğma yurdunu, vətənini, xalqını ürəkdən sevər, onun azadlığı və müstəqilliyi yolunda hər cür mübarizəyə hazır olar.

SİNİFDƏNXARIC TƏDBİRƏRDƏ EKOLOJİ TƏRBİYƏNİN TƏŞKİLİ YOLLARI

Lətifə Rzayeva,
TPİ-nin böyük elmi işçisi, pedaqoji elmlər namizədi

Kiçikyaşlı məktəblərə ekoloji tərbiyə aşılanması üzrə işləri yalnız tə'lim prosesi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə əlaqədar şagirdlərin müxtəlis fənlərin tədris prosesində aldıqları biliklərin dairəsi sinifdən xaric tədbirlərdə daha da genişləndirilməli, nəzəri mə'lumatların praktikaya tətbiqi nəticəsində bacarıq və vərdişlərə çevriləlidir.

İbtidai siniflərdə təbiəti mühafizə, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar aşağıdakı istiqamətlərdə praktik işin aparılması zəruridir:

- məktəb həyatının yaşıllaşdırılmasında şagirdlərin iştirakının tə'min olunması;
- yaşayış məntəqələrində yaşıllıqların qorunmasında şagirdlərin qüvvəsindən istifadə;
- saydalı həşəratların qorunmasında şagirdlərin iştirakı;
- torpağın mühafizəsində şagirdlərin iştirakı;
- su hövzələri və balıqların mühafizə olunmasında şagirdlərin iştirakı;
- quşların mühafizəsində şagirdlərin iştirakı;
- təbiət abidələrinin qorunmasında şagirdlərin iştirakı.

Bunların sayını bir qədər də artırmaq mümkündür, lakin şəraitdən asılı olaraq hər bir məktəb müvafiq iş növünü seçməlidir.

Ətraf aləmlə tanışlıqla əlaqədar təbiətə kompleks ekskursiyaların təşkili, canlı və cansız aləmin (havanın, torpağın, suyun) çırkləndirilməsi, bitkilərin qırılması, otların, çiçəklərin məhv edilməsi, həşəratların, quşların, heyvanların qırılması, meşənin, tarlaların yandırılması və s. üzərində müşahidələr şagirdlərin biliklərini daha da zənginləşdirir, onlarda təbiətə həssas münasibət tərbiyə edir. Bütün bunlar məktəbdə aşağıdakı iş formalarından istifadə olunmasını qarşıya qoyur:

- 1) təbiət quşosının təşkili;
- 2) məktəb meşəciliyi üzrə işin təşkili;
- 3) yaşıllıqları qoruyanlar dəstəsinin yaradılması;
- 4) «Biz təbiət dostlarıyız» dərnəyinin təşkili;

5) «Heyvanlar aləmində» muzeyinin yaradılması.

İnkar olunmaz həqiqətdir ki, indi ekoloji problemin həlli üçün xeyli işlər görülür. Xüsusilə məktəbin, məktəbyanı sahənin, yaşayış məntəqələrinin yaşillaşdırılması, kənd məktəblərində şagirdlərin qüvvəsi ilə meşə zolaqlarının salınması, baliqcılıq, quşçuluq, heyvandarlıq təsərrüfatının məktəblərə yol açması, şitilliklərin salınması təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlmüş addımlardır. Bir çox məktəblərdə məktəbə ilk qədəm qoyan şagirdlərə ağacların tınglarının əkdirilməsi, uzunömürlü ağaclarla, nadir və nəslî kəsilməkdə olan ağaclarla qulluq edilməsi bir ənənə şəklini almışdır.

Sadaladığımız iş formaları üzərində dayanaq:

1. «Məktəbdə təbiət guşəsi»nın məqsədi kiçikyaşlı məktəbliləri yaşıdlıları ərazidə yetişən ağaclar, kollar, otlar, çiçəklər, dərman bitkiləri və s. tanış etmək, onların xarakterik əlamətlərini başa salmaq, insanlara faydasını öyrətmək. Ən başlıcası, bu əsasda onlarda təbiətin yaşıl örtüyünü, canlı aləminə (həşəratlar, quşlar, heyvanlar və s.) qayğılı münasibət hissi oyatmaqdan ibarətdir. Məktəbdə təbiət guşəsinin yaradılması ibtidai sinif şagirdlərinin böyük marağına səbəb olur. Bu guşədə müxtəlisf kələm, moruq, itburnu, mamır, inciçiçəyi, qarğagözü, yonca, quşəppəyi, çovdar, buğda, arpa, qarğıdalı, dari şəkilləri, xüsusilə nadir, nəslî kəsilməkdə olan otların, çiçəklərin, dərman bitkilərinin herbariləri, heyvanların, quşların, həşəratların müqəvvvaları, müxtəlisf şəkillər, sxemlər və dioqramlar saxlanılır. Onların hər birinin üzərində adları yazılır. Şagirdlər sinifdən xaric tədbirlər prosesində onların tozunu alır, hər birinin xarakterik xüsusiyyətlərinin, yaşayış tərzinin insanlara faydasını öyrənirlər.

Gəzinti, ekskursiya, yürüşlər zamanı uşaqlar qarşılaşdıqları bitki növlərini, müxtəlisf növlü həşəratları, quşları, heyvanları məktəbə gətirir, təbiət guşəsini zənginləşdirirlər.

Təcrübə göstərir ki, «məktəbdə təbiət guşəsində iş zamanı yuxarı sinif şagirdlərindən bir neçə nəfərin də'vət olunması kiçikyaşlı məktəbliləri daha da həvəsləndirir, təbiətin mühafizəsində fəal olmağa alışdırır.

I-II sinif şagirdləri növbə ilə (gündə bir sinif) təbiət guşəsində olan canlılara qulluq edirlər. Şəkilləri olan bitki və heyvanlar haqqında hər dəfə şagirdlərə kiçik həcmli və maraqlı mətnlər oxunur, qısametrajlı kinofilmlər təqdim olunur.

Bu yolla ibtidai sinif şagirdlərinin təbiət haqqındaki bilikləri daha da zənginləşdirilir, genişləndirilir, onlarda təbiətə maraq və məhəbbət hissi aşilanır.

2. Respublikamızın bə'zi məktəblərində təbiəti mühafizəyə yönəldilmiş iş formalarından biri də «Məktəb məşəciliyi»dır. İbtidai sinif şagirdləri yuxarı sinif şagirdlərinin təşəbbüsünə qoşulur, sadə praktik işlər həyata keçirirlər. Belə ki, meşədə ağaç, cins toxumlarının toplanmasında, əkilməsində, ləklərin suvarılmasında, onların alaqlanımdan təmizlənməsində iştirak edirlər.

Yaxınlıqdakı meşə təsərrüfatı sahəsində yuxarı sinif şagirdləri tıng basdırır, onlara qulluq edirlər. Müvafiq vaxtlarda müəllimin rəhbərliyi altında göbələk və giləmeyvə, dərman bitkiləri toplayıb məktəbə təhfil verirlər, «Məktəb məşəciliyi» dərnəyində tez-tez toplantılar keçirilir, müşahidələr, dialoq-söhbətlər aparılır, şagirdlərin gördükleri işlərin faydası şərh olunur. Fəallar dəftəri qələm, kitab və s. ilə mükafatlandırılırlar. Beləliklə, bir tərəfdən şagirdlərə təbiəti mühafizə üzrə

biliklər verilir, onlara əmək bacarıq və vərdişləri aşılanır, digər tərəfdən təbiətə qayğı ilə yanaşmağın zəruriliyi başa salınır.

3. «Yaşlıqları qoruyanlar dəstəsi», adından da göründüyü kimi, məktəbin yaşayış məntəqəsinin yaşıllaşdırılmasına xidmət edir. Bunun üçün dəstənin üzvlərinə yaşıllaşdırmanın məqsədi, əhəmiyyəti başa salınmalıdır.

«Yaşlıqları qoruyanlar dəstəsi», əsasən, məktəbin yaxınlığındakı uşaq bağçasını himayəyə götürür. Onlar uşaq bağçasının həyatında ağaç və kollar əkirlər. Uşaq bağçasının dəhlizində dibçəkdə müxtəlisf çiçəklər əkirlər. Bu dəstə beş qrupa ayrıılır. Qruplar növbə ilə (hər qrup bir gün) uşaq bağçasında olur, ağaclarla, kollara, çiçəklərə qulluq edir, onların diblərini boşaldır, su verir, torpağını dəyişir, qurumuş budaqlarını kəsirlər. Beləliklə, ibtidai sinif şagirdləri yaşıllaşdırmanın əhəmiyyətini öyrənirlər.

4. «Biz təbiət dostlayırıq» dərnəyinə, əsasən, ibtidai sinif şagirdləri yazılırlar. Bu dərnək şagirdlərin təbiəti mühafizə ilə əlaqədar praktik fəaliyyətinə həsr olunur. Tutaq ki, şagirdlər müxtəlisf sənlərin tədrisi ilə əlaqədar təbiətin mühafizəsi üzrə mə'lumatlar almışlar. Ekskursiya, yürüş, gəzinti, praktik iş və s. əsasında xeyli bilik və bacarıqlara yiylənmişlər. Müəllim həmin mə'lumatları, pərakəndə faktları ümumiləşdirmək, sistemə salmaq üçün şagirdlərə yeni kitablar oxuyur, şəkillər, kinofilmlər təqdim edir, müsahibə aparır, təbiətə maraq və məhəbbət oyadır.

«Torpağın mühafizəsi» mövzusu ilə əlaqədar müəllim torpağın şoran və şoran olmayan yerlərində ağaç, kol və otlar üzərində müqayisəli müşahidə aparmağı tapşırır. Şagirdlər alınan fərqi ayrıca dəftərə qeyd edirlər. Şoran olan və şoran olmayan yerlərdə ağaç, kol və otların necə bitməsi, otların fərqi, onlara göstərilən qulluğun nəticələri elmi şəkildə açılır, şagirdlərin bilikləri zənginləşdirilir. Nəzəriyyə ilə praktika arasındaki dialektik əlaqələr sadə şəkildə başa salınır. «Biz təbiət dostlarıyıq» dərnəyinin üzvləri qışlayan və köçəri quşlarla əlaqədar maraqlı hekayələr oxuyur, şəkillərə baxır, nəslü kəsilməkdə olan quşlarla tanış olur, «Köçəri quşlar» mövzusunda albom hazırlayırlar. Dərnəkdə «Biz təbiət dostlarıyıq» mövzusunda ümumiləşdirici söhbət aparılır. Şagirdlərin şəxsi təcrübələri, müşahidələri sistemə salınır. Belə işlər şəcirdlərdə təbiətə məhəbbət və qayğı hissələrini gücləndirir.

5. «Heyvanlar aləminində» muzeyi şagirdlərdə heyvanat aləminin dərindən mənimsənilməsinə yönəldilmiş iş formasıdır. Bu muzeydə heyvanlar dörd guşəyə bölünür: a) qruda yaşayan heyvanlar aləminin mühafizəsi; b) suda yaşayan heyvanların mühafizəsi; c) quşların mühafizəsi; ç) faydalı həşəratların mühafizəsi. Bu guşələrin hər birində bə'zi heyvanların özləri, bə'zilərinin müqəvvvaları və şəkilləri saxlanılır. Müəllimin rəhbərliyi və izahı ilə şagirdlər təbiətşünaslıqdan heyvanlar aləmi ilə əlaqədar aldıqları biliklərini zənginləşdirirlər. Sonra hər bir heyvanın (qruda və suda yaşayanların, quşların və həşəratların) yemləndirilməsi, onlara qulluq olunması üzrə iş aparılır. Hər birinin həyat tərzi, forması, xarakterik xüsusiyyətləri haqqında mə'lumatlar əldə olunur. Əyani və konkret əsaslarla şagirdlər öyrənirlər ki, bə'zi heyvanların ətindən, südündən, yağından, dərisindən və s. insanlar faydalayırlar. Ona görə də təbiətdə heyvanlar aləminə qəsd etmək, onları necə gəldi ovlamaq, kəsimək olmaz. Heyvanları qorumaq, onların nəsillərini artırmaq hamımızın borcu və vəzifəsidir.

KİÇIKYAŞLI MƏKTƏBLİLƏRİN QƏNAƏTCİLLİK TƏRBİYƏSİ

Afina Allahverdiyeva,
Gəncə Dövlət Universitetinin baş müəllimi

Kiçikyaşlı məktəblilərin qənaətcillik tərbiyəsinin səmərəli nəticə verməsi bu işin ailədə müntəzəm və düzgün aparılmasından çox asılıdır. Bu, ilk növbədə tələblərdə vahidlik pirnsipinin gözlənilməsi üçün mütləqdir. Bu, həm də məktəblə ailənin əlbir işini meydana çıxarır. Nəhayət, vahid iqtisadi rejimin yaradılması qənaət rejimi ilə fəaliyyət göstərməyi tə'min edir.

Prof. S.Axundov qənaətcillik tərbiyəsində məktəbin ailə ilə müntəzəm əlaqə saxlamasını, bu məsələdə prinsipial və pedaqoji cəhətdən düzgün mövqə tutmasını vacib hesab etmişdir. (Şagirdlərin qənatəcillik tərbiyəsi. «Azərbaycan məktəbi» jurnalı, 1983, № 12, səh. 46-48).

Bə'zən ailədə uşaqları əmək işlərinə, o cümlədən köhnəlmış, sökülmüş şeyləri tə'mirə cəlb etmirlər. Bu, uşaqlarda israfçılığa meyl yaradır. Ona görə də əgər uşağa məxsus hər hansı bir şey xarab olmuşsa, onu tullamağa və ya təzəsini almağa tələsmək lazımlı deyildir. Həmin oyuncağı və ya avadanlığı uşaqla birlikdə tə'mir etmək çox vacibdir. Bununla uşaq şeylərin ömrünü uzatmağı öyrənir və bu işə adət edir. Belə vərdiş uşağı sınmış stulun ayağını düzəltməyə, öz paltarlarının sökülen yerini tikməyə və digər faydalı işlər görməyə yönəldir. Əlbəttə, əgər ailədə valideynlər özləri israfçılığa yol verirlərsə, xüsusən qazanılmış pulu sağa-sola xərcləyirlərsə, bununla onlar uşaqlara israfçılıq aşılıyırlar. Belə israfçılıq bə'zən uşağın hər şeyi «istəyirəm» tələbinə əməl etməkdə özünü göstərir. Valideynin uşağın gözü qarşısında gündəlik tələbat mallarından qənaətsizliklə və düşünülməmiş surətdə istifadə etməsi uşaq xarakterinə mənfi tə'sir göstərir.

Valideynlər həyata hazırladıqları uşaqlara əldə olan hər hansı əşyadan, maddi ne'mətdən, dərs ləvazimatından lazım olduğu ölçüdə işlətməyi, pulu daha səmərəli və qənaətlə xərcləməyi, qazanılmış hər bir qəpiyin qədrini bilməyi, öyrətməlidirlər. Prof. S.Axundova görə, hələ kiçik yaşdan uşaqlarda formallaşmağa sə'y göstərdiyimiz qənaətcillik kimi mühüm əxlaqi keyfiyyətin tərbiyəsi bununla yanaşı, işgüzarlıq, təşkilatçılıq, daha az xərclə daha yaxşı nəticələr əldə etməyi bacarmaq tərbiyəsi deməkdir.

Ailədə uşaqların qənaətcillik tərbiyəsində onların cibxərcliyi probleminin düzgün həlli mühüm əhəmiyyət daşıyır. Müşahidə apardığımız ailələrdə valideynləri bu baxımdan iki qrupa bölmək olar. Birinci qrup uşağın cibxərcliyinə diqqətlə yanaşır, verilən pulun miqdarına, necə və hara xərclənməsinə nəzarət edir. İkinci qrup isə uşaq nə qədər istəyirsə, o qədər cibxərcliyi verir, necə xərclənməsinə nəzarət etmir. Bakıdakı 99 nömrəli orta məktəbin valideyn yiğincığında dörd övlad anası Cəvahir Hüseynova dedi ki, bizim uşaqlar bilirlər ki, hər ay ailənin qazancı nə qədərdir, onu necə xərcləyəcəyimiz, nələri alacağımız, ərzağa, palpəltərə və digər şeylərə nə qədər pul sərf edəcəyimiz haqqında birlikdə götür-qoy

edirik. Dəqiq haqq-hesab aparmağı uşaqların öhdəsinə atırıq. Sonra isə ya mən, ya da ataları onların haqq-hesabını nəzərdən keçirir, lazımlı gələrsə, düzəlişlər edirik. Beləliklə, uşaqlar çox erkən yaşdan evə gələn gəliri – əmək haqqını və sərf ediləcək xərci, alınası, tə'mir olunası şeyləri nəzərə alır, bu barədə sərbəst fikir yürüdə bilirlər.

Valideyn Səriyyə Vahabova isə digər mövqedə olduğunu bildirir. Kiçik məktəb yaşlı uşaqların, ümumiyyətlə, ailənin iqtisadi işlərinə, təsərrüfatına qarışmasını lazımlı bilmir. «Uşağınkı odur ki, yesin, geysin, dərs oxusun. Nə vaxt ona pul lazımlı olsa, verirəm. Qoy korluq çəkməsin. Xətri nə istəyir alsın. Nəyi necə xərcləmək, necə qazanmaq biz valideynlərin borcudur» - deyən S.Vahabova uşağı fıravan böyütməyi üstün tutur. Digər valideyn - Firuzə Rəhimbəyli əksinə, uşağın kiçik yaşlardan qazanc gətirməyə alışdırılmasını əsas götürür. «Pul qazanmaq heç kəsə eyib deyil» - prinsipini əsas götürən valideyn III sinifdə oxuyan oğlunun kommersiya dükanında atası ilə saticılıq etməsini gərəkli sayır. «Mən niyə ona cibxərcliyi verim, qoy özü qazansın» deyən ana unudur ki, pula hərisləşən oğul pul topladıqca harınlayacaq, özü kimilərə qoşulub, natəmiz əməllər törədəcək, çünki hələ həyat üçün hazırlaşmamış belə uşağın əqli, əxlaqi deformasiyaya uğrayır, o vaxtından əvvəl pul qazanmaq yoluna düşür, nə səxavətin, nə də qənaətin nə olduğunu bilmir. Belələrindən cəmiyyətə faydasız, yalnız öz marağlı, öz qazancı üçün hər cür əyriliyə gedən alverçilər yaranır.

Pedaqoqların gəldikləri nəticə belədir: pulu səmərəli surətdə xərcləməyi uşaqlara öyrətmək lazımdır. Valideynlərin müxtəlif növbədə işləmələri ilə əlaqədar olaraq, uşaqlara mağazadan müəyyən şeylər almağı tapşırmaq lazımlı gəlir. Digər tərəfdən, uşaqların tədricən pul xərcləməyi öyrənmələri həyatın tələbindən irəli gələn zəruri məsələdir. Təcrübə göstərir ki, puldan tamamilə kənarda qalan uşaqlar böyüyüb müstəqil həyata atılkən pul xərcləməyi, bazarlıq etməyi bacarmır, aldığı əmək haqqını müəyyən müddət ərzində xərcləmək əvəzinə, ailə üçün zəruri olmayan şeylərə sərf edir, gələn əmək haqqına kimi borcla yaşayırlar.

Valideyn uşaga bazarlıq üçün pulu müvafiq miqdardla verməlidir. Onda bazarlıqdan sonra hesabat vermək vərdişi yaratmaq da çox əhəmiyyətlidir... 9-10 yaşlı uşaqlara səhər yeməyi üçün bə'zi ərzaq növləri, dəftər, qələm və digər tədris ləvazimatı almaq üçün pul vermək olar. Əzəldən düzgün nəzarət qoyulan ailələrdə uşaq öz xərclərini planlaşdırır və nəyi almanın vacib olduğunu özü həll edir. Valideynlər israfçılığa yol verilməsin deyə bu işdə uşaqlara kömək edirlər. Başlıcası budur ki, uşaq zəhmətlə qazanılan pulun hər qəpiyinin qədrini bilsin. Göründüyü kimi, ailələrdə uşaqların qənaətcillik tərbiyəsi eyni səviyyədə deyil.

Ailədə qənaətcillik tərbiyəsinin vacibliyini, gərəkliyini kütləviləşdirmək üçün məktəbin-valideynlərin bu sahədə pedaqoji maariflənməsinin təşkili mühüm əhəmiyyət daşıyır. Məktəblərdə şagirdlərin qənaətcillik tərbiyəsini təşkil etmə metodikasına aid işi belə planlaşdırıldıq:

1) Valideynlər qənaətcillik təbiyəsi əsas məqsəd olan sinif və məktəb tədbirlərinə dəvət edildilər.

2) Valideyn yığıncaqlarında qənaətcillik təbiyəsinin əxlaqi-mə'nəvi və iqtisadi cəhətdən mahiyyətini aşkarlayan söhbətlər təşkil edildi.

3) Valideynlərlə fərdi söhbətlər keçirildi, onların uşaqlarının israfçılıq hərəkətləri təhlil edildi.

4) Sinif müəllimləri ailələrin ev şəraiti ilə tanış olaraq, uşaqların ailədəki təsərrüfat işlərinə necə cəlb olunduqlarını öyrəndilər və müvafiq məsləhətlər verdilər.

5) Valideynlərə uşaqların iqtisadi, əxlaqi-mə'nəvi təbiyəsinə aid kitablar tapıb, oxumaları kömək edildi.

Bir illik fasılədən sonra valideynlərlə söhbətdən müəyyənləşdirildik ki, eksperiment keçirilən siniflərin valideynləri pedaqoji biliklərə yiyələnib, uşaqların qənaətcillik təbiyəsi ilə əlaqədar metodik tələbləri məqsədyönlü, ardıcıl nəzərə alaraq məşğul olurlar. Şagirdlərlə aparılan sorğudan və etdiyimiz müşahidədən belə nəticəyə gəldik ki, uşaqlar ailədə, məktəbdə, ictimai yerlərdə qayğılı davranışları, qənaətcillik münasibətləri ilə müəyyənləşdirici eksperiment keçirmədiyimiz məktəblərin şagirdlərindən müsbət mə'nada xeyli fərqlənirlər.

Ailədə uşaqlara erkən yaşdan başlayaraq vaxt bütçəsindən səmərəli istifadə, planlaşdırma, qənaətetmə bacarığı, iş üçün, asudə vaxt üçün sərf edilən müddəti, əməyi təhlil etmək bacarığı aşilanmalıdır. Uşaqlara ləp kiçik yaşdan boş vaxt keçirməyə, avaranlanmağa imkan verilməməlidir. Valideynlərin təbiyəçilik fəaliyyəti yalnız nəzarətdən ibarət olmamalı, vaxtı, əməyi-fəaliyyəti səmərəli istifadəyə yönəltməlidir. Kiçik məktəbyaşlı uşaqlarda gün rejiminə əməl edilməsi, dəqiqlik, səliqəlilik, təşkilatçılıq vərdişlərinin formalasdırılması onların qənaətcillik keyfiyyətləri təzahür etdirmələrinə güclü tə'sir göstərir.

Ailədə uşaqların qənaətcillik təbiyəsi məqsədilə onlarla vaxtaşırı söhbətlər keçirmək, tapşırıqlar vermək, ailənin şənlik ən'ənələrində (ad günü, yubileylər və s.), bayramlarda (Novruz bayramı, Ramazan bayramı və s.) uşaqları hazırlıq işlərinə cəlb etmək xeyli səmərəli nəticə verir. Bayram, şənlik mərasimlərinin keçirilməsinə hazırlıqdan tutmuş (nədən nə qədər, neçəyə almaq) onun keçirilməsinədək hər şeydə (süfrəni bəzəmək, şirniyyatları süfrəyə düzənmək, xörək təqdim etmək və s.) uşaqlar böyüklərlə birlikdə iştirak etdikdə onlarda təkcə iqtisadi düşüncə - qənaətcillik deyil, həm də vətəndaşlıq hazırlığı formalaşır. Qənaətcillik təbiyəsinə uşaqların həyata hazırlığının, şəxsiyyət kimi formalasmasının tərkib hissəsi kimi baxdıqda daha səmərəli nəticə verir. Uşağıın tə'lim əməyi və ailədəki təsərrüfat-məişət əməyi təşkili, həyata keçirilmə, hesaba alınma prinsipi və metodlarına görə vahid pedaqoji rejimlə, tələblə həyata keçirildikdə, varislik, əlaqəlilik gözlənildikdə inkişaf və formalasma daha tez baş verir, digər əxlaqi-iqtisadi keyfiyyətlər kimi qənaətcillik bacarıq və vərdişləri sür'ətlə formalasır.

MÜƏLLİMİN NÜMUNƏSİNİN TƏ'SİR GÜCÜ

Rəcəb Ağayev,
Naxçıvan Dövlət Universitetinin dosenti

Müəllimlik çox şöhrətli sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir.

H. Əliyev

Müəllimlik ilk baxışda sadə görünməsinə baxmayaraq, mürəkkəb, məs'uliyyətli, həm də çox şərəfli peşələrdən biridir. Mürəkkəbdir ona görə ki, müxtəlif fərdi xarakter xüsusiyyətlərinə malik uşaqlarla tə'lim-tərbiyə işi aparır. Məs'uliyyətlidir ona görə ki, formalasdırduğu uşaqların həm tə'limi, həm də kamil şəxsiyyət kimi yetişməsi üçün valideynlər, xalq, vətən qarşısında cavab-dehlik daşıyır. Şərəflidir ona görə ki, vətəninin, xalqının namus, qeyrət və ləyaqətinə qorumağa qadir övladlar tərbiyə edib boy-a-başa çatdırır.

Müəllim şəxsiyyətcə tə'lim-tərbiyəsi ilə məşğul olduğu şagirdlərə nümunə olmalıdır. Müəllim unutmamalıdır ki, ona görüb-götürməyə meylli, həssas uşaq gözləri tuşlanmışdır. Bu həssashlıqdan heç nə yayına bilməz. Şəxsiyyət şəxsiyyətdən təşəkkül tapdığından müəllimin heç bir fəaliyyəti, heç bir əməli tə'sirsiz qalmır, onun hər addımının izi uşaqlarda öz əksini tapır.

Öz peşəsinin mürəkkəbliyini, məs'uliyyətliliyini, şərəfliliyini dərk edən müəllim fasiləsiz yaradıcı əməyi sayəsində mə'lumatverici, səfərbəredici, istiqamətverici, tərbiyələndirici, inkişafetdirici, o cümlədən konstruktiv, kommunikativ, təşkilatçılıq, iradi-emosional qabiliyyətlərə yiyələnməlidir. Bunun üçün müəllim daim öz elmi-pedaqoji, psixoloji, metodik səviyyəsini yüksəltmək qayğısına qalmalıdır. Müəllimi yaşadan, fəaliyyətinin nizamlılığını, nümunəvililiyini tə'min edən xüsusiyyətlərdən ən başlıcası onun axtarıcı, yaradıcı fəaliyyət göstərməsidir. Bunsuz müəllim nəinki irəli getməz, heç əvvəlki səviyyəsini də qoruyub saxlaya bilməz.

Müəllim tə'limin qanunlarına, qanuna uyğunluqlarına, onlardan törəmiş prinsiplərinə, metodlarına riayət edərək təhsilləndirmək, tərbiyələndirmək, psixoloji inkişafa nail olmaq və s. səriştəliliyi ilə bağlı didaktik qabiliyyətləri; nəzəri-təcrübi yenilikləri pedaqoji fəaliyyətinə tətbiq etməklə bağlı akademik qabiliyyətləri, tə'limin düzgün palanlaşdırılması xarakterini daşıyan konstruktiv qabiliyyətləri; pedaqoji mə'rifəti, ünsiyyətliliyi, fərdi yanaşma tərzi ilə bağlı kommunikativ qabiliyyətləri; kollektiv və fərdi fəaliyyətin tənzimlənməsi və s. ilə bağlı təşkilatçılıq qabiliyyətləri; tə'lim

prosesində hissərini, iradəsini düzgün tənzimləmə, emosional, nikbin əhvali ruhiyyəsini qurmaqla bağlı emosional-iradi qabiliyyətləri vəhdətdə inkişaf etdirmək zəminində formalasır.

Təlim prosesində yuxarıda sadalanan qabiliyyətlərdən müştərək, ölçülü-biçili, bir-birinin inkişafına, təkamülünə kömək göstərmək zəminində istifadə edildikdə dərs kamil sənətkar zəkası ilə ərsəyə gətirilmiş bitkin bir əsəri xatırladır.

Didaktik qabiliyyətlər. Kiçikyaşlı məktəblilər təqlidə, görüb-götürməyə daha çox meyllidirlər. Bu dövrdə nümunənin psixoloji əsasını təqlid təşkil etdiyindən müəllim öyrətmə məharətində nümunəvi olmağa diqqəti artırma-hıdır. Müəllimin nümunəsi uşaqlarda öyrənməyə maraq motivlərini artırır.

Müəllimin didaktik qabiliyyətləri dərsdə müəllim-şagird birgə fəaliyyətinin düzgün tənzimlənməsinə, vaxt büdcəsindən düzgün istifadə edilməsinə, dərsin intensiv təşkilinə, şagirdlərə bilikləri daha əsaslı mənimsətməyə səbəb olmaqla, həm də müəllimin səriştəliliyini artırır. Öyrətmək məharəti həm də öyrənmək məharətini gücləndirir. Çox yerində deyiblər: kim öyrədirsa, həm də öyrənir.

Müəllimin didaktik qabiliyyətlərlə bağlı nümunəviliyi dərsdə emosionallığı, idrak marağını, xoş ovqatı artırmaqla yanaşı, həm də şagirdləri heyrətləndirir. Şagirdlərdə yaradılan heyrət onlarda yeni-yeni bilik, bacarıq və vərdişlərə yiyələnmək həvəsini və sə'yini qat-qat artırır. Didaktik qabiliyyətlərə «konkret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv – nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri akademik qabiliyyətə aid etmək olar» (M.Ə. Həmzəyev. «Pedaqoji psixologiya». Bakı, 1991, səh. 207).

Akademik qabiliyyətlər. Müəllimin təkcə tədris etdiyi fənnin elmi, pedaqoji, psixoloji, metodik yeniliklərini öyrənib mənimsəməsi və dərslərində tətbiqi ilə kifayətlənməyib, elmin digər sahələri ilə maraqlanması, araşdırırmalar aparması, öz intellektual səviyyəsini zənginləşdirməsi, əldə etdiyi bilik, bacarıq və vərdişlərdən pedaqoji prosesdə istifadə etməsi akademik qabiliyyətlərə daxildir. Müəllimin qazandığı akademik qabiliyyətlər yarı� mövzu, mövzu bəhslər, ayrı-ayrı fənlər arasında əlaqə zəminində bilik, bacarıq və vərdişləri şagirdlərə daha əhatəli, daha şüurlu aşılamaq imkanlarını, səriştəliliyi yüksəldir.

Konstruktiv qabiliyyətlər. Dərsin başlangıcından axırınadək hər bir mərhələsində təhsilləndirmə, tərbiyələndirmə və inkişafetdirmə məsələlərinin ölçülü-biçili həyata keçirilməsi vəzifələrinin daha dəqiq palanlaşdırılması, vaxt büdcəsindən intensiv istifadə, səriştəlilik müəllimin konstruktiv qabiliyyətlərini səciyyələndirən məsələlərdir. Həmkar yoldaşlarına örnək ola biləcək konstruktiv qabiliyyətə malik nümunəvi müəllimin hər bir dərsində, onun hər bir mərhələsində şagirdlərin fəallığı, müstəqilliyi, şüurluluğu zəminində qarşıya qoyulmuş məqsədlər öz müvəffəqiyyətli həllini tapır, sinifdə əli işsiz, başı fiksiz şagird olmur.

Kommunikativ qabiliyyətlər. Müəllimin uşaqlarla münasibətdə mehribanlılığı, istiqanlılığı, ünsiyyətliliyi bir sözlə, kommunikativliyi tə'lim-tərbiyə vəzifələrinin müvəffəqiyyətli həllində mühüm rol oynayan qabiliyyətlərdir. Kommunikativ qabiliyyətlərə malik olmadan uşaqlarla mə'nəvi ünsiyyətə girmək, onlarla səmimi münasibət yaratmaq, onların kədərlərinə, arzu və istəklərinə şərık olmaq, onlara tərbiyəvi tə'sir göstərmək qeyri-mümkündür. «Tərbiyə, hər şeydən əvvəl, müəllimin və uşağıın daimi mə'nəvi ünsiyyəti deməkdir» (V.A.Suxomlinski. Ürəyimi uşaqlara verirəm. Bakı, 1979, səh. 5).

Təşkilatçılıq qabiliyyətləri. Müəllimin pedaqoji prosesdə şagirdlərini ələ alması, onların nəzər-diqqətini tə'lim əməyinə məharətlə səfərbər etməsi, özünün, şagirdlərinin fəaliyyətini, habelə birgə fəaliyyəti məqsədyönlü tənzimləyə bilməsi təşkilatçılıq qabiliyyətinin məzmununu təşkil edir. Müəllimdə formallaşmış təşkilatçılıq qabiliyyəti pedaqoji prosesin səmərəliliyini yüksəltməklə yanaşı, bu gərəkli keyfiyyət şagirdlərdə də özəksini tapır. Real bir həqiqətdir ki, «Tərbiyəvi tə'sir inkişaf etmiş xarakterin yeni təşəkkül edən xarakterə tə'siri deməkdir, xarakter isə insanın şəxsiyyətindədir» (K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1953, səh. 21).

İradi-emosional qabiliyyətlər. Müəllimin iradi-emosional qabiliyyətləri iradəsinin möhkəmliyində, hər bir işdə iradi fəaliyyət göstərməsində, özünü təmkinli aparmasında, uşaqlarla xoş rəftarında, nümunəvi davranışında, uşaqlarda həyata nikbin əhvali-ruhiyyə yaratmasında, hörmət və tələbkarlığı düzgün tənzimləməsində öz parlaq ifadəsini tapır. Pedaqoji prosesdə müəllimin iradi fəaliyyəti şagirdlərin tə'lim, təhsil və tərbiyəsində əvəzsiz dəyərə malikdir. Sübuta ehtiyacı olmayan bir həqiqətdir ki, «İnsanın iradəsi nəinki onun ruhunu, həm də ruhuna tə'sir edən bədənini də dəyişdirməyə qabil ən qiymətli bir vasitədir. İradə orqanizmin fiziki qabiliyyətlərini bədənin bu və ya başqa üzvünə yönəldərək, bədəni dəyişdirir və ondakı xəstəlikləri müalicə edir» (yenə orada, səh. 100-101).

Bələliklə, pedaqoji prosesin tamlığının, məzmunluğunun, səmərəliliyinin tə'min olunmasında müəllim fəaliyyətini rövnəqləndirən peşə qabiliyyətlərinə yiyələnmək, onlardan kompleks şəkildə istifadə etmək son dərəcə vacibdir.

* * *



Zemfira Məhərrəmli

SEVİMLİ JURNALIMIZIN FƏALİYYƏTİNƏ DAİR TƏDQİQAT

Respublikamızın müstəqilliyyə qovuşduğu hazırkı dövrdə məktəbin, təhsil sisteminin, tə'lim-tə prosesinin nailiyyətləri və unudulan cəhatləri pedaqoji mətbuatdan kənarda qalmayıb. Pedaqoji mətbuatın məktəbə nəzəri və praktik köməyi olmadan gənc nəslin tə'lim-təbiyəsini lazımi səviyyədə qurmaq, çətinləşər. Bu gün tərbiyə işi daha çox aktuallıq kəsb edir və təhsil ocaqlarında tə'lim prosesinin tərkib hissəsinə çevriləlidir. Bu vəzifəni yerinə yetirmək, qabaqcıl təcrübəni yaymaq üçün isə pedaqoji mətbuatın üzərinə məs'ul vəzifələr düşür.

Respublikamızda pedaqoji mətbuatın tarixinə dair tədqiqat işləri aparılmış, dissertasiyalar yazılmışdır.

Təhsil sistemimizin salnamələrinə çəvrilmiş qəzet və jurnallarda, xüsusilə pedaqoji mətbuat nümunələrində tə'lim-təbiyə, təhsil məsələlərinin qoyuluşunu mühüm pedaqoji problemlər üzrə araşdırmaq mühüm vəzifələrdən biri kimi qarşıda durur. Tədqiqatçı Zemfira Məhərrəmli məhz elə bu səbəbdən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında "tərbiyə problemi" mövzusunda araştırma aparmağı məqsədəməviş hesab etmiş, ərsəyə gətirdiyi dissertasiya işini uğurla müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun bu mətbu orqanını seçməkdə məqsədi, özünün dediyi kimi, insan ömrünün özülü, təməli sayılan məktəbəqədər dövrdə və ibtidai təhsil mərhələsində uşaqların tərbiyəsi problemlərinin həllinə nail olmaqdır. Tədqiqatçının fikrincə, tərbiyə probleminin bünövrəsinə aydınlıq gətirmədən pedaqoji mətbuatda onun sonrakı inkişafını izləmək mümkün deyil. Tədqiqatın, problemin aktuallığını müəyyən edən cəhət də elə budur.

Tədqiqata cəlb edilmiş "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsi 1970-ci ildən işıq üzü görərkən öz ətrafına pedaqoji ictimaiyyətin qabaqcıl dəstəsini toplamış, məktəblərdə və məktəbəqədər tərbiyə müəssisələrində tə'lim-təbiyə prosesinin təkmilləşdirilməsinə fəal tə'sir göstərmiş, maraqlı təşəbbüslerin müdafiəçisi kimi, maarif sistemindəki novatorluğun, yeni ideyaların təbliğinə nail olmuşdur. Məcmuə (1999-cu ildən müstəqil jurnal kimi nəşr olunur) böyüməkdə olan nəslin mə'nəvi tərbiyəsi, əmək tərbiyəsi, estetik və fiziki tərbiyəsi, həmçinin tərbiyənin digər sahələrinin daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində bu gün də mühüm işlər görür.

Azərbaycanda pedaqoji fikrin və jurnalistikyanın qovuşduğundan xəbər verən bu tədqiqat milli dirçəlişimizin müasir mərhələsində mühüm əhəmiyyət kəsb edir.

Elmi işin mövzusu olduqca aktualdır. Təkcə ona görə yox ki, tədqiqat işində 34 yaşlı jurnalın fəaliyyətinə nəzər salınmış, 1000-dən çox məqalə tədqiqata cəlb olunaraq nəticəsi ümumişdirilmiş, tərbiyə probleminin qoyuluşu təhlil edilərək bu gün kiçikyaşlı uşaqların tərbiyəsi üzrə işin səmərəli təşkili üçün saydalı məsləhətlər və təkliflər verilmişdir. Keçilmiş yola qiymət verilməklə bugünkü məktəbəqədər tərbiyə müəssisələri və ibtidai məktəbin inkişafına təkan verə biləcək cəhətlər aşkarılmışdır.

Tədqiqatçı jurnalın meydana gəldiyi şəraitdən asılı olaraq qarşıya qoyulmuş vəzifələrin xarakterini öyrənmişdir. Yaxşı cəhət odur ki, o, tərbiyənin tədqiqata cəlb

edilmiş sahələri üzrə işi təcrid olunmuş şəkildə deyil, tərbiyənin digər sahələri ilə əlaqəli surətdə araşdırılmışdır. Başqa cür ola da bilməzdi, çünki gənc nəslin tərbiyəsi problemləri bütövlükdə şəxsiyyətin formalasdırılması kontekstində öyrənilməlidir. Bu zaman tə'lim prosesi də kənarda qala bilməz. Əslində bunlar bir tam olub, tə'lim prosesində tərbiyə vəzifələri, sinifdən xaric və məktəbdən kənar tərbiyəvi tədbirlər zamanı isə qismən də olsa, tə'lim vəzifələri yerinə yetirilir.

Z.Məhərrəmli mülahizələrinin doğruluğunu yəqin etmək üçün məktəbəqədər tərbiyə müəssisələri və məktəblərlə əlaqə saxlamış, tərbiyəçi və müəllimlərin məcmuədən nəcə bəhrələndiklərinin, fəaliyyətlərində ondan necə istifadə etdiklərinin şahidi olmuşdur.

Çoxcəhətli tərbiyə prosesi üzrə yalnız dörd sahənin tədqiqatata cəlb olunmasında məqsəd, əsasən, gənc nəslin formalasmasına güclü tə'sir edən amillər üzərində dayanmaqdır. Şübhəsiz, jurnalda gənc nəslin ekoloji tərbiyəsi, islam dəyərləri ruhunda tərbiyəsi və s. haqqında da materiallar dərc edilmişdir. Bununla belə, həmin materialların bütünlüklə əhatə edilməsi tədqiqatın səthiliyinə səbəb ola bilərdi. Tədqiqatçı bu pedaqoji nəşrin materiallarını sadəcə təhlil edib təsvirini verməklə kifayətlənməmiş, yeri gəldikcə çatışmayan, zəif cəhətləri, nöqsanları da cəsarətlə qeyd etmişdir. Bununla da o, jurnalın məzmun və formaca daha qiymətli və kəsərli olması üçün istiqamət verə bilmüşdir.

Tədqiqatçı çox dəyərli elmi nəticələrə gələ bilmüşdir. Həmin nəticələr üzrə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının kiçikyaşlı uşaqların tərbiyəsində, onların bir şəxsiyyət kimi formalasmalarında, eyni zamanda tərbiyəçi və müəllimlərin həmin sahə üzrə pedaqoji ustalığının inkişafında mühüm rolunu əsaslandırma bilmış, məqalələrin tə'limin məzmununa, program və dərsliklərin tərtibinə istiqamət verə biləcəyi qənaətinə gəlmüşdir. Bu, tə'lim və tərbiyənin vahid bir proses olduğunu təsdiq etmək deməkdir.

Z.Məhərrəmli pedaqogikanın nəzəriyyəsinə, jurnalistikaya müəyyən nəzəri yenilik gətirərməklə jurnalistika təhsilinə daha böyük xeyir verə bilmüşdir. Alınmış nəticələrdən ali və orta ixtisas pedaqoji məktəblərində, müəllimlər institutlarında, digər ali məktəblərin müvafiq fakültələrində, jurnalistika fakültələrində dərs deyən müəllimlər istifadə edə biləcəklər.

Nəticələr həm də ana dili (oxu), təbiətşünaslıq, musiqi və digər fənlər üzrə dərsliklərə qida verəcəkdir. Müəllisler tərbiyə ilə əlaqədar məsələlərin hansı aspektdə, nə şəkildə qoyulmasının mümkünluğu ilə əlaqədar tövsiyələrdən faydalanaçaqlar.

Bir neçə kəlmə müəllisinin şəxsiyyəti barədə. Tədqiqatçı respublikanın istedadlı yazıçı-jurnalistlərindən biri, H.Zərdabi, «Qızıl qələm», «Araz» ali ədəbi və digər mükafatların sahibidir. Uzun illərdən bəri "Bakı" qəzetində müxbir, təhsil şöbəsinin müdürü kimi fəaliyyət göstərmiş (hazırda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin rəhbəridir) Z.Məhərrəmlinin həmin qəzetdə, başqa mətbuat nümunələrində, pedaqoji jurnallarda yüzlərlə məqaləsi dərc olunub. Bu yazıların böyük bir qismi təhsil və tərbiyə problemləri ilə əlaqədardır. Azərbaycan Jurnalistlər və Yazarlar Birliklərinin üzvü olan Z.Məhərrəmlinin elmi-kütləvi, publisistik üslubda yazılmış kitablari onu respublika ictimaiyyətinə tanıtmışdır. Zemfira xanım ciddi axtarışlar aparmağa hazır olan bir şəxsdir, o, mövzunu deyil, mövzu onu tapıb. Məhz buna görə də tədqiqatın nəticəsi uğurlu olub.

Azərbaycan pedaqogika elminə gəlişi, pedaqoji elmlər namizədi alimlik dərəcəsi alması münasibətilə Z.Məhərrəmlini təbrik edir, ona yaradıcılığında, elmi fəaliyyətində və şəxsi həyatında yeni uğurlar arzulayıraq.


Əminə Qədimova,
pedaqoji elmlər namizədi

“ƏLİFBA” VƏ “HƏYAT BİLGİSİ” ÜZRƏ PROGRAM MATERİALLARININ BÖLGÜSÜ

Əziz müəllimlər, “Ana dili” çərçivəsində keçilən “Ətraf aləmlə tanışlıq” kursu, 2004—2005-ci dərs ilindən başlayaraq, prof. Z.Qaralovun rəhbərliyi ilə hazırlanmış “Həyat bilgisi” adlı dərs vəsaiti əsasında tədris olunacaq (“Həyat bilgisi”, Bakı, “Pedaqogika” nəşriyyatı, 2004). Bu vəsait üzrə keçiləcək dərslər həftədə 1 saat hesabı ilə il boyu 32 saatı təşkil edir. Diqqətinizə çatdırırıq ki, “Əlifba” dərsliyi yeniləşdirilib. Ona görə də program materiallarının bölgüsündə ciddi dəyişikliyin aparılması zərurəti yaranıb. Yeni “Əlifba” və “Həyat bilgisi” ilə işləməyə dair metodik göstərişlər bu ilin sent-yabrınadək Sizə çatdırılacaqdır. Aşağıda “Əlifba” və “Həyat bilgisi” üzrə program materiallarının bölgüsü verilir.¹



Y. Kərimov. Əlifba.
“Xəzər” nəşriyyatı, 2004.



Y. Kərimov. İş dəftəri
(A, B, C). “Çəşioğlu”
nəşriyyatı, 2004.



Z. Qaralov və b. Həyat bilgisi. “Pedaqogika” nəşriyyatı, 2004.

- 1 sentyabr.** 1. **Həyat bilgisi (səh. 6—10).** Bilik günü. Məktəblə tanışlıq. Sizin dərslik və dərs vəsaitləriniz.
2. Pedaqoji diaqnostika. Uşaqların məktəb tə’liminə hazırlıq səviyyəsi ilə tanışlıq.
- 2 sentyabr.** **Həyat bilgisi (səh. 11—13).** Məktəbə getmək, məktəbdən qayıtmaq.
- 3 sentyabr.** **Əlifba. Oxu:** Nitq (cümlə). 4-cü səhifə üzrə müsahibə. Pedaqoji diaqnostika.
Yazı: İş dəftəri A. 5-ci səhifə üzrə iş.
- 4 sentyabr.** **Əlifba. Oxu:** Cümlə. 5-ci səhifə (oyuncaqlar və oyunlar) üzrə müsahibə. Pedaqoji diaqnostika.
Yazı: İş dəftəri A. 6-ci səhifə üzrə iş.

¹ “Oxu” və “Həyat bilgisi” üzrə qalan materialların bölgüsü məcmuəmizin növbəti nömrəsində dərc olunacaq.

- 6 sentyabr.** **Əlifba**. Orta: Ümumi səsi. 7-ci səhifə (və həyvanları) üzrə mütəsəhəbə. Pəncəpək əməkdaşlığı.
Yaz: İş daftarı A. 7-ci səhifənin bəriñci yarısı üzrə iş.
- 7 sentyabr.** **Əlifba**. Orta: Ümumi səsi. 8-ci səhifə (və quşları) üzrə mütəsəhəbə. Pəncəpək əməkdaşlığı.
- 8 sentyabr.** **Əlifba**. Orta: Ümumi səsi. 9-cu səhifə (və həyvanları) üzrə mütəsəhəbə.
Yaz: İş daftarı A. 8-ci səhifənin bəriñci ve ikinci yarısının hərəsindən üzrə iş sədir üzrə iş.
- 9 sentyabr.** Heyat bilgisi (səh. 14 – 16). Məktəbdə davranış qaydaları.
- 10 sentyabr.** **Əlifba**. Orta: Nüqə təkisəsi. 10-cu səhifə (meyvələr) üzrə mütəsəhəbə.
Yaz: İş daftarı A. 9-cu səhifənin bəriñci ve ikinci yarısının hərəsindən üzrə iş sədir üzrə iş.
- 11 sentyabr.** **Əlifba**. Orta: 11-ci səhifədəki "Heyvanların idmanı" şökilli üzrə idman həggəndə müsahibə.
Yaz: İş daftarı A. 10-cu səhifənin bəriñci ve 11-ci səhifənin ikinci yarısı üzrə iş.
- 12 sentyabr.** **Əlifba**. Orta: 12-ci və 13-cü səhifələr üzrə müsahibə.
Yaz: İş daftarı A. 12-ci və 13-cü səhifələrin ikinci yarısı üzrə iş.
- 13 sentyabr.** **Əlifba**. Orta: 14-cü səhifə (kənd) üzrə müsahibə.
- 14 sentyabr.** **Əlifba**. Orta: A səsi və hərfi. 15-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 15-ci səhifə üzrə iş.
- 15 sentyabr.** Heyat bilgisi (səh. 17 – 20). Vücudumuz. Sağlamlığımız.
- 16 sentyabr.** **Əlifba**. Orta: N səsi və hərfi. 16-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 16-ci səhifə üzrə iş.
- 17 sentyabr.** **Əlifba**. Orta: O səsi və hərfi. 17-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 17-ci və 18-ci səhifələr üzrə iş.
- 18 sentyabr.** **Əlifba**. Orta: T səsi və hərfi. 18-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 20-ci səhifə üzrə iş.
- 19 sentyabr.** **Əlifba**. Orta: T səsi və hərfi. 19-cu səhifə üzrə iş.
- 20 sentyabr.** **Əlifba**. Orta: Y səsi və hərfi. 20-ci səhifə üzrə iş.
Yaz: Y hərfinin kiçiyinin yazılıması üzrə iş.
- 21 sentyabr.** Heyat bilgisi (səh. 21 – 23). Sinif nümayəndəsinin seçilməsi. Demokratiya ilə ilkin tanışlıq.
- 22 sentyabr.** **Əlifba**. Orta: Y səsi və hərfi. 21-ci səhifə üzrə iş.
Yaz: Y hərfinin böyüyünün yazılıması üzrə iş.
- 23 sentyabr.** **Əlifba**. Orta: O səsi və hərfi. 22-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 21-ci və 22-ci səhifələr üzrə iş.
- 24 sentyabr.** **Əlifba**. Orta: O səsi və hərfi. 21-ci səhifə üzrə iş.
Yaz: O hərfinin yazılıması üzrə iş.
- 25 sentyabr.** **Əlifba**. Orta: O səsi və hərfi. 22-ci səhifə üzrə iş.
Yaz: İş daftarı A. 21-ci və 22-ci səhifələr üzrə iş.

- 27 sentyabr.** **Əlisba.** *Oxu:* *B* səsi və hərfi. 24-cü səhifə üzrə iş.
Yazı: *B* hərfinin kiçiyinin yazılması üzrə iş.
- 28 sentyabr.** **Əlisba.** *Oxu:* *B* səsi və hərfi. 25-ci səhifə üzrə iş.
- 29 sentyabr.** **Əlisba.** *Oxu:* *L* səsi və hərfi. 26-ci səhifə üzrə iş.
Yazı: *L* hərfinin kiçiyinin yazılması üzrə iş.
- 30 sentyabr.** **Həyat bilgisi (səh. 24 – 26).** Mən və biz.
- 1 oktyabr.** **Əlisba.** *Oxu:* *L* səsi və hərfi. 27-ci səhifə üzrə iş.
Yazı: *L* hərfinin böyütünün yazılması üzrə iş.
- 2 oktyabr.** **Əlisba.** *U* səsi və hərfi. 28-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 23-cü və 24-cü səhifələr üzrə iş.
- 4 oktyabr.** **Əlisba.** *U* səsi və hərfi. 29-cu səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 19-cü səhifə üzrə iş.
- 5 oktyabr.** **Əlisba.** *Oxu:* *P* səsi və hərfi. 30-cu səhifə üzrə iş.
- 6 oktyabr.** **Əlisba.** *Oxu:* *P* səsi və hərfi. 31-ci səhifə üzrə iş.
Yazı: *P* hərfinin kiçiyinin və böyütünün yazılması üzrə iş.
- 7 oktyabr.** **Həyat bilgisi (səh. 28 – 29).** Vətənimiz, paytaxtimiz.
- 8 oktyabr.** **Əlisba.** *Oxu:* *R* səsi və hərfi. 32-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 25-ci səhifə üzrə iş.
- 9 oktyabr.** **Əlisba.** *Oxu:* *R* səsi və hərfi. 33-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 26-ci səhifə üzrə iş.
- 11 oktyabr.** **Əlisba.** *Oxu:* *D* səsi və hərfi. 34-cü səhifə üzrə iş.
Yazı: *D* hərfinin kiçiyinin yazılması üzrə iş.
- 12 oktyabr.** **Əlisba.** *Oxu:* *D* səsi və hərfi. 35-ci səhifə üzrə iş.
- 13 oktyabr.** **Əlisba.** *Oxu:* *I* səsi və hərfi. 36-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 29-cü səhifə üzrə iş.
- 14 oktyabr.** **Həyat bilgisi (səh. 30 – 32).** Bayraqımız, himnimiz.
- 15 oktyabr.** **Əlisba.** *Oxu:* *I* səsi və hərfi. 37-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 22-ci səhifə üzrə iş.
- 16 oktyabr.** **Əlisba.** *Oxu:* *I* səsi və hərfi. 38-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri B.** 1-ci səhifə üzrə iş.
- 19 oktyabr.** **Əlisba.** *Oxu:* *I* səsi və hərfi. 39-cu səhifə üzrə iş.
Yazı: **İş dəftəri A.** 30-cü səhifə üzrə iş.
- 20 oktyabr.** **Əlisba.** *Oxu:* Ümumiləşdirici dərs. 40-ci və 41-ci səhifələr üzrə iş.
- 21 oktyabr.** **Həyat bilgisi (səh. 33 – 35).** Ətrafımızdakı varlıqlar.
- 22 oktyabr.** **Əlisba.** *Oxu:* *S* səsi və hərfi. 42-ci səhifə üzrə iş.
Yazı: **İş dəftəri B.** 5-ci və 6-ci səhifələr üzrə iş.
- 23 oktyabr.** **Əlisba.** *Oxu:* *S* səsi və hərfi. 43-cü səhifə üzrə iş.
Yazı: Hərflərin yazılması üzrə ümumiləşdirici dərs (*T, N, Z, D, İ* hərflərinin yazılması üzrə məşq).

- 25 oktyabr.** Əlifba. Oxu: Ş səsi və hərfi. 44-cü səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 7-ci və 8-ci səhifələr üzrə iş.
- 26 oktyabr.** Əlifba. Oxu: Ş səsi və hərfi. 45-ci səhifə üzrə iş.
- 27 oktyabr.** Əlifba. Oxu: M səsi və hərfi. 46-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 11-ci səhifə üzrə iş.
- 28 oktyabr.** Həyat bilgisi (səh. 36 – 38). Bütün həyvanları və quşları.
- 29 oktyabr.** Əlifba. Oxu: M səsi və hərfi. 47-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 12-ci səhifə üzrə iş.
- 30 oktyabr.** Əlifba. Oxu: X səsi və hərfi. 48-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 13-cü və 14-ci səhifələr üzrə iş.
- 8 noyabr.** Əlifba. Oxu: X səsi və hərfi. 49-cu səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 4-cü səhifə üzrə iş.
- 9 noyabr.** Əlifba. Oxu: Z səsi və hərfi. 50-ci səhifə üzrə iş.
- 10 noyabr.** Əlifba. Oxu: Z səsi və hərfi. 51-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 16-ci və 17-ci səhifələr üzrə iş.
- 11 noyabr.** Həyat bilgisi (səh. 39 – 41). Bitkiler və onların orqanları.
- 13 noyabr.** Əlifba. Oxu: Q səsi və hərfi. 52-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 19-cu səhifə üzrə iş.
- 15 noyabr.** Əlifba. Oxu: Q səsi və hərfi. 53-cü səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 20-ci səhifə üzrə iş.
- 16 noyabr.** Əlifba. Oxu: Ğ səsi və hərfi. 54-cü səhifə üzrə iş.
- 18 noyabr.** Həyat bilgisi (səh. 42 – 44). Bitkilorin faydası.
- 19 noyabr.** Əlifba. Oxu: Ğ səsi və hərfi. 55-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 22-ci səhifə üzrə iş.
- 20 noyabr.** Əlifba. Oxu: V səsi və hərfi. 56-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 24-cü səhifə üzrə iş.
- 22 noyabr.** Əlifba. Oxu: V səsi və hərfi. 57-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 25-ci səhifə üzrə iş.
- 23 noyabr.** Əlifba. Oxu: E səsi və hərfi. 58-ci səhifə üzrə iş.
- 24 noyabr.** Əlifba. Oxu: E səsi və hərfi. 59-cü səhifə üzrə iş.
Yazı: İş dəftəri B. 27-ci səhifə üzrə iş.
- 25 noyabr.** Həyat bilgisi (səh. 45 – 47). Ayağımızın altındakı Yer, başımızın üstündəki Goy.
- 26 noyabr.** Əlifba. Oxu: K səsi və hərfi. 60-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri C. 4-cü səhifə üzrə iş.
- 27 noyabr.** Əlifba. Oxu: K səsi və hərfi. 61-ci səhifə üzrə iş.
Yazı: İş dəftəri C. 5-ci səhifə üzrə iş.
- 29 noyabr.** Əlifba. Oxu: Ümumiləşdirici dərs. 62-ci və 63-cü səhifələr üzrə iş.
Yazı: İş dəftəri B. 28-ci səhifə üzrə iş.
- 30 noyabr.** Əlifba. Oxu: Č səsi və hərfi. 64-cü səhifə üzrə iş.

- 1 dekabr.** **Əlifba.** *Oxu*: Ç səsi və hərfi. 65-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 9-cu və 10-cu səhifələr üzrə iş.
Həyat bilgisi (*səh. 48—50*). Fəsillər. Payız.
- 2 dekabr.** **Əlifba.** *Oxu*: Ü səsi və hərfi. 66-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 12-ci səhifə üzrə iş.
- 3 dekabr.** **Əlifba.** *Oxu*: Ü səsi və hərfi. 67-ci səhifə üzrə iş.
13-cü səhifə üzrə iş.
- 4 dekabr.** **Əlifba.** *Oxu*: C səsi və hərfi. 68-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 18-ci və 19-cu səhifələr üzrə iş.
- 5 dekabr.** **Əlifba.** *Oxu*: C səsi və hərfi. 69-cu səhifə üzrə iş.
- 6 dekabr.** **Əlifba.** *Oxu*: Ö səsi və hərfi. 70-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 15-ci və 16-ci səhifələr üzrə iş.
- 7 dekabr.** **Həyat bilgisi** (*səh. 51—53*). Su. İçməli və çirkli sular.
- 8 dekabr.** **Əlifba.** *Oxu*: Ö səsi və hərfi. 71-ci səhifə üzrə iş.
Yazı: Keçilmiş həriflər dairəsində 10—12 sözdən ibarət kalliqrafik imla.
- 9 dekabr.** **Əlifba.** *Oxu*: G səsi və hərfi. 72-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 21-ci səhifə üzrə iş.
- 10 dekabr.** **Əlifba.** *Oxu*: G səsi və hərfi. 73-cü səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 22-ci səhifə üzrə iş.
- 11 dekabr.** **Əlifba.** *Oxu*: H səsi və hərfi. 74-cü səhifə üzrə iş.
- 12 dekabr.** **Əlifba.** *Oxu*: H səsi və hərfi. 75-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 24-cü səhifə üzrə iş.
- 13 dekabr.** **Həyat bilgisi** (*səh. 54—56*). Suda yaşayan canlılar.
- 14 dekabr.** **Əlifba.** *Oxu*: Ümumiləşdirici dərs. 76-ci və 77-ci səhifələr üzrə iş.
- 15 dekabr.** **Əlifba.** *Oxu*: J səsi və hərfi. 80-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 25-ci səhifə üzrə iş.
- 16 dekabr.** **Əlifba.** *Oxu*: F səsi və hərfi. 78-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 27-ci səhifə üzrə iş.
- 17 dekabr.** **Əlifba.** *Oxu*: F səsi və hərfi. 79-cu səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 28-ci səhifə üzrə iş.
- 18 dekabr.** **Əlifba.** *Oxu*: J səsi və hərfi. 80-ci səhifə üzrə iş.
- 19 dekabr.** **Əlifba.** *Oxu*: J səsi və hərfi. 81-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 30-cu səhifə üzrə iş.
- 20 dekabr.** **Həyat bilgisi** (*səh. 58—60*). Gündüz və gecə.
- 21 dekabr.** **Əlifba.** *Oxu*: “Əlifba” (*Y.Kərimov*). 82-ci səhifə üzrə iş.
Yazı: *İş dəftəri C.* 31-ci səhifə üzrə iş.
- 22 dekabr.** **Əlifba.** *Oxu*: “Müəllim” (*B.Vahabzadə*). 83-cü səhifə üzrə iş.
Yazı: Kiçik və böyük hərflərin yazılıması.
- 23 dekabr.** **Əlifba.** *Oxu*: “Uşaq və buz” (*M.Ə.Sabir*). 84-cü səhifə üzrə iş.
Yazı: Şagirdlərin yazılarındakı xarakterik səhvlər üzrə yazı taxtasında və dəftərdə iş.

- 28 dekabr.** **Əlifba. Oxu:** "Arzulamalar" (*A.Səhhət*). 85-ci səhifə üzrə iş.
Yazı: "Arzulamalar"ın 2 bəndinin üzündən köçürülməsi və səhvlər üzərində iş.
- 29 dekabr.** **Əlifba. Oxu:** "Yolka bayramı". 91-ci səhifə üzrə iş.
- 30 dekabr.** **Həyat bilgisi:**
1. Dünya Azərbaycanlılarının Həmrə'yilik Günü. Yeni ilin qarşılamasına hazırlıq.
2. Niyə külək əsir? (*səh. 61—63*)
- 11 yanvar.** **Əlifba. Oxu:** "Xoruz" (*A.Şaiq*). 86-ci səhifə üzrə iş.
- 12 yanvar.** **Əlifba. Oxu:** "Böyüklərə hörmət et" (*M.Dilbazi*). 87-ci səhifə üzrə iş.
Yazı: Şagirdlərin yazılarındakı xarakterik səhvlər üzrə yazı taxtasında və dəftərdə iş.
- 13 yanvar.** **Həyat bilgisi (*səh. 64—65*):** Niyə yağış yağır?
- 14 yanvar.** **Əlifba. Oxu:** "Baba" (*M.Araz*). 88-ci səhifə üzrə iş.
Yazı: "Baba" şe'rinin bir bəndinin üzündən köçürülməsi və səhvlər üzərində iş.
- 15 yanvar.** **Əlifba. Oxu:** "Sən nə yaxşı nənəsən" (*T.Mütəllibov*). 89-cu səhifə üzrə iş.
- 17 yanvar.** **Əlifba. Oxu:** "Mən də, mən də" (*T.Elçin*). 90-ci səhifə üzrə iş.
Yazı: Şagirdlərin yazılarındakı xarakterik səhvlər üzərində yazı taxtasında və dəftərdə iş.
- 18 yanvar.** **Əlifba. Oxu:** "Qarışqalar". 92-ci səhifə üzrə iş.
- 19 yanvar.** **Əlifba. Oxu:** "Şir və siçan". 93-cü səhifə üzrə iş.
Yazı: Mətnin əvvəlindən 5 sətrin üzündən köçürülməsi və təhlili.
- 21 yanvar.** **Əlifba. Oxu:** "Meyvələr" (*E.Mehdiyev*). 94-cü səhifə üzrə iş.
Yazı: Şagirdlərin yazılarındakı xarakterik səhvlər üzərində iş.
- 22 yanvar.** **Əlifba. Oxu:** "Vətən". 95-ci səhifə üzrə iş.
Yazı: 12—15 sözdən ibarət kalliqrafik imla və onun təhlili.
- 24 yanvar.** **Əlifba. Oxu:** "Azərbaycan" (*S.Vurğun*). 96-ci səhifə üzrə iş.
Yazı: "Azərbaycan" şe'rinin bir bəndinin üzündən köçürülməsi.
- 25 yanvar.** **Əlifba. Oxu:** "Bakı" (*Z.Cabbarzadə*). 98-ci səhifə üzrə iş.
- 26 yanvar.** **Əlifba. Oxu:** Şəhidlər xiyabanı. 99-cu səhifə üzrə iş.
- 27 yanvar.** **Həyat bilgisi (*səh. 66—68*):** Dolu və qar.
- 28 yanvar.** **Əlifba. Oxu:** Sülh. 100-cü səhifə üzrə iş.
Yazı: Şagirdlərin yazılarındakı xarakterik səhvlər üzərində iş.
- 29 yanvar.** **Əlifba. Oxu:** Şagirdlərin oxu texnikasının yoxlanması və hesaba alınması.
Yazı: Kalliqrafik imla və onun nəticələrinin kollektiv təhlili.